

www.azyb.az
www/ayb.az

■ Aqşın Evrən:
özüylə söhbəti və şeirləri

■ Bu da Cavid Zeynallı:
“25 il sonra”

■ Qulu Ağsəs
“Nəsrin ... mərtəbəsi”ni sayır

■ Mirmehdi Ağaoğlu soruşur:
“Ayda həyat var?”

■ Cingiz Abdullayevin
“Yazı masası”nda nə var, nə yox...

■ Dörgidə kitab

*| "Bizlər ki başları eyni kitablara əyilmiş kimsələrik.
Bizdən də daha yaxın əqrəba ola bilərmi?"*

Cəmil Meriç

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ
№ 04 (663) aprel 2025

BU SAYIMIZDA

ULDUZ № 04 (663) aprel 2025

Təsisçilər:

Azərbaycan Yazarlar
Birliyi və "Ulduz"
jurnalının kollektivi

Baş redaktor:
QULU AĞSƏS

Redaksiya heyəti:
Tərana Vahid (Baş redaktor müavini), Hicran Hüseynova (şöbə redaktoru), Dayandur Sevgin (şöbə redaktoru), Taleh Mansur (şöbə redaktoru), Anar Amin, Allahşükür Ağa, Baloglan Cəlil (Başqırğıstan), Cavid Zeynalli, Elxan Yurdəoğlu, Elmar Vüqarlı, Elşən Əzim, Elxan Elatlı, Ələmdar Cabbarlı, Əyyub Qiyas, Furqan, Fuad Cəfərli, Gülnar Ümid, Günay Səma (Voronej), Həyat Şəmi, Hafiz Hacıxalı, Xəyal Rza, Xaqani Qayıblı (Estoniya), Qılman İman, Nuranə Nur, Nargis, Nilufər Şıxlı (Moskva), Məşhəti Musa, Orxan Cuvarlı, Rəsmiyə Sabir, Səhər Əhməd, Seyfəddin Altaylı (Türkiyə), Saodat Muxammadova (Özbəkistan), Nazim Muradov (Şimali Kipr Türk Respublikası), Şəfa Vəli, Uluçay Akif.

Bədii redaktor:
Ədalət Həsən

Ünvani:
AZ1000, Bakı, Xaqani küçəsi,
25 ulduz_dergisi@mail.ru;
www.ayb.az
Telefon: (+99412)498-72-43
Çapa imzalanıb: 09.04.2025.
"Ulduz" jurnalı
redaksiyasında yiğilib,
səhifələnib.
"ASPOLIQRAF LTD"
MMC-də çap olunub.
Sifariş №65, Tiraj: 300.
Qiyməti: 2 man.
1967-ci ildən çıxır.
Şəhadətnamə №238

Aqşin EVRƏN

özüylə səhbəti və şeirləri

3



Cavid ZEYNALLI

25 il sonra

5

Qulu AĞSƏS

Nəsrin ... mərtəbəsi

13



Sahibə YUSİF

15

Qanadı qırıq mələk

Mirmehdi
AĞAOĞLU

17

Ayda həyat var?

Yazı masası

24

Təranə DƏMİR

30

Bu külək
nə yaman
dəli olubdu...

Əli ÇAĞLA
Şahmat

34



Azər FƏRAQİ
Ürfan ədəbiyyatı

40

Namiq DƏLİDİAĞLI

42

İkinci etiraf

Vaqif YUSİFLİ

47

tənqid

50

Aysel FİKRƏT

şəir vaxtı





53

Nəvai METİN
sənət

56

Nuray NƏZƏROVA
nəşr

60

Havar ŞƏFİYEVA
Günəşin söndüyü yer



62

Məhliqa EYVAZQIZI
Alça ağacı

64

Cabir HƏSƏN
Bir ömür hekayəsi

67

Oğuz AYVAZ
Soyuducuya aşiq olan...

71

Tərcümə saatı

77

Adil HƏSƏNOĞLU
Sənə və Şopenə

79

Turqut NƏHMƏTLİ
debüt

82

Şəhriyar HEYDƏR
Gəl, ay yerində olmayan!

83

Maya İMRAN
Qara xal

89

Dərgidə kitab





"AZƏRMƏTBUATYAYIMI" AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "Matbuatyayımlı" şöbələrinə müraciət etməyiniz kifayətdir.

"QAYA" MƏTBuat YAYIMI

"Ulduz" jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon "QAYA" mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

Jurnalın
satış qiyməti – 2.00 man.
abunə qiyməti – 2.00 man.

Bakı şəhərində abunə yazılməq istəyənlər:


441-19-91
440-16-26

566 - 77 - 80



Özüylə söhbəti...

Bu mənim ikinci “Özüylə söhbəti”imdir.
Birinci neçə il əvvəl olub – 9, ya 10 – xatırlamıram.
O vaxt özümə nələri damışdığım da, açığı, sözün düzü, doğrusu, vallahi, billahi, yadımda deyil.
Olsun. Məncə, beləsi daha düzgün: bəzi şeylər yaddaşımızda boz-bulanıq qalmalı. Fraqmental. Bir neçə hissəsi itmiş pazl kimi.
Elə bil sözü sətirdən sətrə keçirərkən defis (-) işarəsi qoyursan, növbəti sətirdən yazacağın hecanı xatırlamırsan.
Amma bir şeyi deyim: bu defis ki var, gərək olmayıyadı. Sözlər niyə belə yad cisimlərə məruz qaldı? Bu defis sözlərin arasında əməliyyat zamanı xəstənin qarnında unudulmuş cərrah bıçağı kimi görünür.
Biz qədim daş kitabələrin soyuq səthinə də bu sözləri cərrah bıçağı kimi itiulu alətlərə yazmışıq.
Əsrlərdir sözü bıçaqlayırıq, lakin o hələ də canlı, qüdrətli və əbədidir.
Burada reklam fasıləsinə ayrılib tarixin, ədəbiyyatın, fəlsəfənin müxtəlif aspektlərdən çözülməyə çalışdığı “daş, silah, söz” fenomeninə nəzər salmaq istəyirəm.
Niyə “daş” sözünün ağlımızdakı ilkin təəssüratı silahdır? Hansı səbəbdən “daş” deyəndə ağlımız



Aqşin EVRƏN

ev tikmək, saray ucaltmaq yox, baş yarmaq gəlir? Cavab çoxşaxəlidir, ancaq bir o qədər də sadə: çünkü daş bizim dini-mifoloji yaddaşımızda Qabilin qardaşı Habili öldürdüyü silah olaraq qalıb.
Əlahəzrət sözün, mətnin gücü burada növbəti dəfə ortaya çıxır. Sən milyonlarla ehram tik, xeyri yoxdur! Sənə sözə göndərilmiş mətn deyirsə ki daş silah olub, vəssalam! O ehramlar, sərdabələr mətnin, sözün diktəsinin yanında firon mumiyası kimi gücsüz görünəcək.
Bir də onu deyim ki...
Ya da qalsın. Bayaq dedik: bəzi şeylər yarımcıq qalmalı. Fraqmental. Onu nələrsə tamamlamalı.

...və şeirləri

HERBARİ

Herbari dəftərinə yarpaq tikir məktəbli, Bir az ümidi, bir az həvəslidir. Yarpaqlar səhifələrə yapışırlar: gəldikləri yerə qovuşurlar.

ANTİK İSTEHZA

Tarix yalan danişır,
Muzeylərdə gizlədir qədim, qanlı keçmişİ,
Yer kürəsi gülür bizə – torpaq altdan
ağarır mamont dişi.

GÖLMƏCƏ

Asfaltdakı çuxurun yanına balıq şəkli
çekir uşaq,
Qoca ümidsizcə baxır səmaya:
“Bir azdan yağış yağacaq”.
Uşaq xoşbəxtidir amma.
Qəribə bir təzad,
Qəribə bir müəmmə!

QAR KÜRƏSİ

Qarışdı axşamla səhərin yeri,
Mənim gecəm itdi, gündüzüm itdi.
Ayrıldığ, qayıtdı hər şey əvvələ:
Yer üzü dağıldı, göy üzü itdi.
Sükudur... bu ömrü lal sürəsiyəm,
Oxunu tərk etmiş boş Yer kürəsiyəm,
Bəlkə də, suvenir bir qar kürəsiyəm,
İçim tufan, boran, üstüm sakitdi.
Üşümək gözəldir – qucaqlaramsa.
Sən mənim müqəddəs uzaqlarımsa...
İndi mən boş qalmış otaqlaramsa,
Başım yağış döyən gil kirəmitdi.

REİNKARNASİON ŞEİR

Qıtənin ortasından dəvə karvanı keçir:
kəhrəba boyunbaşı ilə zikr edir səhra.
Dəvələr daşıyır gətirdikləri kölgə izini,
Tuluqlarındakı suyun yaddaşında balıqlar
var.
– Dəvələr birtəhər üzüb keçəcəklər bu
qum dənizini.
Sənin getdiyin yerdən başlayır Mədain
xarabaları,
Bu viranədə Kufə qurmaq istəyirəm, fəqət
gələ bilmirəm:

Könlünün şikəstəliyi ayaqlarına yoluxub,
Sürülmədən qəzaya uğrayıb əlil arabaları.
Ən ağrılı pəhrizdir insanın sevdiyini
itirməsi,
Doğrayır bədəni ayrılığın cəlladı.
Sarayı-hümayundasan bu edam vaxtı
Gözləyirəm, gəlmirsən,
Çünki yarananda kişini qabırğa şəklində
tərk etmişdi qadın.

2 İL SONRA



Cavid ZEYNALLI

*Tapşırma məni xatirata,
eyləmə miskin.*

Saib Təbrizi

Camaatın canından bayram əhvalı hələ çıxmayıb, camaat təbrik üçün təzə-təzə dualar axtarır, mənim də arvadım axşam gördüyü yuxunun qorxusunu adamlar nədir, pal-paltara, daş-divara da yoluxdurur. Üç gündür... Üç gündür üz-gözündə ölüm nişanələri dolaşır. Vallah, hə! Əlləri soyuyub. İri, parlaq gözlərinin işığı oləzizir. On il əvvəl mən elə o iri gözlərin işığında tapmışdım rahatlığımı. On il əvvəl o əllərin istisində xumarlanmışdı kişi dincliyim. Zarafata salıb fikrini dağıtmaq istəyirəm, olmur. Qızıma göz vururam, lağlağı edirik, acığı tutur.

– İsa, bəsdir. Bəsdir! Məni ələ salma. Səsini qaldırır. Heyrət, ey büt!

– Qurbağa gölün qıraqında darıxırı. Birdən eşidir ki, uzaqlarda kimsə bərkdən öskürür. Yola çıxır, səs onu gətirir balaca kəndə. Görür, öskürən bir eybəcər qarıdır. Gedir meşəyə, bir qucaq odunu gətirib tökür qarının daxmasına. Sobani qalayır, evi təmizləyir, quyudan su gətirir. Qarı bu yaxşılıq üçün qurbağanın gözlərindən öpür. Görür, a-a, qurbağanın əyni nimdaşdır. Yazığı gəlir. Əvvəlcə sandığını açır, onun başına anasından qalma tac qoyur. Sonra pul verib göndərir dərziyə. Dərzi yerində olmur. Qurbağa bazardan özünə çətir almaq istəyir ki, yağışda tacı islanmasın.

Bazara girəndə halı qarışır. Piştaxtanın üs-tündə ora-bura vurnuxan balığa deyir:

– Quyruğunu söykə alnıma, gör istili-yim var?

Və birdən qurbağa bərkdən asqırır. Bu vaxt yun xaralında gizlənən qızıl ilan başını çıxarıb öskürəndə ağızındakı yarasa uçub qaranquş yuvasında gizlənir. Sonra bazardakı adamlar ölürlər. Vəssalam?

– Hə, vəssalam.

– Hi-hi... He-he-he... Öhö... Öhö... İlə-nin öskürəyi mənə də keçdi. Bəlkə, bu uşaq vaxtı nənənin sənə danişlığı nağıldır? Val-lah, məndə də belə şeylər olur. Tibb buna...

– Yaxşı, yaxşı, sən Allah! Mən bu yux-unu birinci sinifdə də görmüşdüm. Səhəri gün xalam quyuya düşüb boğuldular. Qardaşımın da atı özünü qayadan atmışdır. Onu sənə demişdim.

– Hə. Deyəsən, bir əhvalat da daniş-mişdin.

– Cinlər peyğəmbərə yalvardılar ki, bi-zı xəstənin bədənidən çıxarsan, donuz sü-rüsünə göndər. Peyğəmbər onlara “Gedin!” deyir. Bir də görürler, donuz sürüsü uçurumdan aşağı dənizə atılıb sularda boğuldular.

Pencəyi ciynimə atıb güzgünen qaba-ğına keçirəm. Qızım qol saatımı gətirir.

– Belə şeylərdən xəbərdar olan adam avam ola bilməz. – Avam özünsən!

– Niyə bir səfəh qurbağaya görə özünü incidirsən?

Üzünü ciynimə söykəyir. Sükut.

– İsa, sən Allah, özünü qoru. Nigara-nam. Çox nigaranam.

– Qorxu it kimiridir, gərək qabağından qaçmayasan.

Onu öpüb əlindəki zibil torbasını bəx-şiş kimi götürürəm.

– Qulaq as, o balıq quyruğunu qurba-ğanın alnına söykədi, ya yox?

Qızımla bir-birimizə göz vurub bic-bic gülürük. Blokda su saygacını yoxlayıb pilləkənləri düşürəm. İkinci mərtəbədəki

nənənin qapısında yenə pişik yatıb. Hə-mişəki pişik. Boz pişik. Nənə bir azdan qapını açıb ona broyler toyuğunun ciyəri-ni yedizdirəcək. Sonra rusca əzizləyəcək. Oxşayacaq. Əllərinin həririni sığal edib çəkəcək ipək tükərinə. Hə, nənənin qapısında da həmişəki zibil torbası. Asılıb cəftədən. Bilir ki, İsa yenə götürüb atacaq.

Hər şey bir göz qırpmında oldu. Hər şey bir göz qırpmında! Amma mən yenə arvadımın hansısa səfəh ilan-qurbağa yux-usuna inanmaram. İnansam, həkim olmaz-dım ki...

Küçələr bomboş. Bomboş küçələrin hüznülü havasını atmaq olmur başdan. Gö-yərçinlər uçuşur damlarda. Bu da tənbəl şəhər pişikləridir, zibil yesiklərinin yanında vurnuxurlar. Dəniz səmtdən qopub gələn gilavar küçələrin uzun-uzun boyunu, binaların uca-uca qamətini oxşayır. Hələ mart günü... Uzaqda var-gəl edən polisi-şin ulduzlarında xumarlanır mart günü... Süpürgəci nənə də deyinmir Allahtərəfi. Söykənib süpürgəsinin şax duruşuna mat-məttəl. Nə vaxtsa küyündən qulaq tutulan, indi adamı sovrulan şəhərin fikrini çəkir. Bəs mən neynirəm? Həkimə yaraşmayan pərişanlığı ata bilmirəm canımdan. Keçi-rəm adamları ölümdən gizlədən binaların arasından, gedirəm xəstəxanaya.

– Salam, İsa.

– Salam, salam...

– Əynini dəyiş, gəl iclas zalına. Bir az tələs.

Hər gün gördüyü adamlardır. Ağ xalatdakı, üzləri tərtəmiz qırxılan, təcrübəyə gələn tələbə qızlara xəlvəti təbəssüm göstərən həmin adamlar. Bircə gözlərdəki qorxu bambaşqadır. Bir də vurnuxan, ora-bura qاقışan tibb bacıları vahimənin şəklini coxaldırlar.

Iclas uzun çəkmədi. Həmişəki sicillə-mələrə dözməmək nə gözəlmış. Bez-məmək nə gözəlmış. Sadəcə, hərə öz payını

götürdü: Heraklin on iki qəhrəmanlığını göstərməliydik. Bu, taleyin boyumuza biçdiyi ilahi lütf idi: xəstəxanalarda can çəkən adamların dadına yetməliydik. Yaşamaqdan doymayan, dostdan-doğmadan uzaq düşən o çarəsiz adamların. İndi onların doğması da biz olacaqdıq, yadi da. Bircə on iki qəhrəmanlıq üçün yola çıxan ağ xalatlı, xəlvəti təbəssümlü bu adamları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən o qədim əhvalatdakı vəfali qoca çatmırıdı. Və bu uzun yolçuluğun ithürən tərəfindən arvadımın qüssəli səsini min pərişan sədanın içindən seçirdim:

– Gördün, İsa? Mənə inanmıldın, gördün? İsa...

Yola çıxanları yoxsul daxmasında boyat çörəklə turş şəraba qonaq edən vəfali qoca gəlib çıxdı. Tale uşaqlığımın qəhrəmanı olmuş bu qərib adamı ölümün əlindən almağı mənim boyuma biçmişdi. Eybəcər çıxır, amma: 25 il sonra uşaqlıq borclarımı qaytarmağı mənə nəsib elədiyinə görə taleyə minnətdar olmaqdan gözəl nə var?

Səməndər əmi, bu ağıçı arvad xasiyyətimi bağışla mənə; qoy soruşum: o uca boyun nə vaxt alçaq düşdü, hani o güclü qolların arxayıñ söykənəcək yeri? Sən ey bütün uşaqların dostu adam, sən ey qüssəli günlərimin gülən üzü, sevinən ürəyi, tox qarnı; indi qarşımda məglub düşmək sənə yaraşarmı heç? Geri qayıtsın mənim atasız-arxasız çağlarım, geri qayıtsın söyüd kölgəsi, iyun axşamlarının gözəl nəğilləri; geri qayıtsın mənə, Pünhana, İsləmayila, Səkinəyə yerkökü şirəsi içirdiyin səhərlərin gur işığı. Sonralar səni çox axtardım. Axtardım deyəm ki, hər şey sən istəyən kimi oldu, Səməndər əmi: mən indi həkimliyi oxuyuram, Bakıdan məhəlləmizə qayıdanda anamın ağrılara özüm dərman oluram. Amma sən yox oldun. Birdən-

birə. Göz qırpmında. Sentyabrin axşamçağı vaxtında uçub göylərdə itkin düşən göyərçinlərin xiffətini çəkdiyini bilirdim, amma kim ağlına gətirərdi ki, onları axtarmaq üçün nə vaxtsa özün də göylərə qarışış qeybə çəkiləcəksən? Onda hamı səni axtarırdı. Hamı. İndi 25 il keçib və bu palatada məni sənə sarılmağa qoymayan çox qorxular var. Açı gözünü!

- Həkim, mən ölürəm. Ölürəm...
- Səməndər əmi...
- Kimsən?
- Sağalıb ayağa duranda tanıyacaqsan.
- Səsin doğma səsdir.
- Sən nə qədər axtarmışam...
- Mən ölürəm, həkim. Sən... kimsən?

Məni intizarda qoyma.

- Sən ölməyəcəksən!
- Çıxar əynindəki bu geyimi. Çıxar üzündəkini... tanıya bilim səni.

Səməndər əmi ölüməndən qorxurdı. Bunu təkcə gözlərində titrəşən xof demirdi, bu həm də onun üzündəki qırışların dərinliyindən bilinirdi.

- Nəfəs ala bilmirəm, həkim. Elə bil, sinəmdən daş asılıb.

...Onun məhəlləmizə gəldiyi günü yaxşı xatırlayıram. 91-in yayında gəldi. Bəlkə iyul, bəlkə avqustda. Anam dedi, İsa, Solmaz xalagilin qazları itib. Solmaz xala Səkinənin anasıdır. Bizdən üç qapı o tərəfdə taxta darvazalı palçıq daxmada gecələyirdilər. Həmişə həyatlılarından qaz səsi gələrdi. Həmin yay bir dəstə qazın səsi kəsildi Solmaz xalagilin həyatındən. Mən Solmaz xalani heç vaxt o qədər yazıq görməmişdim. Mən Səkinəni də heç vaxt o qədər yazıq görməmişdim. Xirdaca gözləri ilə, xirdaca əlləri ilə hamiya yalvarırdı. Əlacı olsaydı, qaza dönüb anasını sevdirdərdi. Həmin axşamüstü çinar boylu tanımadığımız adam bir dəstə ağ qazı qabağına qatıb gətirdi məhəlləmizə.

Ona dikiłen sual dolu baxışları görüb özünü itirmişdi.

– Gördüm qazlar yolu tanırı, mən də onlara qoşulub gəldim.

Gözümün qabağındadır: Solmaz xalagilin həyətinə özlərini necə təpdilər. Sevinə-sevinə. Yastı ayaqları ilə yeri basa-basa. Qazlar Səkinəni qüssə çəkməkdən xilas eləmişdilər. Gərək gözdən qoymayayıdı Səkinə onları. Sonra o bir dəstə ağ qaz taxta darvazalı palçıq daxmanın arxasında boğaz-boğaza verib qaqqıldı daşdı. Mənim hərdən qaqqıldı daşdım da o vaxtdan qalıb. Ağır xəstəm yaxşılaşanda özümü xəstəxananın tualetinə verib sevinə-sevinə qaqqıldı yaram. Amma əvvəlcə tualetin səyunu buraxıram ki, səs səsə qarışsin, səs səsdə ərisin.

Sonra öyrəndik ki, adı Səməndərdir. Özü haqqında danışmağı sevmirdi. Biz də soruşturmazdıq. Deyirdilər, bir dəfə içib ağızından nələrsə qaçırib. Ki, anası onu ilxi otaran yaraşıqlı kişidən doğub. Moruq yiğmağa gedəndə. Sonra ata zalımlıq eləyib. Nə zalımlığı? Hansı zalımlığı? Bilmirəm. Hə, yadımda qalan bir də odur ki, Səməndər əminin nişanlısı başqasına qoşulub qaçmışdı. Vəssalam!

Onun məhəlləmizə gəldiyi gündən sonra uşaq həyatımızın nağılı-nəğməsi başladı. Küknarlığın arxasındaki evi aldı. Bizi nə vaxt itirsəydi, yayı sərin, qıştı isti o kərpic evdə tapardılar. Səməndər əmi külləmə kartof bişirərdi, yerkökü şirəsi çəkərdi bizə. Hansı gün ki yerkökü çığndur qatardı, hansı gün ki itburnu çayı dəmləyərdi, hamımız üz-gözümüzü turşudardıq.

– Kim içməsə, böyüyəndə tez-tez xəstələnəcək.

Mənim gözümün qabağına anam gələrdi. Qorxardım.

– Mən içirəm.

– Aha... Deməli, İsaya marojna da alacam.

– Mən də...

– Mən də...

– Mən də...

İri ovçundan xırda pulları qapıb qaçardıq mağazaya. Sonra kərpic evin sərinində dizimizi qucaqlayıb onun danişlığı nağıllarda yaşayardıq.

Səməndər əmi təkcə maraqlı nağıllar danışmazdı bizə, həm də dərslərimizdə kömək edərdi. Bəs məktəbdə beş alanda mükafatımız nə olardı? Bahoo... Onun belinə minməyin, boynunda gəzməyin ayrı ləzzəti vardı. Hər səhər bizi görən kimi də gözlərini qiyib soruştardı:

– Axşamı necə yatdırınız?

Onun bu sualı həmişə mənə qəribə gələrdi. Bu nə deməkdir: necə yatdırıq? Heç özümüzdən xəbərimiz olurdu?

– Səməndər əmi, niyə həmişə bizdən bunu soruştursan?

– İstəyirəm, axşam rahat yatasınız. Şirin yuxular görəsiniz.

Bizə şirin yuxular gətirən gecələrin birində anamın ağrıları dözülməz oldu. Balışa ağızına sıxıb zariyirdi:

– İsa, qaç Solmazı çağır.

Qaçdim. Səkinə yuxulu gözlərini ovuşdur-a ovuşdura:

– Anam evdə yoxdu, – dedi, – Bilsuvara yasa gedib. Səməndər əmini çağırıraq?

– Hə.

Əl-əl tutub küknarlığı keçdik. Cırçıramalar susmuşdu. Hardasa uzaqlarda hürən it də ərinib səsini kəsdi. Səməndər əminin darvazası açıq idi. Özü də həyətdə oturmuşdu. Siqaret çəkirdi. Bizi görüb qabağımıza yüyürdü.

– Nolub, İsa?

– Səməndər əmi, anamın ağrıları yenə başlayıb, – Bilmirəm niyə, məni ağlamaq tutdu.

– Gedək. Xəstəxanaya apararıq. – Səməndər əmi saçımı öpdü, – Siz gedin evə, mən qacışın maşın çağırıram.

– Anam ölsə, mən... tək qalacam.
– Qorxma, ölsə gəlib bizdə qalarsan. – Hələ bu qaz Səkinənin dediyinə bax!

– Ölməyəcək, ölməyəcək... – Məni qucağına götürüb bağrina basdı; nəfəsi boyun-boğazımı yaladı, saqqalı üz-gözümü daladı. - Ölməyəcək, gözümüzün işığı!

– Həkim, boğuluram. Ölürəm mən... ölürəm.

– Ölməyəcəksən, gözümüzün işığı!
– Sən kimsən oğul... kimsən?
– Sənə yerkökü şirəsi çəkmişəm. İç bunu...
– Yerkökü?
– Hə. İstəsən, çuğundurla qarışdıraram.

Dikəlmək istədi. Bacarmadı. Anam o gecə necə zariyirdisa, Səməndər əminin də sinəsindən eynən həmin səs qopdu. Dörd tərəfimizdə nə ki xəstələr yatırıldı, elə bil, hamısı ağrı-acısını unudub bizim tamaşamıza dayandılar. Tibb bacılarının da əli işdən soyumuşdu, piçıldışib mat-məəttəl baxırdılar. Birdən dəhlizdə səsküy qopdu. Deyəsən, hansısa xəstə həkimlərə hədə-qorxu gəlirdi. Olur belə şeylər. Budəfəki tamaşa daha maraqlı çıxdı. Tibb bacıları bizi unudub baş-başa buraxdılar. Və nə yaxşı, belə oldu.

Səməndər əmi başını yastığa söykəyib udqandı. Bir də qəddini dikəltməyə çalışdı. Deyəsən, qollarının qüvvəti qayırdı.

– Allah, mənə güc ver. Mənə güc ver...
Əvvəlcə dirsəkləndi sağ böyrü üstə. Sonra ayaqlarını yiğdi, dizlərinin taqətinini toparlayıb oturdu.

– Axşamüstü itburnu çayı da dəmləyəcəm.

– İsa... – Səsi titrədi, – İsa... Sənsən, bilirom.

– Mənəm, Səməndər əmi.
– Bilirdim ki, həkim olacaqsan.
– Sənə söz vermişdim. Yadındadır?
– Hə...
– Söz vermişdim ki, həkim olub anamın ağrularına özüm dərman olacam.
– Hə. Sözünü tutdu.
– Amma sən gedib bir də qayıtmadın.
– Eh... Nə bilim, ay İsa. Hər şey yadimdadır. Hər şey! Gözümüz qabağına gəlir, elə bil rahatlaşırıam. Anan sağdır?

– Ölüb.
– Coxdan?
– Hə, səkkiz ildir.
– Allah rəhmət eləsin. Nə qədər əziyyət çəkdi.
– Anamdan sonra rayona az-az gedirəm.
– O biri uşaqlar necə oldu? Qızın adı Səkinə idi.

– Səkinə də oxumaq istəyirdi. Qəbul ola bilmədi. Dədəsi Biləsuvara ərə verdi. İsmayıł Ankarada yaşayır. Yaxşı iş-güt qurub özünə. Hərdən danışırıq. Pünhan da rayonda taksi sürür.

– Evlənmisən?

– Evlənmişəm. Bir qızım da var.
– Nə yaxşı. Bilirsən nə yemək istəyirəm, İsa?

– Nə?
– Desəm, gülərsən mənə.
– De, de...
– Qaz ətinin soyutmasını. Evdə bişirtdirib gətirə bilərsən?

“Qa-aaa...”. İlahi! Bu nə idi? Özümdən asılı olmadan, qeyri-ixtiyari qaqqıldadım. Səməndər əmi şaqqanaq çəkib güldü. Gülləndə üzünün dərin qırışları qarmon körüyü kimi açılıb-yığıldı. Xəstələr heyrətlə, təəcüblə yer-yerdən mənə sarı boylandılar. Əynimə geyindiym skafandırın içində bədənim soyuq tər basdı. İndi xəstələr ağıllarına nə gətirəcəklər? Gətirəcəklər ki,

bunun özü xəstədir, ağıldan kəmdir, biza nə çarə eləyəcək?

— Evdən yemək gətirməyə icazə yoxdur, — guya özümü o yerə qoymadım. — Sağal, səni də götürüb gedəcəm rayona. Qaz yeməyə.

— Gedərəm. Məni apararsan, ananın məzarını da görərəm. Təki bu namərd xəstəlikdən salamat qurtarıram. Amma heç ağlım kəsmir.

— Sağalacaqsan. İnan mənə! Necə oldu, harda yoluxmusan?

— Bilmirəm.

— Yaxşı, Səməndər əmi, harda yaşayırsan, nə işlə məşğulsan?

— Gəl başqa şeydən danışaq.

— Axı öyrənmək istəyirəm ki, sən o vaxt niyə birdən getdin, sonrakı həyatın necə oldu?

— Nəyinə lazımdır? Bilməsən, yaxşıdır. Sənə bir şey demək istəyirəm.

— Aha...

— Ondansa soruş ki, niyə anamın məzarını görmək istəyirsən?

— Niyə?

— Kaş sənin ananı o vaxt razı salmağı bacarardım.

— ...

— Evlənməyə. Kaş onu evlənməyə razı sala bilərdim. Eh...

— ...

— Sən uşaq idin, belə şeyləri ağlın kəsməzdi. Çox çalışdım, çox dil tökdüm. Elə dedi ki, yazıqsan, mən yarımcən adamam, mənnən sənə arvad olmaz.

— ...

— Mənimki qadın sarıdan gətirmədi.

— ...

— Eşdirən məni?

— Hə-hə...

— Amma nə yaxşı belə oldu. Mən gəzərgi adamam. Yaralıyam. Onu da atıb gedərdim, səni də.

— Onsuz da atıb getdin.

— Dost kimi atdım. Qonşu kimi atdım. Amma ata kimi atıb getmədim. Bunun acısını ömrün boyu yaşayardın. Necə ki, mən yaşadım. Nə isə... Məni çox danışdırma, başına dönüm. Elə bilirsən, getmək mənə rahat oldu? Başa düşdüm ki, qonşu olsaq da, anana heç vaxt əlim çatmayaçaq. Ona görə də ilim-ilim itmək lazım idi. Birdəfəlik. Ağır idi, amma bacardım. Sizdən ötrü çox darixirdim. Gizlənqəç oynayırdıq, həmişə də mən yummalı idim. Düzdü? — Səməndər əmi kədərlə güllümsədi.

— Hə. Həmişə də bizi görərdin, amma özünü elə aparardin ki, guya yerimizi bilmirsən.

— Hə-hə... Siz qaçıb yorulanda saçınızdan tər qoxusu gələrdi. Ölərdim o qoxunu içimə çəkməkdən ötəri. O vaxt üzüyola uşaq idin. Qonşuların hər işinə yarayardın.

— İndi də çalışıram. Məsələn, qonşuların qapıllarında zibil görəndə atıram. Bir də köhnə çörəkləri yiğib maşında saxlayıram, günsarı bir yaşılı kişi götürüb toyuq-cücəyə aparır.

— Köhnə vaxtlarım olsayıdı, mən də donuzlarımı aparardım.

— Donuz?

— Hə, Binədə donuz ferması var idi, bir az orda işlədim. Sonra gördüm özüm də donuza çevrilirəm, ayrıldım ordan. Xeyli vaxt donuz çoşqaları tez-tez yuxuma girdi. Görürdüm ki, özlərini dənizə atırlar.

— Nə?

— Sənə noldu? Niyə diksindin?

— Heç... Heç nə...

— İsa, axır vaxtlar yuxularımı da qarışdırıram.

— Nə görürsən?

— Belə qəribə yuxu idi. Qəribə də yox e, axmaq yuxu. Görürəm, bir yekə qurbağadır, kürəyini söykəyib dizimə, fiştırıq çalışıb qabağında ilan oynadır. Hərdən də

əlini əlinə vurur, ilan birdən yoxa çıxır. Qayıdanda ağızında qaranquş balalarını gətirib qurbağaya yedizdirir. Sonra...

— Ardını danışma, Səməndər əmi. Danışma...

İki həftədir bizi oteldə saxlayırlar. Evə, ailəyə yaxın düşmək qadağandır. Ancaq axşamlar görüntülü danışırıq. Ən çox qızımın qüssəsi mənə əzab verir. Axşama qədər elədiyi hər şeyi həvəslə, eşqlə mənə danışır:

— Ata, darixıram sənin üçün. O qədər darixıram ki, hər gün şəklini çəkirəm. Bax, bu bir, bu iki, bu üç... Plastilindən sənə oxşayan çoxlu adamlar düzəltmişəm.

Tbilisi prospektinin qəzəbli-deyingən sürücülərinin səhər-axşam siqnallarını indi ölüm sükutu əvəz edib. Səhər xəstəxanaya, axşam otelə... Əl-üzümü yuyub yemək üçün otel bələdçisinə zəng etmək istəyirdim. Növbətçi tibb bacısından zəng gəldi:

— Doktor, salam, axşamınız xeyir.

Səsi tanış gəlmədi. Deyəsən, növbə təzələnəndə əvvəlki tibb bacılarından hansısa biri ilə əvəz eləmişdilər.

— Hər vaxtiniz xeyir.

— Doktor, xəstə Atayev Səməndər Mahmud oğlu sizinlə danışmaq istəyir.

— Nəsə olmayıb? Necədir vəziyyəti?

— Ciddi narahatlıq yoxdur.

— Telefonu ona verin.

— İsa... İsa...

— Səməndər əmi, necəsən?

— İsa, mən burda qala bilmirəm. Gəl, məni çıxar. Onsuz da ölçəm. Gəl, gəl məni apar burdan.

— Hər şey yaxşı olacaq. İnan mənə! Sağalmağınə bir şey qalmayıb.

— Mən hər şeyi hiss edirəm. Axşam yatacam, səhər durmayacam. Bilirəm... Gəl, səni görüm.

— Gəlirəm. Gəlirəm... Çıxıram bu dəqiqə.

Palatalardan gələn xəstə iniltiləri bir az da çoxalmışdı. Xərəkdə halsiz, heysiz uzanıb ümidi hər şeydən üzülən adamların ardı-arası kəsilmirdi. Tanıdım-tanımadım hamı ilə dilucu, başımı tərpətməklə salamlaşirdim. Palatanın qapısını açıb özümü içəri atdım. Xəstələrdən yatanı da var idi, yerində qurcuxanı da. Bircə inildəyən Səməndər əmi idi. Məni görəndə gücü ancaq əlini qaldırmağa çatdı:

— Çağırıdım ki, yanında olasan. Səni görmək istədim.

— Mən də gəldim.

— Burda qalmاق istəmirəm.

— Qalıb-qalmamaq heç birimizin əlində deyil. Heç nə bizim ixtiyarımızda deyil.

— Darixıram.

— Lap az qalıb, vəziyyətin də yaxşılaşır.

— Darixıram. Vallah, darixıram.

Səməndər əmi başladı uşaq kimi ağlamağa.

Xəstəxana pəncərələri... Həyatla ölüm, sağlam canla xəstə bədən arasında uzandıqca uzanan intizarlı yol. İşıq gətirən, işıq aparan yol. Qaranlığı gizlədən, qaranlığı gətirən yol. Həmişə narahat-nigaran o yola boylanarsan, o yolda baxışarsan ölümün-həyatın ağ-qara siması ilə. 21 gün Səməndər əmi işıq gətirən o pəncərələrin sevincini çəkdi içində. Boylandı ölümə sarı ki, görsün hələ gəlməyib, hələ qapını kəsdiirməyib?

Dilində: — Ölürəm, — çarəsizliyi; Qəlbində: — Yaşamaq istəyirəm, — təmənnası.

Divarın o üzündə — Allahın göyünün altında yel dəydikcə titrəşən qovaq yarıpaqları bircə Səməndər əminin soluxan ümidlərini göyərtmirdi, hər pəncərədən neçə göz baxırdısa, hər pəncərədən neçə göz zillənirdisə, hamısının könlündə yaşıllanırdı. Göz vururdu, əl edirdi, əsib-titṛədikcə divar dalına çəkilib içinde ölüm xofunu gəzdirən bu zavallı adamlarla



gizlənqəç oynayırıdı. Qovaq yarpaqları başını aldadırıdı, qəlbini oynadırıdı onların. Ayağa durub ev üçün yır-yığış edəndə təkcə palata yoldaşları, tibb bacıları ilə görüşmədi Səməndər əmi. Qovaq ağacının yaşıł budaqları ilə də sağıllaşdı. O qovaq budaqları, o qovaq yarpaqları da dəcəl uşaqlar kimi atılıb-düşüb sevindi.

Və bu da ayrılıq vədəsi. Bir-birimizə sarılıb lal-dinməz dayanırıq. Onun qolunun gücünü, əllərinin həririni kürəyim-də hiss eləmək necə gözəl hissdir.

– Gözlərimə inanmiram. Mən ayaq üstəyəm. Mən ölmədim. Canım it canıdır.

Ləzzətələ gülür. Gözlərini qıyb gülür. Dərin qırışlar titrəşir üzündə.

– Sənin zəngini gözləyəcəm.

– Bilmək istəyirəm ki, necə yaşayırsan, harda yaşayırsan. Mən də səninlə gedirəm.

– Başqa vaxt. İstəmirəm görəsən harda yaşayıram, necə yaşayıram.

– Səməndər əmi...

– Mənə tez-tez zəng elə. Vaxtin olan kimi məni apar rayona. Evimi görmək istəyirəm. Apararsan ananın məzarını görərəm. Bir də gedib doyunca qaz əti yeyərik. Yaxşı? Salamat qal, İsa.

Cibinə pul qoymadım. Utandı. Amma gərək utanmazdı. Mən Səməndər əminin haqqını hələ çox qaytaracaqdım. O, taksiyə əl edib gözdən itdi. Özümü nə qədər güclü, nə qədər əzəmətli, nə qədər yenilməz hiss edirdim, İlahi! Sevincin bu qədərinə insan dözməzdi, mən dözürdüm! “Qa-aaaa...”

Həmin günün axşamı özümü bazarda halı qarışan qurbağa kimi hiss edirdim.

– İsa...

– Həə...

– Evə balıq almışam. Kaş sən də evdə olardın.

Deyəsən, o balıq quyuğunu alnıma söykəmək üçün bizə gəlmişdi.

NƏSRİN ... MƏRTƏBƏSİ

(Məmməd Məmmədlinin “Yerdələnin birinci mərtəbəsi” kitabına ön söz əvəzi)



“Diqqət, diqqət! Yupiterin atmosferinə daxil oluruq. Toqquşmaya hazır olun...” – Məmməd Məmmədli povestinin (qabaq uzun hekayəyə elə deyirdilər) əlyazmasını mənə çatdıranda gözüm ilk bu cümlələri aldı, ardınca müəllif bərk-bərk tapşırıdı ki, əsəri başdan-ayağa deyil, ayaqdan-başa (!) nəzərdən keçirim. “Qarabasma” janrında qələmə alınmış “Yerdələnin birinci mərtəbəsi” mənə elmi-fantastik-bədii nümunədən daha çox pandemiya günlərini xatırlatdı və özümü yenidən dörd divar arasına məhkum elədim:

“Bu dəmdə,
Quşlar səkidə gəzir,
Adamlar damda...”

Məmmədin yaratdığı əsas obraz torpağın altından üstünə can atır, günəş, səmanı, yeri görmək isteyir.

Eynilə karantində:
doğmalarını,
həyat-bacanı,
çayxanını,
hətta sevmədiklərini belə,
bağrına basmağa təşnə olan COVID-19
məhbusları kimi!



Qulu AĞSƏS

Təsadüfdü, ya nəydisə, mərhum alimiz Arif Əmrəhoğlunu xatırladım. Daha doğrusu, onun dilimizdə “hördüyü” “Yedinci mərtəbə”ni:

adi bir mərzdən ötrü (yaxşı tanımadığı) şəhər xəstəxanasının yeddinci mərtəbəsində yüngüləcə müalicə alan,

hər dəfə bir bəhanəylə aşağı endirilən,
hər qatda sağlıq durumu daha da pis-ləşən,

birinci mərtəbədə həyatla vidalaşan qəhrəmanın

(bəlkə, qorxağın?!)

hekayəti başdan-ayağa

(bu dəfə ayaqdan-başa yox!)

rəmzlərlə nağıl olunduğundan uzun müddət onun təsirindən çıxa bilməmişdim.

Söhbət Dino Butsatidən gedir. İtalyan yazıçılarından.

Məmməd Məmmədli bu hekayənin astarını yazıb.

Amma Məmməd italyan deyil. İspandi.
Ciddi deyirəm.

Onun gözəl tərcümələri var. “Ulduz” jurnalında da dərc eləmişik, ayrıca kitab kimi də! “Ulduzlu nəşrlər” seriyasında

gənc tərcüməçi-yazıcı Məmməd Məmmədlinin ispandilli ədiblərin yaradıcılığından çevirdiyi əsərləri “Ay işığı” adı altında çapa vermişdik. 2019-cu ildə “Ay işığı” kimlərin üzünə düşməmişdi:

X.Serkas,
Q.Bekker,
V.İbanyes,
X.Rulfo...

Gördünüzmü, Məmməd, həqiqətən, ispandi.
Tərcüməçi-yazıcı indi defisin yerini
dəyişib: yazıçı-tərcüməçi olur.

Olsun.

Yeni kitabını oxumağa dəyər.

Mən bir əsərindən danışdım, siz hamısına
baxarsınız.

Kitaba dikiləndə nəzər nöqtəsi dəyişir.

Məmmədə bircə iradım var. Adı soyadın-
dandı. Növbəti kitabda, nəhayət ki, özünə təxəllüs
götürsün.

Vəssalam.

Nəsrin ... mərtəbəsinə xoş gəldin!



Heç incinmiş ruh gördünmü?
Kirpiyində dərdin dəni...
Qismətinin dənizində
Ləngər vuran tənha gəmi?
Susqun baxıb fikrə dalan,
Dindirəndə gözü dolan,
Ümidləri alt-üst olan,
Saçları tapdanmış zəmi?
Gördünmü heç təbəssümü,
Dodağında qısa dönən?
Gözlərinin qarşısında
Xoşbəxtliyi daşa dönən?..
Ağ yalana bürünərək
Həqiqətə gülüb keçən,
Leysan kimi göz yaşını
Gizli-gizli silib keçən?..
Görmədinsə, dön bir də bax
Parça-parça qırdığına.
Bu illərin sınağından
Qova-qova yorduğuna.



Sahibə YUSİF

QANADI QIRIQ MƏLƏK

Bahar ümidiłrində
Açdı neçə gül, çiçək.
Arzuları qəlbindən
Boylandı ləçək-ləçək.
İlk eşqin alovları
Gözlərində alışdı.
Rəngli xəyallarını
Axar suya danışdı.
Sonra yol ayırcında
Uçdu yaşıl dünyaya.
Düşub ulduz axnına
İstədi çatsın aya.
Sevincindən az qala
Buluqlarla öpüşdü.
Daha da yüksəklərə
Uçmaq eşqinə düşdü.
Göyün yeddi qatında
Birdən-birə yoruldu.
Çırpdı qanadlarını,
Qanadları qırıldı.
Çox çalışdı, tapmadı
Müsibətə təsəlli.
Gəldi üzüşağı,
Yapışsa da üçəlli.
Gərəksiz ümidiłrə
Ürəyini dağladı.
Qırıq qanadlarına
Hönkür-hönkür ağladı.

MƏNƏ YÜKSƏKDƏN BAXMA!

Mənə yüksəkdən baxma!
En, yanına gəl hərdən.
Təkliyin rəsmiñ çəkən
İkicəcik rəssam var,
Biri sənsən, biri mən.
Mənə yüksəkdən baxma!
Səni görə bilməkçün
Mən də azıram orda,
Bədənim yerdə qalır,
Ruhumsa buludlarda.
Mənə yüksəkdən baxma!
Səni yaxşı görmürəm.
Gözlərim bulanıqdı,
Düş, otur ürəyimdə,
Qəlbim sənə qayıqdı.
Mənə yüksəkdən baxma!
Gel toxun saçlarıma.
Titrot könül varımı,
Sənə etiqad edim,
Silim yazdıqlarımı.
Mənə yüksəkdən baxma!
Görüm ki, yanım dasan.
Gəlib çatıb gümanım,
Bu günə xoşbəxt olub
Keçən dünəni danım.
Mənə yüksəkdən baxma!
Axı kimlər biləcək
Guya ki məndə olsan?
Dünyamı dağılacaq,
Bircə gün bəndə olsan?

MƏNİM ÜRƏYİMDƏ BİR ÇİÇƏK FƏSLİ

Mənim ürəyimdə bir çiçək fəсли,
Sənin ürəyində boranlı qışdı.
Mənim saçlarımda baharın ətri,
Sənin ürəyində daş asılmışdı.
Nədir bu sitəmlər, edirsən mənə,
Bu vida nəğməsi nəyimə gərək?
Ya mənə izn ver gəlim ömrünə,

Ya da bu inaddan biryolluq əl çək.
Gözümdən yox etmə baxışlarını,
Həsrəti qəlbimin layiqi bilmə.
Tanrı da eşidir bu çağırışımı,
Sən mənim bu haray səsimə gülmə.
Hər gün misra-misra oxuyub səni,
Hər gün varaq-varaq kəşf eləyirəm.
Hər gecə sübhədək düşünüb səni,
Hər səhər qəlbimdə dəfn eləyirəm.
Səni itirməksə ölümtək ağır,
Əcəl xalçasını önemə sərmə.
Nə olar, bir dəfə məni də çağır,
Gəlim mənim olan o mənsiz ömrə.

MÜQƏDDƏSİM

Sən mənim göylərdən enən ayəmsən,
Göylərə borcumu qaytarım necə?
Hər gün mələk donu geyinib gəlsən,
İbadət eylərəm sənə gizlicə.
Sevginə sığınsam, al ağuşuna,
Qucaqla ruhumun əzalarını.
Toxunsun baxışım baxışlarına,
Unudum çəkdiyim əzabları.
Taleyin hökmünə buraxma məni,
Arzum ürəyimdə xəzan olmasın.
Qov həsrət nəğməsi oxuyan qəmi,
Eşqim uzaqlarda havalanmasın.
Geyinim əynimə xoşbəxtlik donun,
Nəmli gözlərimdə ulduzlar yansın.
Tapım səadətin ən qısa yolun,
Vüsal küləkləri min hava çalsın.
Görüm gözlərində əksimi, görüm,
Yaşayım eşqimin həqiqətini.
Xəzəl dodağına baharı sərim,
Duyum köksündəki hərarətini.

Mirmehdi AĞAOĞLU



AYDA HƏYAT VAR?

Onun indi ən çox axtardığı təklik idi. Son vaxtlar təklik mübtələsi olmuşdu. Hətta o dərəcədə ki, təkadamlıq kamerada ömürlü həbs yaşıyan məhbuslara qıbtə edəcək həddə çatmışdı.

Deyəsən, neçə vaxtdır axtardığını da dünən tapmışdı. Şəhər bir saat tez gəldiyi üçün axşam da işdən erkən çıxmış, həmişə pay-piyada evə getdiyi marşrutdan burularaq kimdənsə qaçırmış kimi təlaşla Montinin tanımadığı məhəllələrinə dönmüşdü. Şəhər qəzaya uğramış layner ləngliyilə qaranlıqda batdıqca o da bu hüznülü qərqoluşa baxa-baxa uzun ayaqlarını xizək kimi ataraq suyun üzərində gəzişən böcək rahatlığı ilə məhəllələrin arası ilə dolaşmışdı.

Axşamın avtomobil təlaşından uzaq bu sakit məhəllələr Çin səddi dəyanəti ilə şəhərin səs-küyünü ondan kənarlaşdırılmış, onu ovsunlu bir dünyaya salmışdı. Səsdən

əlavə şəhərin sürətlə dəyişən, qəfil varlansa da, öz yoxsul zövqü sayəsində marka geyimləri heç bir moda qaydasına uymadan əyninə təpişdirmiş varlı adam idimsizliyi ilə seçilən azman, beton siması da hələlik buralara ayaq aqmamışdı. Odur ki, çay dibindən çıxardığı qumlu palçığı əzmlə ələyərək içindən tapdığı mədən qırıntısını qənimət bilən qızılaxataran səbrilə naməlum məhəllələr arasında dolaşdıqca arasına qabağına çıxan inqilabdan əvvəlki və sovetlərin ilkin dövrünün memarlıq nümunələrini görüb doğmasına qovuşan adam kimi sevinir, gündəlik qayğılarla döyünməkdən usanmış ürəyi qəfəsdən buraxılmış quş kimi nəvazışla çırpinır, çırpinır, onu ötən əsrin ənginliklərinə uçururdu.

Sakinləri işdənmi, ya hardansa başqa yerdənmi (çox güman ki, elə işdən) qayıtdıqca suyun altında gizlədiyi nişangah gözlərini ov görən saat qəfil açan timsah sayıqlığı ilə işıqları yanmağa başlayan evlərə, sanki boynunda ağır dəmir zəncirlərlə

soyuq Sibir meşələrində dəmir yolu çəkməkdən düşərgəyə dönən katorqaçı bezginliyi ilə əllərində dolu zənbilləri ölüvay addımlarla mənzillərə dönənlərə tamaşa etdikcə bədənini kəfəntək bürüyüb onu sıxan yorğunluq tədricən su torpağı hopan kimi canına hopub hardasa dərin qatlarda özünə yer eləmiş, mənzərənin seyrindən ruhanaraq bu adamlar kimi evinə dönmək yerinə bir az da dolaşmış və bu adamlara, işıqlı pəncərələrə baxdıqca həyat qaynamağa başlayan mənzillər, talelər barədə müəyyən süjetlər qurmuşdu. Ona elə gəlmışdı ki, canlı insanların yox, obrazlarla dolu xəyalı romanın içində gəzinir. Nəhayət, xeyli dolaşib yorulandan sonra qərara gəlmışdı ki, sabah da işdən çıxandan sonra Montinin əsrarəngiz məhəllələrində gəzib özünün ədəbi-coğrafi kəşflərinə davam etsin.

Anasının halı pisləşmişdi. Telefonada danışanda bu gün qızdırmasının olmadığını, səhhətinin bir qədər düzəldiyini söyləsə də, səsi onu ələ verir, öskürəyi kəsilmirdi. Necə gündü bu hal davam edirdi. Əvvəl fikirləşdirən ki, yəqin, xəstəliyinə görədir. Anası uzun illər revmatoid-artriddən əziyyət çəkirdi. Lakin atasının da ona qoşulmağı şübhələri artırırdı. Omikron ola bilərdilər, kovidin yeni şəmi. Dünən telefonla danışanda təcili yardım çağırmağı təklif etsə də atası “yox” demişdi. Anası üzüyولayıdı, üstünə getsən razılaşırıdı, amma atasına söz demək çötindi, öz bildiyini heç kəsə verən deyildi. Atasının, ümumiyyətlə, əvvəldən həkim-məkimdən zəhləsi gedib, özü-özünün təbibi olub. Xəstələnib yatağa düşsə də, həkimdi, dava-dərmandı, yaxın buraxmayıb. Elə öz-özünə, ac qalaraq, təbii vasitələrlə qidalanaraq, ot-ələf gəvələyərək sağalıb ayağa qalxıb.

Pandemiya başlayandan da elə hey deyib ki, bu, böyük qüvvələrin, massonların

işidir. Süni surətdə yaradılmış virusdur. Bunda hər gün Facebook-da, Youtube-da baxdığı videoların da rolü az deyildi. Hə, bütün yaşlı adamlar kimi, o da sosial şəbəkələrdə gününü axşam edənlərdəndi. Elə bu şübhəyə də sosial şəbəkələrdəki videolardan qapılmışdı. Pandemiya başlayandan maskadan istifadə etmişdə də, bunu daha çox cərimələnmək qorxusu ilə eləmişdi. Peyvənd səhbəti çıxan gündən isə ilk başdan etiraz eləmiş, oğlunun vaksin olunmasına bir söz deməsə də, buna böyük dövlətlərin oyunu kimi baxdığı üçün övladını da gizli-gizli axmaqlıqda qınamışdı. Əlbəttə ki, oğlunun vaksin olunmaq təklifindən də hər dəfə israrla imtina etmişdi. Əsas kimi isə Facebook-da baxdığı, guya gizli mesaj ədasiyla yalnız onun qabağına çıxan hansısa videoları misal gətirmişdi.

Atası israrla omikron olmadıqlarını, sadəcə, soyuqladıqlarını iddia edirdi. Halbuki gəlib baş çəkməyə də qoymurdu. Deyirdi evinizdə körpə var, ona keçər, gəlməyin.

Gün ərzində bir neçə dəfə zəng edib atasının vəziyyətini öyrənmişdi. Heç nə dəyişməmişdi, eyni cür ösküründü. Xəstələnmək bahasına olsa da, gərək işdən çıxanda gedib dəyəydi, ləp qayıdanan sonra virusu uşaqlarına keçirəsə belə, getməliyidi. Başqa yolu yox idi.

Ona gələndə isə virus barədə özünün də şübhələri var idi, bəzən pandemiya ilə bağlı elə qərarlar verilirdi ki, istər-istəməz fikirləşməyə bilmirdi: görəsən, bu virus kimin həyətində becərilərək bayırə buraxılıb?! Amma ətrafında koviddən gedənlərlə bağlı o qədər hadisə eşitmışdı ki, qorxmaya da bilmirdi. Özünə görə yox, ata-anasına, ailəsinə görə.

İşdən çıxanda ani də olsa, dünənki kimi Montində dolaşmaq keçdi könlündən.

Ah, necə rahat, sakit anlar idi dünənki gəzinti dəqiqələri. Üstəlik, qulaqlığı keçirmiş, gəzişə-gəzişə Marsel Prustun “İtirilmiş zamanın izində” romanını dinləmişdi. Təəssüf, bu gün də eyni şəkildə təkrarlanmayacaqdı və onu üzən səbəblərdən biri də bu idi: rahatlığının pozulması, daha doğrusu, olmaması.

Yolüstü aptekə girib zəruri dərmanı alandan sonra atasıgilə yollandı, indi valideynlərindən başqa heç kəsin yaşamadığı o soyuq evə.

Qapını atası açdı və onu görər-görməz bir qədər geri çəkilərək, gülə-gülə və açıq-aşkar istehza ilə dedi:

— Yox, yaxın gəlmə, gəlmə.

Tərəddüd etsə də, bir anlıq götürür-qoydan sonra başa düşdü ki, atası ilə nəinki görüşməli, üstəlik, həmişəki kimi boynuna sarılıb hər iki yanağından öpməlidir. Çünkü atası indi belə ironiya edirsə, sağalandan sonra gör nə şəbədələr qoşacaqdı.

Atası ilə görüşüb-öpüşənə kimi anası da o, içəri girərkən uzanıb büründüyü xovlu qəhvəyi odehyalı kənara atıb divandan qalxdı. İllərin ərinin yamsılamaq alışqanlığı ilə eynən atası kimi bir qədər kənara çəkilib həmən ironik və eyni zamanda səmimi güllüyü ilə “görüşmə-görüşmə” desə də, oğlu ona sarılında ram olub övladını qucaqladı.

— Ay bala, niyə gəldin, sənə demədik gəlmə? — Atası bu dəfə ciddi-ciddi söylədi.

— Allah eləməmiş, evdə uşaqlara keçər, — anası davamını gətirdi.

— Qalmısız burda ikiniz, ada kimi, xəbərimiz də yoxdu. Qızdırman olub bu gün? — Anasından soruşdu.

— Yox, elə indicə ölçüdüm.

— Ay oğlum, heç nə yoxdu onda, nahaq gəlmisən, evinizdə körpə uşaq var.

— Heç nə olmaz, — nəsə demək naminə dedi, — çox öskürmüsən? Gələ, dərman almışam, — əlindəki ağ sellofan paketi anası-

na uzatdı. Başqa nə dərman almaq lazımdır, deyin, ayağımı soyunmamış gedim alım.

— Ay bala, heç nə lazım deyil. Onu da nahaq almışan.

— Bəlkə, təcili yardımə zəng edim, gəlib test götürsünlər? Hər ehtimala qarşı.

— Lazım deyil, anana soyuq dəyib.

— Baxın də. — Atası ilə mübahisə etməyin yersiz olduğunu bildiyi üçün üstünə getmədi. — Eviniz soyuqdur.

Ev, həqiqətən, soyuq idi. Paralelepiped formalı balaca, alüminium rəngində soba otağın o iri başında fil balası kimi xortum borusunu pəncərənin bir gözündən çıxarıb korun-korun yanındı. Görünür, ya qazın xodu az verilmişdi, ya evin dəlmə-deşiyi çox idi (evin dəlmə-deşiyi insafən çox idi), içəri buz kəsilmişdi. Təkcə nazik köynəkdə, bəzənsə hətta maykada gəzdiyi ikiotaqlı xudmani mənzilinə baxanda bura Frans-İosif Torpağı idi. Bircə ətrafdə iri buz parçaları və morjalar əskikdi.

— Ehtiyatlı olmaq lazımdır, bu dəqiqə, demək olar, hər evdə bir xəstə var. — Əlüzünü sabunla yuyub keçib mətbəx masasının bir tərəfində — bura geləndə həmişə əyləşdiyi yerdə, atası ilə üzbezüz — oturandan sonra söhbətə başladı. Valideynləri təkcə axşam vaxtlarında yerkökü cuvalı kimi kip dolan, tutacaqları hər cür mikrob, virus, bakteriyaya qucaq açan avtobusda gəldiyinə görə yox, həm də omikron olundularından şübhələndiyi üçün yuyunduğu hiss edərlər deyə, zəvzəyərək özünü “xəstəlik vahiməsi”nin pərdəsi altında gizləməyə çalışdı. Həqiqətdə isə dediyi kimi idi. Şəhərdə hamı kovidin ştamından və deyilənə görə, onun əlamətləri olan qızdırma, baş-boğaz ağrısı, qripdən dad edirdi. Kimi dindirirdin, ya özünün, ya da ailəsinə kiminsə xəstə olmasından gileyənləndi.

— Nahaq gəldin, bala, evinizdə körpə uşaq var.

– Heç nə olmaz.
– Neynəsin? Mən o vaxt Zeynəbgil xəstələnəndə gedib dəyə bilmədim, hələ də xəcalət çəkirəm.

– Onlar karonaydilar də, – anası ərinin o vaxt baldızıgilə getməməyinə haqq qazandırmağa çalışdı.

– Yox e, nə karona, hamısı boş şeydi.

Doğrudan da, pandemiyanın qızığın çağında bibisi, əri və qızı xəstələnib evə sıqınmışdır. O vaxt atası bir neçə dəfə gedib onları yoluxmaq istəsə də, həm bibisigil gəlməyə qoymamışdır, həm də özüqarışq anası və yoldaşı da getməyinə etiraz etmişdi, düzü, atasının xəstələrə kömək məqsədilə verə biləcəyi pulu da olmamışdı. Ən başlıca səbəb də pulsuzluq olmuşdu oğlunun nəzərində, yoxsa atasını fikrindən bu dünyada heç nə döndərə bilməzdi, getmək istəsəydi, çölə çıxməq qadağasına da məhəl qoymaz, gedərdi.

Anası süfrəyə yemək düzənə qədər dərmanın qabından istifadə qaydası yazılan kağızı çıxarıb bərkdən oxumağa başladı: “...gündə iki qasıq yeməkdən qabaq içmək lazımdır”.

– Yox e, bala, bizdə omikron yoxdu, mənim xəstəliyimdəndi, – süfrəyə yemək çəkə-çəkə anası müdafiə olunmağa çalışırdı. – Hər il bu vaxtı qalxır.

Anasının sözündə də haqq vardı, ötən il fevral ayında da azarlayıb bir neçə gün yatağa düşmüdü. Amma onda səbəb başqa idi. Ər-arvad kənddəki qohumlara dəyməyə getmiş, anası orda kartof əkinində qaynı xatununa kömək edib özünü soyuğa vermişdi. Bakıya gələndən sonra da elə həmin axşam qızdırması qalxmışdı.

– Çölə-bayira çıxanda da maska taxın, dükandan gələndən sonra spirtlənin.

– Çölə-zada çıxmıram, şükür Allaha, hər şeyimiz var.

Anasının şükranlarına baxmayaraq, masaya qoyduğu doğranmış sosiska ilə kartof qızartmasından ibarət qara tava bolluqdan dəm vurmurdu.

– Çörək almağa atan gedir.

– Maska taxın yenə də.

– Taxır, taxır, – anası hazırlıq elədi.

– Hansı maskanı, bir aydı cibində gəzdirdiyini? – Atasına baxa-baxa qəhqəhə çəkdi.

Atası bayaqdan telefonu qurdalayırdı. Başını qaldırıb ona baxdı:

– Yox, ala, taxıram, – gülümsədi.

Nə əcəbsə atasının bir neçə gün əvvəl çəkdiridiyi laxlayan alt qabaq dişinin yeri görünmədi və çürüdüyü üçün çıxarılan ağac yeri kimi atasının artıq qocalmasının əlaməti olan boşluğu görməməyi onu bir qədər toxtatdısa da, neçə vaxtdı imkanlaşdırıb onu stomatoloqa apara bilməməsinin utancı da içini qarsdı.

Daha bu mövzuda öyünd-nəsihət verməyi lüzum görməyib o da telefonu çıxardı, son xəbərlərə yüngülçə göz atıb tavadan özünə yemək çəkdi.

Anası da süfrəni bəzəməyi bitirəndən sonra masanın bir qıraqında əyləşdi. Atası Youtube-da nəsə qoşub telefonu masanın qıraqındakı Füzulinin qəzəlləri olan qəhvəyi kitabın üstünə qoydu, bir tərəfini də divara elə söykədi ki, oğlu da görsün və xörəkdən üç-dörd qasıq boşqabına çəkib yeməyə başladı.

Atasının Youtube-da qoyduğu video amerikalıların Aya uçmağı barədə idi. Veriliş elə ilk dəqiqədəncə Amerikanın Aya uçuşunu yalanlamağa çalışırdı. Bu cür söhbətləri çox eşitsə də, dərhal reaksiya vermədi, gözlədi atası danışın, sonra o, öz fikrini bildirsən. Amma yenə də maraq onu çəkir, yeməyini yesə də, diqqətini verilişdən ayırmırdı.

– Baxmışan bu verilişə? – Atası haçandan-haçana dilləndi.

– Buna yox, başqalarına baxmışam.

Aparıcı basıb-bağlayır, amerikanların Aya uçmaması barədə müxtəlif dəllərlər gətirir, mütəxəssis rəylərini bölüşürdü.

– Hamisini Hollivudda çəkiblər. – Atası əminliklə dilləndi. – Belə çıxırdı bir dəfə artıq bu verilişə baxıb, indi də onun üçün təkrar qoyub ki, oğlunu da bu həqiqətdən hali etsin.

– Belə fikirlər var, amma təsdiqini tapmayıb.

– Burda sübut edirlər də. – Atası qətiyyətlə dedi, elə bil amerikanların Aya uçmasının guya videosunu Hollivudda çəkən rejissorun assistenti olub, ya da amerikalıların yalanını çıxaran o məşhur videoda kosmos dekorasiyalı studiyanın qapısını açıb sirləri faş edən adam özü imiş.

Atası ilə mübahisənin yersiz olduğunu bilsə də, geri çəkilmədi:

– Əgər amerikalılar Aya uçmasayırlar, SSRİ onların yalanını çıxarırdı.

– A bala, SSRİ də Amerikanın tayı olub. Sən elə bilirsən Qaqrın kosmosa uçub?

– Onu sən yaxşı bilərsən, 4 yaşınvardı, – zarafata salsa da, atası ciddiyətini pozmadı. Çeynədiyi tikəsinin qalığını udub çəngəli ona tuşlayaraq səsinin tonuna bir qədər amiranəlik qatdı:

– Qaqrını məgər elə-belə öldürdülər?

– Öldürmədilər, təyyarəsi qəzaya uğradı.

– Yox, – bir qədər əsəbi tonla, – piyan olanda orda-burda danışırımsı ki, kosmosa uçmayıb. Onun üçün də SSRİ Qaqrını aradan götürdü.

Elə bil ərinin vacib dövlət sərrini açmağından narahat olan anası ondan qabaq dilləndi:

– Siz Allah, öz söhbətinizi edin, – sanki bir az danışsaydı, ərini də Qaqrinin aqibəti gözləyəcəkdir.

– Bax, bu uje, həqiqətən, yalan oldu. İlan Mask Marsda koloniya yaratmaq niyyətindədir e, bu layihəyə milyonlar xərc-ləyir, sən nə danışırsan?

– Burda sübut olunur ki, amerikalılar Aya uçmayıblar də. – Gözləri ilə telefonu işarə elədi. – Yerin ətrafında güclü maqnit pərdəsi var, onu dəlib keçmək mümkün deyil.

– O pərdənin zəif olduğu keçidlər var ki, həmin nöqtələrdən kosmosa çıxırlar.

– Amerikalılar ora çatanda görüblər ki, orada yaşayış var.

Bu vaxt, həqiqətən, verilişdə deyildi ki, guya Nil Armstrongun Aya ayaq basdığı an birbaşa translyasiyanın kəsilməsinin səbəbi naməlum varlıqların ekrana düşməsi olub. Buna görə də NASA yayımı dərhal dayandırıb. O dövrdə NASA-da çalışdığını deyən bir təqəüdçü də həmin çekilişin fotolarını proyavka elədiyini söyləyirdi.

– NASA-nın özü bu cür verilişlərdə maraqlıdır, piar olunur.

– Sən nə danışırsan? Heç kəs kosmosa uçmayıb, nə ruslar, nə də amerikalılar.

– Necə olur peyğəmbər merac edə bilir, Qaqrın kosmosa uça bilmir?

– Kafir-kafir danışma, – anası bu dəfə ona hırslandı. – Sən Allah, öz söhbətinizi edin. – Ayağa durub dəstərxandan para çörəyi götürdü, doğrayıb yarısını atası ilə onun qabağına, yarısını da öz qabağına qoydu.

– Sən indi deyirsən Ayda yaşayış var?

– Tavadan özünə yenə yemək çəkdi, sonra qaşığı doldurub atasının boşqabına sarı apardı.

– Yox, istəmirəm, mənə çəkmə.

– Ye də.

– Şor yeyəcəm, – əlini qaşığın qabağına

sipər elədi. – Arvad, o şordan bir az ver.

Anası ayağa durub qapısı atasının küreyi səmtə düşən soyuducunun ağızını açdı, dördkünc saxsı qabdakı şoru çıxarıb məsaya qoydu:

– Nə yesək, axırda mütləq şor da yeməliyik, – anası gülümsədi, bu gülüşlərdə yoxsulluğu gizləmək cəhdidən sezildi.

Lap düzünə qalsa, şordan o da vaz keçməzdidi. Boşqabın böyründəki çörək dilimini narıncı qabıq tərəfindən bir tikə kəsib onunla şordan bir çımdık sıyırırdı.

– Sənə də sözüm? – Elə ayaq üstəcə çay süzüb stəkanı ərinin qabağına qoyan anası soruşdu.

– Hələ istəmirəm, bir azdan.

– Sən inanmirsən Ayda yaşayış olduğunu? – Atası çəngəlin ucu ilə boşqabın qırağından bir az şor sıyırırdı, çörəyin üstünə yaxıb ağızına apararaq soruşdu.

– Sən inanırsan?

– Bunlar deyir var də. – Atası telefondakı veriliş işarə elədi. Quran da deyir ki, başqa aləmlər var.

– Yenə aparıb Quran'a bağladın. Quran məgər astronomiya dərsliyidir?

– Sən Quran'a inanmirsən?

– Mən elmə inanıram. Elm də bu barədə dəqiq heç nə demir. Sənin bu rusların isə öz aləmlərində amerikalıların yalanını çıxarmaq isteyirlər. – Çörəyin qırağından bir qırıq da kəsib şordan sıyırırdı, ağızına apardı, çeynəyə-çeynəyə danışdı: – Nədir-nədir bunlar kosmosa birinci uçduqları halda, Aya ilk ayaq basan amerikalıları oldu. – Tikəsini uddu, əllərinin tozunu ovub tökürmüş kimi bir-birinə sürtüb sonra göyə tuşladı:

– İlahi, sənə çox şükür. Allah bol eləsin. Sağ ol.

– Nuş olsun, çay süzüm?

– Hə, içərəm.

Bir anlıq özünü rəsmi dairələrin hər dediyini qanun kimi qəbul edən “Gün var

əsrə bərabər” əsərinin obivatəl qəhrəmanı, Qazanqapın oğlu Sabitcan kimi hiss elədi.

Atası hələ yeyirdi:

– Səncə, biz bu kainatda təkik?

– Ata, açığı, bu dəqiqə məni belə şeylər maraqlandırır.

– Füzulidən qurtarmışq, keçmişik Aya. – Anası da oğluna dəstək verirmiş kimi narazı tərzdə dilləndi:

– Füzuli də qabağımdadı, – sol qolunun yanında dayanan kitaba işarə elədi.

– Mən demirəm e belə verilişlərə baxma, bax. Mən də amerikalıların Aya çıxıb-çıxmaması ilə bağlı materiallara az baxmamışam. Orda da bu iddialar irəli sürürlür, amma sonra faktlarla təkzib olunur. İstəsən, linkini ataram. Belə verilişlərin çoxu sensasiya xətrinə çəkilir.

Atası onun sözü ilə razılışlığı üçünmü, yoxsa oğluna kar etməyəcəyini düşündüyü üçünmü barmağını qızığın dəmirə vurub çəkmiş kimi cəld hərəkətlə telefonun ekranına toxundurub verilişi saxladı. Bir dən-birə mətbəx səssizliyə gömüldü.

– Bayaqdan söndür də bunu, başımız getdi. – Anası şikayətləndi.

– Yaxşı, mən gedirəm, ana, sən o dərmanı elə indidən başla iç. Başqa nə dərman da lazımlı olsa, de, alım gətirim. – İri qurtumlarla çayını içə-içə dedi.

– Elə bunu atacam, bəsdi, – anası dilləndi. Yaxşıyıq biz.

– Gəlib-eləməyin, qoy təmiz sağalaq, sonra gələrsiz, – atası yenə tənbehəldi. Hər həftəsonu uşaqlarını və yoldaşını da götürüb ailəlikcə onlara gəlməyinə işarə edirdi.

– Yaxşı, – dilucu cavab verdi. – ata, mənə dair nə qulluğun var? – Ayağa durdu, asılqana sarı getdi, daha ata-anasına sarılıb xudahafızlaşmayı lazımlı bilmədi, ehtiyatlandı. Ümidvardı ki, valideynləri duyuq düşməz.

– Yox,
bala, heç nə lazım deyil. Uşaqlara salam
apar.

– Yaxşı.
– Gözlə, – anası çağırıldı və o,
əynini geyinənə qədər mətbəx
şkafının dolablarını qarışdırıb nəsə
bürmələdi. – Gələ, bu klyoku da
qoy sumkana. Xurma qurusudu,
atan o gün almışdı. – Anası
selləfana sarılmış balaca
bükləünü ona uzatdı.
– Salamat qalın.
Qapıdan çıx-
haçıxda atası dalınca
dilləndi:
– Sən yenə də
bir maraqlan, gör
Ayda yaşayış var?

ÖMRÜN HARMONİYA YAŞINDA

Xalq yazarı Çingiz Abdullayevlə Azərbaycan Yazarılar Birliyindəki iş otağında görüşdük. Bura həm də əfsanəvi Dronqonun yaşadığı ünvandı... Bura həm də Çingiz Abdullayevi yaşıdan ünvandı. Yaşayan və yaşıdan ünvandayam... Bilənlər bilir, Çingiz müəllimin Yazarılar Birliyindəki kabinetinin böyük bir hissəsini fərqli dillərdə çap olunmuş kitablarının saxlandığı rəflər tutur. Divar boyu uzanan kitab rəfləri qala divarlarını xatırladır. Belə demək mümkünsə, Çingiz Abdullayev öz kitablarından inşa edilmiş qəsrin içərisində qərar tutub. “Qurub-yaratmaq”, “tikmək”, “qələmə almaq” kimi leksik mənalara malik olan “inşa etmək” ifadəsi bu məqamda və sözün bütün mənalarında yerinə düşür. Bu qəsrin qala divarlarının hər daşı bir kitabdı. Bu kitab qəsr Çingiz Abdullayevi, Çingiz Abdullayev də bu qəsri qoruyur. O bu qalanı ucaldıb ki, şöhrəti dünyanın hər yerində görünən. Onunla həmsöhbət olmaq üçün bu qala divarların kitab ruhundan keçməlisən. Dünyanın gördüyü – dünyani görən yazarımızın 66 yaş tamam olur. Yaşına hardan

baxsan, 66-dı, elə əsərlərinə də hardan baxsan, yazarlığı. Onu dünya oxucusu asanlıqla qəbul edir, biz özümüz qəbul etməkdə ləngiyirik. Siyasi detektiv janının ən böyük tələbi həqiqət və yaziçı təxəyyüllünü bir araya gətirməkdir. Çingiz Abdullayev həqiqətlə təxəyyülü bədən və ruh kimi qovuşdurmaqla hadisələri insan, düşüncə halına salır. Elə buna görədir ki, qələmə aldıqları dünyanın düşünən insanların doğma və tanış gəlir. Soyuqqanlı və polad kimi möhkəm bədii obrazları bəzən elə humanist şəkildə özünü bürüzə verir ki, ən daşürəkli oxucunun belə ürəyi muma dönür. Onun haqqında yazmaq çətindi, çünkü haqqında deyilməli olanları milyonlar xorla, bir ağızdan, əsər kimi, şərqi kimi oxuyurlar. Onun çevik qəhrəmanları ilə ayaqlaşmayan oxucuları çox vaxt qisası yazarının özündən alır. Aramızda sadə və sakit şəkildə dolaşan yaziçiya hansı tərəfdən baxsan, böyükdür. Görünüş və görünən arasında çək-çevir onun haqqında mürəkkəb və çətin anlaşılan fikirlər formalasdırır. Məncə, Çingiz Abdullayev bu mənada çətinlik çəkmir, əsərlərindəki obrazları



yadardarkən özünə fərqli rakurslardan baxmağı kifayət edir. Onun qəhrəmanlarının cisinə görünən yazılının görünməyən ruhsal bir əksi düşür.

– **Çingiz müəllim, müsahibələrinizi izləyirəm, jurnalıstlər sizinlə daha çox Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq həmsöhbət olurlar. Sanki Xalq yazıçısı Çingiz Abdullayev bir balaca arxa plana keçib. Sizə katib olaraq danışmaq xoşdu, ya yazılıçı olaraq?**

– Mən insan olaraq danışmaqdan zövq alıram. Mənimcün yazılıçı sözü böyük əhəmiyyət kəsb edir. Mənim düşüncəmdə qələm sahibi dünya və dünyalar yarada bilən bir varlıqdı: Nizami kimi, Homer kimi, Tolstoy kimi, Dante kimi... Heç vaxt özümə böyük yazılıçı deməmişəm. Həmişə deyirəm ki, Yazıçılar Birliyinin 2800 dahi üzvü var. Burda dahi olmayan bir tək mənəm.

– **Həyatınızda və yaradıcılığınızda hər şey sürətlə dəyişir. Səhv eləmirəmsə, əsərləriniz 34 dilo çevrilib. Əsərləriniz hansı dildə özünü yaxşı hiss edir, hansı dildə rahat nəfəs alır?**

– Onu dəqiq deyə bilmərəm. Bilirəm ki, əsərlərim Rusiyada, Qazaxıstanda, Fransada, Almaniyada, Polşada, Ruminiyada, Böyük Britaniyada, Türkiyədə, Çində, Vietnamda, ərəb ölkələrində, xüsusilə Latviyada sevilir. Bəlkə də, əsərlərimin Latviyada daha çox sevilməsinə səbəb çoxseriyali “Dronqo” serialına latviyalı aktyor İvar Kalnīšin çəkilməsidir. Görünür, hansısa mətləblərə toxuna bili-rəm ki, bir-birinə bənzəməyən, fərqli mədəniyyət və ədəbiyyata malik xalqlar məni yazılıçı olaraq qəbul edirlər. Əsərlərim hansı ölkədə sevilirsə, o ölkənin dilində də rahat nəfəs alırlar. Yazıcı dünyani və insanları sevməlidir. Bir ölkəni yazılışa həm də həmin ölkənin oxucuları doğmalaşdırır. Bax Ukraynada illərdi davam edən müharibəni hamı kimi, mən də ürək ağrısıyla iz-

ləyirəm. Ukraynada mənim çoxlu oxucularım, sevənlərim var. Mən həm də yazılıçı olaraq oxucularımın mühabibə qurbanlarına çevrilməsinə kədərlənirəm. Dünyanın harasında yaşamalarından asılı olmayaraq, yazılıçı hər bir oxucusunun qayğısına qalmalı, sevincinə sevinməli, kədərinə də kədərlənməlidir.

– **Detektiv əsərlərin oxucusu praqmatik və intellektual olmalıdır. Ürək, duyğular, düşüncələr öz yerində, məntiqi təfəkkür və fəhm də hər zaman iş başında olmalıdır. Bu mənada, oxucularınızın hazırlığı siz qane edirmi? Demək istədiklərinizi bütövlükə anlaya bilirlərmi?**

– Mən oxucularımdan yerlə göy qədər razıyam. Bəzən qərəzli şəkildə yazdıqlarımı və oxucularımı görməzdən gəlirlər. Düşünmürələr ki, oxucularım arasında tənininmiş simalar, incəsənət və siyaset adamları da var. Bax bu yaxınlarda Şuşada Gürcüstanın şahmat əfsanəsi, 16 il şahmat tacını özündə saxlamış Nona Qabrinaşvili yaxınlaşış dedi ki, siz mənim ən sevimli yazılımsınız. Moskvaya yolum düşəndə yalnız sizin kitablarınızı alıram. Bəlkə də, kiməssə bu, sıradan bir etiraf kimi gələ bilər, amma əfsanəvi idmançının bir azərbaycanlı yazılışa rəğbatı, həqiqətən, böyük əhəmiyyət kəsb edir. Buna təkcə Çingiz Abdullayev yox, hamı sevinməlidir. Yaxud Qırğızıstanın birinci prezidenti Əsgər Akayev öz ölkəsində oxucularım tərəfindən yaradılmış klubun fəaliyyət göstərdiyini demişdi. Sonralar Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Qırğızistana səfər edəndə mənə zəng vurmuşdu ki, həqiqətən, burda belə bir klub fəaliyyət göstərir. Sədri də bir zamanlar Qırğızıstanın prezidenti olmuş Roza Atumbayevadı. Yeri gəlmışkən, bir neçə dövlət başçısı əsərlərimi oxuyur. Fəxr edirəm ki, ölkəmizin prezidenti, Ali Baş Komandan İlham Əliyev mənim əsərlərimi oxuyur, qiymət-



ləndirir. Dmitri Medvedyev də Rusiya Prezidenti olanda məni mükafatlandırmışdı. Ümumiyyətlə, 11 ölkənin orden və medalları ilə təltif olunmuşam, 5 universitetin fəxri professoruyam. ABŞ-nin "Christian Science Monitor" qəzeti məni siyasi detektiv janrı üzrə ən yaxşı yazıçılardan biri olaraq qəbul edir. Əsərlərim əsasında iki serial və 8 film çəkilib. Görünür, anlayırlar ki, şəxsimə və əsərlərimə bu cür yüksək qiymət verirlər.

– 208 əsərin müəllifiniz. Gərgin iş qrafikində işləyir, gün ərzində 4-5 saat yatar, bəzən isə 27 saat durmadan işləyirsiniz. Özünüz belə demisiniz. Düşünmürsünüz ki, çox yazmaqla oxucularınızı yora bilərsiniz?

– Mən səkkiz il "Neftçi"nin müşahidə şurasının sədri olmuşam. Digər illərlə müqayisədə bu zaman kəsiyində nisbətən az yazmışam. O illərdə oxucularım durmadan məndən yeni əsərlər tələb edirdilər. Hətta bir xeyli oxucum buna görə məndən küsmüşdü. Bilirsınız, mən yazmaqdan zövq alıram. Yazmaqdan zərrə qədər də olsa, diksinsəydim, bir sətir belə yazmazdım. Bir dəfə rəhmətlik atam soruşdu ki, qonorar verməsəydi lər də, bu qədər çox yazardin?

O sual indinin özündə də məni düşündürür. Bilmirəm, necə yaşayardım. Nə maqazinlərim var, nə də restoranlarım. Qazanc yerim də, ümid yerim də elə ədəbiyyatdı, kitablarımdı və kinodu. Yəqin, qazancım olmasaydı da, yazardım. Çünkü mən hər kitabım çapdan çıxanda uşaq kimi sevinirəm. Mən bu sevinci davamlı yaşamaq istəyirəm, bir ömür boyu.

– Bu məqamda Çexovun "Yazıçı çox yazmalıdır, bir şərtlə ki, tələsməsin" fikrini xatırlayıram. Tələsərək, ya rahat və aramlı yazmaq?.. Yazı prinsipiniz necədi?

– Çexovun fikriylə tamamilə raziyam. Yazı prosesini yaziçinin vicedanı sahmana salmalıdır. Özünü tərifləmək kimi çıxmاسın, şükürlər olsun, məni dünyada az-çox tanıyırlar, nəşriyyatlara göndərdiyim istənilən əsər müsbət qarşılanır, yüksək dəyərləndirilir. İmzadan əlavə, görünür, həm də inanırlar ki, pis əsər yazmaram. Bax mənim ən böyük yazı prinsipim bu inama əmanət kimi baxıb ona xəyanət etməməkdir. Yəni mən hansısa yeni əsərimdə, sadəcə, «Ata, ana... ana, ata» yazsam da, qəbul ediləcək, dəyərləndiriləcək. Amma mən heç vaxt belə əsər yazmaram,

qəbul edə bilmərəm. Yazıçı vicdanım buna yol verməz.

— Öz əsərlərinizi yuxuda görünüyü demisiniz. Halbuki az yatıb, çox yazırınız. Bu paradoksu nə cür izah edərdiniz?

— Mən mənə lazımlı olan yuxunu elə burdaca, qısa müddətdə, sizinlə söhbət edərək də yatıb görə bilərəm. Olmayıb ki, nə vaxtsa yatım, lakin yuxu görməyim. Mütəmadi olaraq yuxular görürəm, hər gün, hər yatanda. Görünür, beyin hər zaman düşünür deyə, hər yatanda azı 2-3 yuxu görürəm. Yuxu mənim ikinci həyatımdı. Orda da real hayatımdı kimi səfərlərə gedirəm, səfərlərdən qayıdırıram, tədbirlərə qatılıram, insanlarla söhbətləşirəm və s.

— Görmək istəmədiyiniz, lakin tez-tez gördüyüünüz yuxu varmı?

— Xeyr, qətiyyən. Yalnız görmək istədiyim yuxuları görürəm. Adətən, uşaqlar pis yuxulardan qorxurlar. Mən hələ uşaqlıqdan özümə təlqin eləmişdim ki, gördüyüüm yuxuların sahibi mənəm, orda heç nə və heç kim məni qorxuda bilməz. Nə cür yuxu görməyimdən asılı olmayaraq, böyükcə yuxularımda cərəyan edən hadisələri idarə etməyi öyrəndim. Hökm edə bilmədiyim, idarəciliyimdən çıxan yuxulardan dərhal oyanırdım. Bəlkə də, bu, yazıçı xarakterimdən irəli gəlir: hər şeyi ürəyimə yatan kimi, düşündüyüm kimi görmək.

— 23 yaşınızda qələmə aldığıınız “Mavi mələklər”i indi – 43 il sonra təkrar qələmə alsayıınız, nələri dəyişərdiniz? Yoxsa 23 yaşınızda yazdıqlarınız hələ də sizi qane edir?

— Dəyişməzdəm, sadəcə, çox şeyi redaktə edərdim. İndinin özündə də yazıb bitirdiyim əsərləri dəfələrlə redaktə edirəm. Deyirlər ki, Balzak əsərlərini 11 dəfə redaktə edir, əlavələr edir, hətta yenidən yazırımış. Tolstoy «Hərb və sülh»ün 8-9 dəfə üzünü çıxarıbmış. Düzdü, özümü

Balzak və ya Toslotoy hesab etmirəm, sadəcə, mən də onlar kimi əsərlərimi daha mükəmməl hala salmaq üçün dənə-dənə redaktə etməli oluram. Bir əsərimi yazıb bitirəndən sonra itirsəm, onu ikinci dəfə yaza bilmərəm, bacarmaram. Əvəzində yeni bir əsər yazmış olaram.

— İlk baxışdan soyuqqanlı təsiri başlıyırsınız. Bu yaxınlarda Xalq yazıçısı Mirzə İbrahimova həsr edilmiş tədbirdə xatirələrinizi bölüşərkən səsiniz titrədi, gözləriniz doldu. Adam var, mərhəmətli deyil, elə görünməyə çalışır. Siz isə əksinə, soyuqqanlı görünməyə çalışırsınız. Bu nədən irəli gəlir?

— Görünür, bu, yazıçılığımdan yox, peşəmdən qaynaqlanır. Unutmayın ki, mən həm də hüquqsunasam. Təmkinli olmaq, olduğum kimi deyil, lazımlı kimi görünmək kimi davranışlarım peşəmdən irəli gəlir. Belə demək mümkünsə, hissələrimi idarə etmək peşəmin diktəsidir.

— “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” kimi əsərləriniz var. Əclafların obrazının yaratmaq çətindi, ya vicdanlı və dürüst adamların?

— O əsərlər yazılında Azərbaycan mürəkkəb bir tarixi dövrdən keçirdi: siyasi çəkişmələr, mühəribələr-filan... Kimyidi əclaflar, yalnız var-dövlət düşünənlər, torpağı satanlar, əli günahsız insanların qanına batanlar... Belə adamların nəinki vicdanı, heç Allahı da olmur. “Əclafların qanunu” rus dilində “Закон негодяев”dir. Tərcümə ediləndə təklif elədilər ki, «Yaramazların qanunu» kimi getsin. Etiraz elədim, dedim, daha sərt söz olmalıdır, elə «Əclafların qanunu» kimi. Bu söz daha çox əsərin ab-havasını ifadə edir. İndi də belə insanlar var, amma o vaxt daha çox idi. Əclafların və ya vicdanlı adamları yaratmağa gəlincə, pis adamların obrazını yaratmaq yazıçıdan daha çox bacarıq tələb edir. Belə obrazları yaratmaq mürəkkəb və

maraqlıdı. Nifrətlə qarşılansa da, əsərlərə marağı elə bu cür mənfi obrazlar yaradırlar. Qeyd edim ki, mənim «Abırlı adam» adlı əsərim də var. O əsər də “Abırlı adam necə olmalıdır?” sualının cavabıdır.

– **Müsahibələriniz də əsərləriniz kimi çox oxunur. Belə bir fikir yaranır ki, sizi daha çox tanıyırlar.**

– Məncə, məni daha az tanıyırlar. Misal üçün, indiyəcəndə təccübə yanaşan adamlar var ki, 20 Yanvar faciəsindən bəhs edən ilk kitabın –“Qara Yanvar”ın müəllifi Çingiz Abdullayevdi? Bu kitabı iki gün ərzində ərsəyə gətirmişəm. İndi-indi bilişəm ki, bu kitaba görə məni həbs eləməyə hazırlaşmışlar. Sovet ordusunun Bakıda qırğın törətdiyi bir dövrdə bunu etmək böyük cəsarət tələb edirdi. İndi qəhrəman olmağa nə var ki?

Coxları bilmir ki, siyasi detektiv janrında yazılmış əsərlərlə yanaşı, tarixi və publisistik kitabların da müəllifiyəm. Bir zamanlar «Bakinski raboçi» qazetində dərc etdiyim məqalə ilə Zori Balayanın Azərbaycan xalqına qarşı yönəlmüş böhtan və yalanlarını tarixi faktlarla ifşa etmişəm. Zori Balayan və Ter-Petrosyanla bağlı kitablarım nəşr olunub.

– **Qorki deyirdi ki, əlimə qələm almazdan öncə üç sual verirəm özümə: nəyi yazmaq istəyirəm, necə yazmaq istəyirəm və nə üçün yazmaq istəyirəm? Siz yazmağa başlayarkən nə düşünürsünüz?**

– Mən ona görə yazıram ki, susa bilmirəm. Kimsə Çingiz Abdullayev yaza bilmir deyəndə elə bilişəm, ən sevdiyim qadına olan sevgimi, sevmək bacarığımı elə salırlar, inamsızlıq edirlər. Mən əsərlərimi təkcə yazmırıam, o əsərlərin içərisində yaşayıram, qəhrəmanlarımla danışıram, onlar evimə qonaq gəlirlər, mən onlara qonaq gedirəm. Onlarla daha yaxından tanış oluram ki, əsərlərim daha inandırıcı, daha təsirli alınsın. Mən ya-

zanda xoşbəxt oluram, sevinirəm. Belə demək mümkünə, həm də özümü inandırmaq, xoşbəxt etmək üçün yazıram. Həmişə gənclərə də tövsiyə edirəm, yaziçi qonorarı, ordeni, medalı, mükafatı fikirləşməməlididi, yazdığını əsərin qayğısına qalmalıdı, özünə oxucu toplamağın yollarını axtarmalıdı. Əgər yazdığını əsər özünə maraqsız gelirsə, doğmalarının zövqünü belə oxşamırsa, səni dünya necə qəbul edə bilər? Bu gün milyonlarla kitab, yüz minlərlə əsər var. Bu qədər əsərin içərisində yazdıqlarının özünə yer tutması çox çətin məsələdi. Məndən soruşurlar ki, istədinizmi övladlarınız yazıçı olsun. Cavab verirəm ki, xeyr, Allah eləməsin. Hətta Allah eləməsin. Yazıçılıq faciəvi peşədi. İndi hətta rəssamları və bəstəkarları belə müəyyən qədər başa düşür, qəbul edirlər. Yazıçıların bu mənada bəxti o qədər də gətirməyib. Çətindi bu yolu getmək, heç kim uğurlu olacağına zəmanət verə bilmir. Ümumiyyətlə, ömrünü yazmağa həsr eləmiş yazıçının ən böyük faciəsi onun oxunmamağıdı.

– **Müsahibələrinizin birində əfsanəvi qəhrəmanınız “Dronqonu öldürə bilmərəm” demişdiniz. Bəs o necə, sizi öldürə bilərmi?**

– Mən Dronqonu bir dəfə öldürmüştüm, Emin Sabitoglu zəng vurdı ki, sən neynirsən, Dronqonu öldürmək olar? Onda özümə söz verdim ki, bir də Dronqonu öldürməyəcəm. Mən bundan sonra Dronqonu öldürə bilmərəm, əksinə, o məni öldürə bilər. Dronqo məndən də güclü və məşhurdu. Ondan nə desən, gözləmək olar. Onu mən yaratsam da, məni kölgədə qoya bilib. Dünyanın fərqli ölkələrində, Moskvada, Kievdə, Dərbənddə və başqa şəhərlərdə Dronqonun adını daşıyan restoran və klublar var. Dünyada Dronqonun adını daşıyan 6 qadın klubu var. Hətta klublardan birinin 137 nəfər üzvü var. Belə klublara kişilər üzv qəbul edilmir.

Yalnız Bakıdakı qadın klubuna bir kişini qəbul ediblər, o da mənəm (*gülür*).

– Amerika yazılıçısı Con Qrin sözün addımlamağını, fikrin isə uçmağını yazıçı əzabı hesab edir. Bəs Çingiz Abdullayeva görə, yazılıçının səfəsi nədir?

– Yazıçı səfəsi nə mükafatdı, nə qonorardı, nə də təltif. Yenə deyirəm, əsl yazıçı səfəsi onun əsərlərinin oxunmasıdır. Onun sevilməsidi, hörmət və nüfuzudu. Hüqo deyirdi ki, yazılıçın 80 oxucusu olmalıdır. Bu fikirlə razılaşmiram, mənim 80 oxucum olsayıdı, ürəyim dayanardı. Əsərlərim təxminən 32 milyona yaxın tirajla çap olunub. Bunu, sadəcə, statistika olaraq demirəm. Bu əsərlərin konkret siyahısı da var. Həmin siyahıda hər bir kabinetin harda, nə zaman və hansı tirajla nəşr olunduğu öz əksini tapıb. Bax mənim otagımda dünyanın fərqli ölkələrində və fərqli dillərində çap edilmiş əsərlərimin bir hissəsi-təxmini 180 adda kitab var...

Söhbətin bu yerində Çingiz müəllim ayağa qalxıb divar boyu uzanan rəfləri açır. Bir-bir kitabları göstərir:

– Bax bu, İsveçdə nəşr olunmuş kitabımdı, bu, Fransada, bu, Bolqarıstanda, bu da Türkiyədə, Latviyada, Gürcüstanda, Almaniyada, Estoniyada, Ruminyada, Polşada, Böyük Britaniyada, Bosniya və Hersoqovinada, ABŞ-də və s. Burda 400 min tirajla çıxmış bir kitabım da var. Bəzi millət vəkillərimiz deyir ki, biz Avropa parlamentində oturub əsərlərinizi oxuyan əcnəbi parlamentarilər görmüşük. Bir yazıçı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Ancaq o da həqiqətdir ki, yazılıçının əzabları daha çoxdur. Ən böyük əzab elə yazı prosesidi.

– Heç yazılıçı olduğunuza görə, hansısa əsəri yazdığınıza görə peşmanlıq hissi keçirmisinizmi?

– 50 yaşimdə soruştular ki, bu günədək yaşadıqlarınızdan nəyisə dəyişmək istəndinizmi? Cavab verdim ki, xeyr. Nə öm-

rümün yaşlanmış hansısa bir günü üçün təəssüflənmişəm, nə də yazdığını bir əsər üçün peşmanlıq hissi keçirmişəm. Nə yaşamışam, ömrümdəndi, nə yazmışam, mənimdi. Amma ömrümdə iki gün var ki, onların mümkün qədər ertələnməsini istəyərdim. Həmin iki gün anamı və atamı itirdiyim günlərdi... Belə deyəndə sual verirlər ki, valideynləriniz dünyasını cavan dəyişib? Deyirəm, yox, atam 81, anam isə 87 yaşında yaşında dünyasını dəyişib. Təəccübənlər, soruştururlar ki, valideynlərinizin nə qədər yaşamaqlarını istəyirdiniz? İstəyirdiniz, 200 il yaşasınlar? Deyirəm, bəli, hətta daha çox yaşamaqlarını istərdim. Naşüküllük kimi çıxmasın, mən o xoşbəxtliyi ömrümün sonuna qədər yaşamaq arzusundaydım. Onlar nə qədər ki sağ idilər, mən özümü uşaq kimi xoşbəxt hiss edirdim. Uşaq xoşbəxtliyi böyük xoşbəxtliyinə nisbətən daha zövqverici, daha mənalıdır.

– 50 yaş demişkən, 50 yaşınzda 14 min adamdan təbrik almışdiniz. 66 yaşa gəlib çatmışınız. Təbrik edənlərin sayı azalıb, ya çoxalıb?

– Təbii ki, artıb. Canlı təbriklər, telefon zəngləri, sosial şəbəkələr üzərindən olan təbriklər və s. Bunlar öz yerində. Mən təkcə mənə çatan təbrikləri deyil, məni sevən oxularımın göndərmək istəyib göndərə bilmədikləri təbriklərini də qəbul etmiş hesab edirəm özümü. Bütün təbrikləri və xoş sözləri eşitmək gözəldi. Təbrikləri, qazandığım sevgini, hörməti ömrümün uğuru, ən böyük hədiyyəsi hesab edirəm. Mənə çatan və çatmayan bütün təbrikləri əsərlərim, kitablarım qədər çox sevirəm.

**Söhbətləşdi:
Taleh MANSUR**

Tərəne DƏMİR

Gözlərimin qabağında
Can verdi ərik ağacı.
Bu həyətin, bu bacanın,
Bu evin çörək ağacı.

Bu ağaç öz torpağından,
Daşından quruyub getdi.
Şaxtasından, sazağından,
Qışından quruyub getdi.

Yıxıldı öz ocağından,
Külündən yıxıldı ağaç.
Yarpağından, budağından,
Gülündən yıxıldı ağaç.

Heç kimin eli gəlmədi,
Özü özündən yıxıldı.
Yerin dibində bitmişdi,
Göyün üzündən yıxıldı.

Min notda ağlatdı duyğular məni,
Ovundum bir misra baxışın altda.
Göz yaşım asıldır kirpiklərimdən,
İşləndim bir qərib yağışın altında,

Bir vüsal doğuldú gözümde yenə.
Göynədi, duz səpdim yaramın üstə,
Əl atıb yapışdım ağrılarımdan.
Söz-söz, heça-heca axıb duruldum,
Siyrlılıb qurtardım qorxularımdan,
Bir vüsal doğuldú gözümde yenə.

Didib parçaladım tərəddüdləri,
Yolumun üstündən çekildi həsrət.
Güzərim təzədən sevgiyə düşdü,
Təzədən üzümə güldü məhəbbət,
Bir vüsal doğuldú gözümde yenə.

Bir ümid boy atdı əzablarımdan,
Bir ocaq qalandı külümdən, Allah.
Az qala özümdən yıxılacaqdım,
Son anda qayıtdım ölümdən, Allah,
Bir vüsal doğuldú gözümde yenə.

Gah küləkdən, gah yağışdan adlayıb,
Gah enişdən, gah yoxuşdan adlayıb,
Ürəyini hərə bir cür odlayıb,
Ümidini hərə bir cür qırıb hey,
İçimdəki qərib, hey!

Göz dikiblər taleyinə, baxtına,
Od vurublar “Ömür” adlı taxtına,
Həsrət düşüb gözəl-göyçək vaxtına,
Vüsalını şaxta-sazaq vurub hey,
İçimdəki qərib, hey!

Doymayıblar qeybətindən, qalından,
Qova-qova döndəriblər yolundan,
Yıxılanda tutmayıblar qolundan,
Addımbaşı bir xəyanət görüb hey,
İçimdəki qərib, hey!

Keçiriblər min tənədən, qınaqdan,
Min qarğışdan, min nifrətdən, min ahdan,
Yorulanda hayif çıxıb varaqdan,
Heça-heça nəfəsini dərib hey,
İçimdəki qərib, hey!

Bütün şəhər sən qoxuyurdu bü gün,
Küləklərin ağzında uçurdu adın.
Günəş səni piçildiyirdi qulaqlarına
Küçə-küçə, addım-addım.
Ləpirində sevişirdi qum dənələri,
Saçların barmaqlarımızda ovunurdu,
Adın dodaqlarımızda.
Şəhərə düşmüdü şəklin,
Səni gözlərimə köçürürdüm
nöqtə-nöqtə, nida-nida...
Baxışlarım kölgənə,
Əllərim ovuclarına qaçırdı.
Bu gün unutmuşdu bizi bütün şəhər –
Adamlar, evlər,
Dükənlər, kafelər,
Xəzəllər, ağaclar,
Maşınlar, tixaclar,
Yollar, küçələr,
Hasarlar, sərçələr...

Addım-addım ölçürəm şəhəri,
Kölgəm də mənimlə addımlayır.

Ölçürəm adamları, yolları, maşınları,
Ağacları, binaları, səkiləri.
Qarğalar məni addım
səslərimdən tanır,
Kölgəmə qaçır iyəsiz küçə itləri.
Başımın üstündə səma,
Ayağımın altında torpaq yeriyir.
“Kimsə arxamca danışır” –
Qulağım cingildəyir.
Addım-addım keçirəm şəhərin tarixini,
Küçələri, reklamları,
Afişaları, heykəlləri, şəkilləri...
İçimdə tutub saxlayıram nəfəsimi,
Ürəyim ovcumda döyüñür,
Gözümün qabağında
rəng verib rəng alır adamlar,
saxta gülüşlərdən diksinir
divarlar, daşlar, ağaclar, quşlar.
Addım-addım yeriyirəm qaranlığın
üstünüə,
Qürubun şəkli düşür dənizə,
Nə yaxşı, dəniz var...

Bu külək nə yaman dəli olubdu,
Neynirəm, əl çəkmir telimdən, Allah.
Saçlarım ovcunda əsir kimidi,
Bir xəta çıxacaq əlindən, Allah.

Gah göyə uçurur, gah tumar çəkir,
Gah dağıdır tökür, gah hamar çəkir,
O da məhəbbətin belə car çəkir,
Qoparır dünyani yerindən, Allah.

Telimlə sözlənib bu gün bu külək,
Bəzənib, süslənib bu gün bu külək,
Nə yaman hirsənib bu gün bu külək,
Qoymur nəfəs alım dərindən, Allah.

Gah sevib oxşayırla mələk diliylə,
Dəniz dalğasıyla, çiçək diliylə,
Saçımıla danışır külək diliylə,
Baş aça bilmirəm dilindən, Allah.

Bu külək nə yaman dəli olubdu,
Asılıb qalıbdı telimdən, Allah.
Saçlarım ovcunda əsir kimidi,
Bir xəta çıxacaq əlindən, Allah.

Ulduzlar gecəyə, işiq səhərə,
Ürək məhəbbətə qaçıր min ildi.
Vüsal ayrılığa, göz xəyanətə,
Sevgi itaətə qaçıır min ildi.

Zaman hey firlanır ömrün başına,
Nə bahar dəyişir yerini, nə qış.
Sevinc də, kədər də qoşa yeriyr,
Küləyi küləkdi, yağışı yağış.

Buludlar səmadan asılıb qalıb,
Ağaclar torpaqdan yapışib durub.
Dəniz qayalara pənah gətirib,
Dağlar bir-birinə sarmaşıb durub.

Dəyişə bilməyib yolunu heç nə
Duman adətindən, sel adətindən.
Nə sazaq yerini günəşə verib,
Nə Günəş qalıbdı hərarətindən.

Bir az uzaq olsaq Yer kürəsindən,
Səpsək göy üzünə göz yaşımızı,
Unutsaq həsrəti, ayrılıqları,
Pozub təzələsək yaddaşımızı,
Dərdimiz olmaz.

Versək könlümüzü göyə bircə gün,
Ulduzla sevişsək, ayla sevişsək.
Qovsaq başımızdan ölüm sevdasın,
Təzədən yaşamaq eşqinə düşsək,
Dərdimiz olmaz.

Dünyanın yadından çıxsaq bircə gün,
Unutsa dənizlər, dalğalar bizi.
Ölkələr, şəhərlər, yollar, limanlar
Raketlər, güllələr, qovğalar bizi,
Dərdimiz olmaz.

Düşsək göy üzünən aydınlığına,
Bircə gün günəsi borc ala bilsək,
Şeytan aldatmasa bizi bircə gün,
Bir gün özümüzə bacara bilsək,
Dərdimiz olmaz.

Hardasa nigarandi bir sevgi sabahından,
Bir sevgi öz odunda, alovunda qovrulur.
Armudun yaxşısını ayı yeyir hardasa,
Hardasa bir ürəyin külü gəyə sovrulur.

Hardasa bir söz gəzir iyəsiz külək
kimi,
Uçurur ümidi dərə, təpə, çöl, dəniz.
Hayandasə bir bahar qış ömrünü ya-
şayırlar,
Bir payız çiçəkləyir xəzanından xəbər-
siz.

Hardasa bir qaranlıq ürəyə işiq düşür,
Bir bəxtəvər qapını ölüm döyür har-
dasa.
Bir günəş gülümşəyir bir qayanın dalın-
da,
Bir tufan bir bağçanı viran qoyur har-
dasa.

Buludlar saçlarını torpağa darayırlar,
Hardasa bir ağacın hörükləri nazlanır.
Xəyanətin adına şeir ismarlayırlar,
Hardasa bir qadının baxışları islanır.

Hardasa daş atırlar qaranquş yuvasına,
Bir uşaq evciyinə çör-çöp yiğir hardasa.
Kim isə mürgü döyür ayrılıq havasına,
Kim isə küçələrdən heyif çıxır hardasa.

Sərçə dimdiyində açılar səhərim,
Şuşələr yuxulu-yuxulu dillənər.
İşıga açar gözünü
dünəndən qalan qayğılar,
pəncərəmdə günəş tellənər.
Bir sərçə dimdiyində

dağılar səhərin yuxusu,
Sonra maşınlar, evlər oyanar,
Yavaş-yavaş küçələrə düşər addım
səsləri,
siqar qoxusu...

İnamımdan büdrəyib yerə dəymədiyim
zamanlardı,
Hələ dünyanın tərtəmiz, pak vaxtıydı,
Anamın nağıllarıyla ovunurdum hələ,
Hər gecə göy üzündən ətək-ətək alma
dərirdim,
Yuxuma ağ atlı oğlanlar girirdi,
Göyçək Fatmanın qismətinə düşürdü ögey
bacının gözü,
Ayaqqabısı ayağına dar gəlirdi.
Hələ cirtdanlar divlərə papiş tikirdi,
Ölümə yuxarıdan aşağı baxırdım hələ.
Günəş də yerindəydi, Ay da, ulduzlar da,
Nənəmin layası üstə qurulmuşdu bəx-
təvərliyim,
Anamın səsindəydi bütün notlar.
Hələ ağaclar yaşıł donunu soyunmamışdı,
Hələ azadlıq havasındaydı adamlar,
çiçəklər, otlar.
Dərdim böyümək idi bircə,
Böyüncə sığallanmaq, ətirlənmək,
bəzənmək,
Sonra ürəkdolusu sevmək, sevilmək.
Sonra bəs?
Sonra inamımdan büdrəyib yixildim,
Sonra sıñıb töküldü hər şey, hər kəs,
Bütün inanclar, bütər.
Sonra ağ atlı oğlanlar atından düşdü,
Sonra göyçək Fatmanın ayaqqabısını
ögey bacıya geyindirdilər,
Sonra xəyanətlər başladı,
Sonra beşgünlük sevgilər,
Sonra kirləndi bütün nağıllar, laylalar,
Türkülər...

ŞAHMAT



Əli ÇAĞLA

Bəzən böyük bədbəxtliklərə məğlub olmayan xoşbəxtlikləri unuduruq. Qalib gəldiyimiz anları yaddaşımızın köhnə kolleksiyalara aid olan zirzəmisinin künçünə atırıq. Sonra onların toz basıb köhnədiyini bilib-bilmədən götürürük, qolumuzun uzandığı qədər uzağa tullayıraq. Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldanırıq, inanırıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra onlar sümsük itlərə çevrilirlər, qapımızın ağızında dayanırlar. Ona yal atan da, onu vəfali bilən də, onu böyüdən də biz oluruq. Sonra o yırtıcıya dönür. Sonra o bizim kim olduğumuzu tanımır. Sonra o...

Yaz havasının qoxusu hər yeri ağızına almışdı. Aprelin ortası idi. Bükülü saxlaçıqları qırmızı naxışlı xalçaları evin zirzəmisindən çıxartdılar, qonaqların oturacağı otağın ortasına sərdilər. Xalçaların butalarında olan rəngarəngliklər adamin ürəyində sevinc hissi yaradırdı. Ancaq o xalçaları toxuyan hansısa analar, gözlərinin nurunu, günlərini həmin xalçalara sərf edərək

toxumuşlar. O anaların çəkdikləri nəfəs, birbəbir ilmələrin arasına oturmuşdu, hər bir ilmənin arxasına onların zümrümə elədikləri mahnilər hopmuşdu. Sonra nə olmuşdu? Sonra o xalçaları anaların bükülü belləri kimi büküb qaranlıq zirzəmidə gizlətmışdır. Qonaqlara yeni görünüş deyə, otağa sərmişdilər o anaların göz nurunu, nəfəslərini, zümrümələrini ayaqlamağı düşünmədən, sadəcə, evin bəzəyinə yenilik qatmışdır. O analar xalçaların ayaq tərəfində toxuduqları butalarını şən mahnilər ilə zümrümə etsələr də, həmin butanın tayını xalçanın sonunda kədərli mahnilər zümrümə edərək toxuyub qurtarmışdır. Zirzəmidə toz basmış xalçaları döşədilər. Toz-torpağı alınlardır deyə, onları yaş süpürgə ilə süpürdülər. Pəncərələri açıdlar. Şüşələrini sildilər. Xalçaların üstünə yatan toz-torpaq evdə fırlanıb özünü həmin pəncərədən həyatə atıb intihar etsə də, göyə çəkilirdi. Yerə düşmədən məhv olurdu. Həmişə intihar göydən yerə düşmək cazibəsi ilə baş vermir, bəzən də göyə çəkilərək intihar prosesi həyata keçirilir.

Həyəti süpürdülər, qapının ağızına su səpdilər. Keçən il qonşuları Qəhrəmanın oğlunun futbol topu qapılarının başında

olan lampaya dəymışdı, topa vurulan ağır zərbənin ucbatından lampa ovuq-ovuq olmuşdu. Patronun üzərində lampanın ti-lişkəsi qalmışdı. Çıxartdılara, patrona yeni işıqlı lampa qoşdular. Hələ qaranlıq çök-məsə də, yeni lampanın necə yandığını yoxladılar.

Məhəmməd, dərzi Şakirə təzəcə tikdirdiyi kostyumunu məhəllənin paltar ütülə-yəni Mustafadan aldı, qıvraq ayaqları ilə addımlarını tələsik götürüb evə doğru yollandı. Həyət qapısını açıb içəri keçdi. Heç zaman oxunmayan qəzetlərə bükülmüş qara kostyumunu yerə salmasın deyə, hə-yət tərəfindən qapını ayağı ilə üstünə örtdü. Sonra budlarının iki tərəfini də qapıya dayayıb yavaşcadan bağladı.

— Ay kişi, indicə qonaqlar gələr, cəld ol! — deyən qadın, Məhəmmədin həyat yoldaşı Şəhla idi.

Şəhla həyətdə tələm-tələsik iş görə-görə hər şeyi sahmana salmaq istəyirdi. Hələ bəzənəcəyi üçün qonaqlıqda hansı paltarı geyinəcəyini düşünməyə vaxt ayırmamışdı. O hər şeyi deyinə-deyinə edirdi, hələ də bəzənə bilmədiyini vurğulayaraq mızıldanırdı. Bu mızıltıları Məhəmməd eşitməsəydi də, yaxşı anlayırdı. Onsuz da bu gün Şəhlanın ömrünün ən əziz günlə-rindən hesab olunurdu.

— Nə yaxşı ki, Novruz bayramında al-diğimiz təzə paltarları geyib köhnəltmə-mışik. — Aylin idi. Başını axşam qonaqlar oturacağı otağın bir az öncə xalçanın tozları özünü həyətə atıb intihar elədiyi pəncərədən eşiyyə çıxardıb dedi.

Dediyi sözə Məhəmməd ilə Şəhla-dan cavab gözləmədən içəri keçdi. Mobil telefonuna sevgilisi Arazdan gələn mesajı oxuyandan sonra təbəssüm ilə yazışmağa başladı.

Məhəmməd, həyəti evin dəhlizinə qo-vuşdurən üç pilləni çıxdı, dəhlizin qapısının ağızında iki əli ilə kostyumundan

yapışdı, kürəyini divara söykədi, sağ ayağında olan ayaqqabının pəncəsi ilə sol ayaqqabısının dabanını sıxdı, sol ayağını azca yuxarı qaldırıb ayaqqabısından çıxartdı. Şəhlaya deyinmək, mızıldanmaq bəhanəsi yaranmasın deyə, çıxartdığı ayaqqabılarını cütlədi. Həyətdən dəhlizə keçdi. Aylin əlinə daraq almışdı, sarı saç-larını darayırdı. Atasının qarşısına çıxdı. Məhəmməd qızının boynundan, üzündən öpəndən sonra təbəssümlə “Qızım, dayan!” dedi.

Şəhlanın həyətin o başında olduğunu yoxlamaq üçün çəvrilib həyətə baxdı. O, əlində su şlanqını saxlamışdı, bir əli ilə də həyətin tut ağacından qopub kafellərin üzərinə düşən şirələrinə süpürgə çekirdi. Şəhla, səsini eşitsin deyə, ağızını həyətə tutub uca səslə — Qızım, qonaqlar gəlməmiş şahmat oynayaq? — dedi. Məhəmmədin ömür boyu ən çox ləzzət apardığı anları qızı Aylin ilə şahmat oynamada keçmişdi. Aylin şahmat oyununda mahir olduğuna baxmayaraq, indiyə kimi atasını məğlub edə bilməmişdi. Amma oyunun harasındasəhəv etdiyi hərəkətlərin onun üçün yeni bir təcrübəyə çəvrildiyini düşünərək o səhvərin bir daha təkrar olmasına yol vermə-mışdı, oyunda məğlub olanda yeni strate-giyalar öyrənmişdi, bu isə onu çox sevindirirdi.

Şəhla deyinə-deyinə kranı bağlamamış özünü dəhlizə çatdırıb ərinin sağırısını çımdıklədi. Məhəmməd isə arvadını daha artıq əsəbiləşdirmək üçün qızına göz vurub səsini yenidən ucaldı:

— Hə, qızım, oynayaq?

Aylin boylandı, ətrafa göz gəzdirdi, anasının uzaqda olduğunu sezdiqdən sonra o da atası kimi səsini ucaldı:

— Hə, ata, gəl oynayaq, — dedi.

— Yaxşı, keç fiqurları qur, kostyumumu geyinib gəlim.

Məhəmməd sözünü deyib qurtarmamış piqqıldayıb güldü, Aylin isə özünü saxlaya bilmədi, gülüşdülər.

— Ay qız, utan! Əslində, qonaqlar sənin üçün gəlir... — Şəhla sözünün ortasında başını qaldırıb qızı ilə həyat yoldaşına baxdı, onların güldüyüünü, onu ələ saldıqlarını görəndə başını bulayıb hirsini boğazında uddu.

Gələn qonaqlar Aylinə görə gəlirdilər. Qonaqların tərəfindən qadınlar bir neçə dəfə söz danışmaq üçün gəlmışdilər, Məhəmmədi Aylinin evlənməyi üçün razı salmışdır. O günlər məhərrəmlik mövsümün son günləri olduğu üçün —qohum-qonşular toy etdiyimizi eşidərlər, dindən ötrü söyüş qalmaz, yağıdırarlar. — deyə, kəbin kəsib şənlik etmək gününü yas günlərindən sonraya saxlamışdılər. Məhəmmədin belə şeylərə inancı yox idi, amma öz inancını isə canının qorxusundan heç kimə deyə bilmirdi. Həm də bir tərəfdən qız atası idi, özünü hər yerde ağır aparmalı idi. Yaşadığı mühit bunu məcburiyyətlə tələb edirdi. — Qız atasıansa, cızığından çıxmayaçaqsan, yoxsa üstünə damğa yapışdırıralar, qızın yolundan olar — deyən xalqla bir yerde yaşayırıdı. Bir tərəfdən də oğlanın atasının dinə olan inancı yüksək idi. Hər il məhərrəmlik mövsümündə baş yarırıdı, şaxsey gedirdi, yas saxlayırdı.

Aylinlə sevgilisi Araz evlənmək qərarına gəlmışdilər. Arazın atası ilə Məhəmməd bir-birinə bənzəyirdilər. İkisinin də qalın bığı var idi, gözləri qapqara, burunları eyni şəkildə, ikisi də bir boyda idilər. Daha sonralar onlar qayınatalarını əmi çağıracaqdı.

Məhəmməd təzəcə ütülənmiş qara kostyumunu geyindi. Şəhla bəzənib qonaq paltarlarını geyindiyi an qapının zəngi çalındı. Qonaqlar gəldilər, Aylin qonaqlara çay gətirdi.

Oğlan tərəfindən gələn ağısaqqal — Arazın dədəsi Sədi, “Allah xoşbəxt eləsin” dedikdə evdə oturanların hamısı onların xoşbəxt olmaqlarına alqış ilə yekun vurdu.

Məhəmməd qızının seçiminə güvənirdi. Qızının kimi sevdiyini, xoşbəxt olmasını özü öz həyatında seçdiyinə, Aylinin isə seçimini dəyərləndirməyini illər onçə ürəyində planlaşdırılmışdı.

Artıq Araz ilə Aylin evli idilər. Bir müddətdən sonra Aylin hamiləlik xəbərini utana-utana, qızara-qızara qayınanası Məryəm ilə anası Şəhlaya bildirdi. Doqquz ayın Aylin üçün necə ağır günlər olduğuna baxmayaraq, o, ümid dolu hissələr ilə öz uşağını gözləyirdi. Uşaqın adını Anna qoyular. Uşaq üçün alınan hədiyyələrin sayı bəlli deyildi. Məhəmməd nəvəsinə aldığı hədiyyələrdə heç bir şeyi gözdən yayındırmamışdı. Oğlanın atası da iki bılərzik almışdı. Anna böyüyəndən sonra biləyinə taxacaqdılar, indi körpənin bileyinə çox böyük gəlirdi, yəqin, 7-8 yaşına münasib idi.

Aylin zahi olduğuna görə atanının evində qalırdı. Anası Şəhla Annanın bütün məsuliyyətini öz öhdəsinə götürmüştü, sevinə-sevinə qulluq eləyirdi. Aylin uşaq üçün gətirilən hədiyyələri ayırib otağın bir küncünə qoydu. Anna bələkdə idi, dünyada olanların heç birisindən xəbəri olmadan şirin röyalarda idi. Aylin qayınatasının hədiyyə aldığı iki bılərziyi götürüb onların çəkisini yoxlamaq üçün bir neçə dəfə əlini yumşaltdı, onların ağırlığını nəzərdən keçirdi. Məhəmmədin səsini eşitdi:

— Qızım, çoxdandır ki, atanla şahmat oynamırsan. Demək, daha məni saymırısan, qocalmışam.

Aylin atasına yaxınlaşıb gülər üzlə üzündən öpdü. Şahmat taxtasını gətirib

atasının oturduğu masanın öününe qoydu. Annanın 7 yaşında salacağı bilərzikləri isə masanın üzərinə atdı, bilərziklər bir neçə dəfə firlandıqdan sonra dayandı. Atası ilə şahmat oynamaya başladı. Şəhla mətbəxdə iş göründü.

Oyundan on dəqiqə keçmişdi. Aylin atasından daha yaxşı oynayırdı. Öz atasından öyrəndiyi strategiyani onun özünə işlədirdi. Növbə Aylinə çatanda hansısa şahmat figurunu yerindən qaldırandan sonra atasının üzünə baxırdı, xoşbəxtlik təbəssümünü saxlaya bilmirdi.

— Ata, artıq böyümüşəm. Bu dəfə oyunda məğlub olacaqsan, — deyib güldü.

Atasının hər dəfə oyunda deyəcəyi — Məni məğlub edən anasından olmayıb — cavabını gözləsə də, cavab gəlmədi. Sıra Məhəmmədə çatmışdı. Tərpənmədən əlini çənəsinin altına qoyub şahmat taxtasının ağ-qara kvadratlarına baxırdı. Aylin atasının fikrini yayındırmaq üçün bir də həmin sözü gülə-gülə dedi. Yenə də Məhəmməddən xəbər çıxmadı. Heyrətləndi. Axi atası heç zaman Aylini cavabsız buraxmamışdı!?

Məhəmməd nəyə fikirləşirdi? Nə olmuşdu?

Səhvimiz olur, səhvimizin qarşısında qazandığımız təcrübələrə əsaslanaraq doğru yolu seçməyimiz üçün cəhd edirik. Cəhdimizin qarşısında isə doğru yolu seçdiyimiz üçün aldırıq, inanrıq. Səhvimizin bir də təkrar olmamağı yaddaşımızdan tamamilə silinəndən sonra onlar sümsük itlərə çevrilirlər, qapımızın ağızında dayanırlar. Ona yal atan da, onu vəfəli bilən də, onu böyüdən də biz oluruq. Sonra o yırtıcıya dönür. Sonra o bizim kim olduğunu tanımır. Sonra o...

Qızının sözünü eşitmirdi. Bəlkə də, eşidirdi, cavabdeh olmaq istəmirdi. Məhəmməd, on səkkiz il önceyə, Aylinin yedi yaşı olduğu zamana qayıtmışdı.

Parkın ortasında, yerdə təzəcə göyərmiş otların üstünü gön ayaqqabılı ilə ayaqlaya-ayaqlaya qaçırdı. Ağacların arxasını axtarırdı. Nəzərdə tutduğunu tapmadıqdan sonra o biri ağacların arxasını yoxlamaq üçün keçib gedirdi. Parkın sonunda olan ağaclara çatmamışdan qaçıdiği yerdəcə dayanıb ötdüyü ağacın arxasına baxdı. Aylin təzəcə əkilmış bir kiçik daş palid ağacının altında dayanmışdı, dondurma yeyirdi. Məhəmməd qızını görəndə qucaqladı, doyuncu boynundan, üzündən öpdü.

— Qızım, burda nə iş görürsən? — deyib nəfəsini dərdi. Qızını qucaqlayıb saçlarını sığalladı.

— Səni kim bura gətirdi? Kimsə sənə bir söz demədi ki? Bu dondurmanı sənə kim alıb?

Aylin, 18 il sonra atası ilə şahmat oynadığı zaman güləcəyi kimi gülə-gülə dondurmaya dişini batırdı.

— Ata, mənə dondurmanı dayım, yox, əmim aldı. Dedi ki, sənin atan ilə qardaşam. Ata, sənin qardaşın mənim əmim olur, yoxsa dayım? Hə, anam öyrətdiyi qədər əmim olduğunu bilirom.

— Kim? Son... Sonra... Nə oldu? — Məhəmməd stress içində boğulurdu.

Aylin əlini uzadıb parkın o tərəfindəki dondurmaçını göstərdi:

— Əmim mənə dedi ki, qolundakı bilərzikləri ver, sənə dondurma alım. — Aylin yenə də dondurmadan dişlədi, dondurmanın kakaosu dodaqlarının ətrafini batırılmışdı.

Məhəmməd əl atıb Aylinin qollarına baxanda bilərziklərin uğurlandığını anladı. Təəccübənərək qısqırdı:

— O kim idi?

— Dayım idi. Yox, əmim. Dedi ki, atanın qardaşıyam. — Aylin yenə də güllümsədi.

Məhəmməd gön firmasında işləyirdi. Qazandığı pulları toplayıb qızı Aylinə iki bilərzik almışdı. Aylinin adı ilə soyadının

birinci hərflərini bilərziyin arxasında həkk elətdirmişdi.

Qızının əlindən yapışib dondurmaçıya tərəf addımlayanda Aylin aşağıdan yuxarı atasının üzünə baxıb, – Ata, sən də mənə dondurma alırsan? – deyib sevindi.

Dondurmaçıya yaxınlaşib dayandılar.
– Bağışlayın! – dedi.

Dondurmaçı sarı saqqallı, ariq, gənc bir oğlan idi.

– Buyurun, – deyərək qarşısında qızının əlindən yapışaraq tərləyib dayanan kişinin üzünü baxdı.

Məhəmməd özünü itirmiş adamlar kimi səsləndi:

– İndicə burda mənim qızıma bir kişi dondurma alıb, onun hara getdiyini gördünüz mü?

– Məgər siz deyildiniz?

– Yox, mən deyildim. O, qızımın bilərziklərini ogurlayıb.

Dondurmaçı bir addım geri çəkilib təəccübləndi.

– Onu gördünüz mü? Nə təhər bir adam idi? – Məhəmməd müsbət cavab eşitmək üçün bir az yumşalmışdı.

– Onun boyu siz boyda idi. Sizin kimi bölgələri var idi. O, qızınızın əlindən yapışib o tərəfə getdi, – barmağı ilə qızının bir az öncə altında dayandığı daş palıd ağacını göstərdi.

Məhəmməd çevrildi, həmin yerə bir də baxdı. Bayaq qızını taplığı daş palıdin altında heç kim yox idi. Dondurmaçıya tərəf çevrildi:

– Siz indiyə kimi həmin adamı burda görübüsünüz mü?

– Yox, vallah. Görsem də, xatırlamırıam. Mənim müştərilərim çox olur. Si-fətləri yadımda qalmır.

– Ata, mənə dondurma al. – Aylin yeyib qurtardığı dondurmanın çubugunu yerə atdı. Heç nədən xəbəri yox idi.

Sarı saqqallı gənc oğlan qızın atasından söz gözləmədən əlini soyuducuya

aparıb, bir ədəd dondurma çıxardıb Aylinə tərəf uzatdı. Məhəmməd ağızını açıb yenə də nəsə soruşmaq istəyəndə bir başqa müştəri dondurmaçıya yaxınlaşdı. Məhəmmədin gözləri kişinin yanında dayanan uşağın bilərziklərinə sataşlığı an dondurmaçıdan soruşacağı sözünü unutdu. Qız uşağı altdan-yuxarı onun əlindən yapışan kişiyə baxdı:

– Əmi, mən dondurmanı çox sevirəm, – dedi.

Dondurmaçı gülər üzlə soyuducunun qapağını açanda Məhəmmədin bir əlində Aylinin əli, bir əlini də atıb qız uşağı tərəfindən əmi səslənən bişli kişinin biləyindən yapıdı.

– Sən bu uşağın əmisişənmi? – dedi.

Kişi diskindi. Sonra özünü ələ alıb – Necə? Sənə nə? – deyərək sərt cavab verdi. Məhəmmədin beyni dumanlanmışdı. Hamiya şübhəli idi. Kişi, dondurmaçıya üz tutdu:

– Fərhad, bu nə deyir? Ağlını itirib sanki! – deyib əsəbiləşdi.

Fərhad bir əlində dondurma, o biri qolunu onlara tərəf apardı, savaşmasınlar deyə, araya atılıb Məhəmmədi qane etməyə çalışdı:

– Bu, mənim dostumun qardaşıdır, adı da Hüseyindir. Hər gün məndən dondurma alar. Lütfən əsəbiləşməyin, sizi anlayıram.

Məhəmməd qızına tərəf çevrildi:

– Aylinim, qızım, bayaq sənə dondurma alan əmi bu idi?

– Yox, ata, mənim əmim bu deyil! – deyib dondurmasını dişləyərək Hüseynin əlindən yapışan uşağa baxıb gülümsədi.

Məhəmməd qazandığı pulu qəpik-qəpik yihib iki bilərzik almışdı. Onları da oğurlamışdılar. O, bilərzikləri aldığı gün Şəhlanın gözləri par-par parıldamışdı. Aylin isə sevindiyindən atasının boynundan asılıb ehtirasla üzündən öpmüşdü. Üçü də sevinmişdilər. Bir gecənin sevinci, il-

lərcə işləyib həmin pulu bir yerə toplamaq ilə bərabər idi. Bir anda sevincin kədərə çevrilməsi daha qorxunc, daha dəhsətli idi.

Evə qayıtdılar. Şəhla bilərziklərin uğurlandığını eşidəndə özünü saxlaya bilməyib ağladı. Anasının göz yaşlarını görən Aylində işin nə olduğunu sezib ağlamğa başladı. Məhəmməd Aylin ilə Şəhlanın boynundan, üzündən öpüb onlara təselli verdi:

— Ağlama, qızım. Canın sağ olsun. Allah canımıza dəyməsin, işləyib ondan yaxşısını alaram.

Həyatda hər şey başqa cür təkrar olunsa da, təkrar olunur. Həyatın təkrarlarından qurtarmaq qeyri-mümkündür. Başqa bir zaman həmin olaylar baş verir. Həmin səhvələr! Amma bu dəfə Məhəmmədin qızı Aylinin bilərziklərini oğurlamamışdılar, onu başqa tərzdə özünə qaytarmışdılar, arada oğurlanan şey xoşbəxtlik idi. Məhəmməd etdiyi səhvərini unutmuşdu, yenə də həmin səhvələrə ayrı cür yol vermişdi. Bunu özü də bilməmişdi. Nəvəsinə hədiyyə alınan iki bilərziyin arxasında Aylinin adı ilə soyadının ilk hərfləri həkk olunmuşdu. Həmin bilərziklər idi.

Aylin, yenə də atasının üzünə baxıb gülə-gülə: — Ata, bu dəfə at mənimdir, meydan da mənim. Əlimdən qaça bilməyəcəksən. Artıq böyümüşəm, qalib gələcəyəm, — dedi.

Məhəmməd birdən-birə özünə gəldi, bir kəskin bıçağın ürəyinə soxulduğu hissini yaşadı, oturduğu yerindən dik atıldı. Boylanıb həyətə baxdı, yağış yağırıldı. Qızına baxıb onun təəccübləndiyini görəndə özünü ələ aldı, Aylin onun vəziyyətini sezməsin deyə, gülümsədi. Şahmat oyununda Aylinin qara fiqurlu ordusu Məhəmmədin ağ şahını mühasirəyə salmışdı. Şah mat olmuşdu. Şəhla mətbəxdə hələ də iş görürdü. Anna şirin yuxuda idi. Aylin isə qalib gəldiyi üçün zəfər sevinci yaşasa da,

atasının məğlub olduğuna görə narahat idi, ona hörmətsizlik elədiyini hiss edirdi. Yağış həyətin kafellərinə dəydikcə şır-şır səsi evə dolurdu. Aylinin əlindən yapışdı:

— Hə, qızım, sən artıq böyüyübsən. Bax, uduzdu. Mən bundan sonra şahmat oynamayacağam! — deyib ayağa qalxdı.

Şəhla nə qədər deyinsə də, onun sözünü dinləmədi. Pencəyini geyib on səkkiz il önce Aylini itirib-tapıldığı parka yönəldi, Aylini dondurma yeyərkən tapdığı daş palıd ağacı dirçəlmışdı, altında dayanıb ağladı...

ÜRFAN ƏDƏBİYYATI İSLAMIN BUDAQ DİLİ

Azər **FƏRAQI**

Bəşər sivilizasiyası həzrəti Nuhun zamanında baş vermiş böyük bir fəlakət-dən sonra tənəzzülə uğrasa da, süqut etməmiş, həzrəti İbrahimin səylərilə başla-yaraq yenidən yüksəlməyə davam etmişdir. İlahi elçilər, onların canişinləri, o cümlədən bütün müdrik insanlar həqiqətləri digər insanların həm fərdi, həm də bəşəri olaraq birgə təkamülünə zəmin yaratmaq üçün zamanın və məkanın tələblərinə uyğun bir üslub və yaşıdlıqları dövrün insanların qavraya biləcəkləri dil ilə anlatmışlar. Allahın son elçisi həzrəti Muhəmməd belə buyurub: “Biz, peygəmbərlər qövmü, insanlar ilə öz dillərində danışarıq”. Bəzən yanlışlıqla yəhudiliyin ezoterik bir yönü olaraq təqdim edilən, əslində isə əsl bütün səmavi dinlərdən, həmçinin yəhudiliyin özündən də daha qədimə dayanan, ilk dəfə həzrəti İbrahimin sistemləşdirdiyi Kabala elminin insanlara xıtab etdiyi dil də tamamilə rəmzlər və məcazlar ilə ehtiva edilmişdir.

Kabala, beş duygu üzvləri vasitəsi ilə qavranan maddi reallığın əsl mahiyyəti

olan mənəvi gerçəkliyin metodiki idrakı elmidir. İnsan ağılı maddi reallığı üç parametrdə qəbul edə bilir: məkan, zaman və hərəkət.

Maddi aləmdə mövcud olan hər bir nəsnə və baş verən hər bir hərəkət materialyanın bətnində, caizi-təbir ilə desək, üst ruhani aləmdə var olan substansiyaların və işləyən qüvvələrin inikasıdır. Bu səbəb – nəticə münasibətlərinin təbiətdə bir ağacın kökləri və budaqları arasında olan əlaqələr ilə bənzərliyin binaən Kabalistlər özlərinə “Budaq dili” adlandırılan xüsusi bir dil təyin etmişdilər. Ruhani aləmdəki bir obyekt, yəni “kök” maddi aləmdəki təzahürü olan obyektin, yəni “budağın” ismi ilə adlandırılır. Beləliklə, ruhani aləmi bəşəri kəlmələrlə ifadə etmək mümkün olur. Qədim kabalistik mətnlər məhz bu dildə tərtib edilmişdir. Bu dili bilməyən şəxslər həmin mətnləri oxuyarkən dünyəvi bir hekayədən fərqli bir məfhüm anlaya bilməzlər.

İslam mədəniyyətində isə bu ənənə də-ha çox ədəbiyyat sahəsində, nəzm və ya nəzmlə nəşr sayəsində yaşamışdır. Sufilər,

həmçinin digər arif mütəfəkkir alımlar, şairlər insanlara çatdırmaq istədikləri ürfani bilgiləri və ya başqa arıflərə nəsildən-nəslə ötürmək istədikləri həqqani sirləri məhz bəhs etdiyim rəmzlər, ədəbi istilahlar ilə dili gətirmişlər. Beləliklə, ürfan ədəbiyyatı adlandıra biləcəyimiz xüsusi bir dil formallaşmışdır.

Təsəvvüf ərbabı arasında təkcə ədəbi sahədə deyil, mürşid-mürid münasibətləri konsepsiyasında da təkamül məqamlarının, mənəviyyat hallarının ifadəsi üçün xüsusi ürfan istilahlarından istifadə edilmişdir. Ümumiyyətlə, bütün elmlərin özünəməxsus istilahlarının olmayı labüb və normaldır. Lakin həm Kabalanın, həm də ürfan ədəbiyyatının istifadə etdiyi kəlmələr, ifadələr istilah olmaqdan ziyadə, ayrıca bir dil adlandırılacaq qədər zəngindir. Nəzərdə tutulmuş mətləbi daha anlaşılan etmək üçün bir neçə nümunə qeyd etmək faydalıdır. Klassik ədəbi əsərlərdə tez-tez rast gəlinən “cövr” və “cəfa” kəlmələri orfoepik lüğətdə mənaları bir-birilə eyni olan sinonim kəlmələrdir. Lakin ürfan ədəbiyyatında bu iki kəlmə salikin, yəni mənəvi təkamül yolunda irəliləməyə çalışan şəxsin yaşaya biləcəyi iki fərqli ruhani halın ifadəsidir. Təsəvvüf sisteminde salik insan ruhunun mütləq həqiqətə doğru yüksəlməsi prosesi olan ürucedan saxlanması ilə yaşadığı hala “cövr”, qəlbinin ruhani mənəvi həqiqətlərdən pərdələnməsinə isə “cəfa” deyilir.

Tarixən ürfan və təsəvvüfun beşiyi olmuş Azərbaycan mədəniyyətinin yetirişdiyi bir çox arıflər – Məhəmməd Füzuli, Seyyid Əzim Şirvani və bu silsilənin ləyaqətli davamçılarının yaradıcılıqları başdan-başa ürfan ədəbiyyatıdır.

Seyyid Əzim Şirvani Məhəmməd Füzulinin

“Könül, səccadəyə basma ayaq,
təsbihə əl urma,
Namaz əhlinə uyma, onlar ilə
durma, oturma”

– beyti ilə başlayan qəzəlinə yazdığı
“Könül, ta var əlində cami-mey,
səbhəşümar olma,
Riyayı-xəlqdir, billah, nəmaz
əhlinə yar olma”.

– beyti ilə başlayan nəzirəsinin məqtə beytində özünün timsalında oxuculara və dinləyənlərə xitabən tənbəh ilə belə buyurur:

“Rümuzi-şerimin dərk etmədən
mənasını, Seyyid,
Gedib meyxanolarda laübali
meyküsər olma”.

Ürfan ədəbiyyatına aid əsərləri təhqiq və təhlil edərkən və yaxud bu ədəbi üslub ilə bir əsər yazarkən, Seyyid Əzimin təbiri ilə desək, “rümuzi-şerin” mənasını dərk etmək, ürfani istilahların mənalarına bələd olmaq zəruridir. Ürfan ədəbiyyatını fəhm etmədən bu üslubda yazılmış bir ədəbi əsəri oxuyan, dinləyən şəxslər dünyəvi hissələrdən fərqli bir təəssür duya bilməzlər. Bundan əlavə, ürfan ədəbiyyatına aid bir əsər təhqiq və təhlil edilərkən əsərin müəllifinin şəxsiyyətinin də göz önündə tutulması mühümdür. Çünkü deyilən sözün hikməti ilə sözü söyləyənin şəxsiyyəti bir-birinin qarşılıqlı göstəriciləridir.

“Nə qədr var təbəqati-məani şerimdə,
Fəraqi, ol təbəqat üzrə
başqa bir təbəqə”.

Əlqərəz, ürfan ədəbiyyatı İslamın Budaq dilidir.



Namiq DƏLİIDAĞLI

SİZƏ ELÇİ GƏLDİ, BİZƏ AYRILIQ

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.

Yenə niyyətini dəyişməmişdi
köhnə libasında təzə ayrılıq.

Daha toy havası başında sənin,
yol gəldik şübhədən yalana qədər.
Ümidim hələ də can verməmişdi
aşıqlar “Vağzali” çalana qədər.

Məni nə havada buraxıb getdin,
xar oldum obada, millət içində.
Mənim ciyərlərim alışınb-yandı
sənin elçilərin şərbət içəndə.

Gəldi qapınıza gəlin maşını,
səni çöl çekirdi, eşik çekirdi.
Getdiyin yolların ayrıclarında
mənim baxışlarım keşik çekirdi.

Sənin getdiyin yol uzaq yoldu ha...
günüm bahar görməz, işim qışladı.
Sən gəlin köçməyə hazırlaşanda
mənim ümidi min köçü başladı.

... Daha xatirən də mənə uzaqdı,
gəlir qulağıma bir soraq kimi.
Gördüm bu “döyüş”də məğlub olmuşsam,
əlimi qaldırdım “ağ bayraq” kimi.

Qapınız döyüldü bir axşamçağı,
sizə elçi gəldi, bizə ayrılıq.
Yenə niyyətini dəyişməmişdi
köhnə libasında təzə ayrılıq.

SEVGİ SÜKUTU

Sən verən saatda zaman dayanıb,
əqrəblər donubdu on beş qırx beşdə.
Mənim ad günümədə bağışlamışdım
sükut ömrü yaşayan bu saatı.
Zamanın ən ağır yükü ciyinində,

ən ağır yükünü götürüb vaxtin,
susub, ölçüsünü itirib vaxtin,
əlləri qoynunda durub dayanıb
(Zaman əqrəbləri yorub dayanıb).
Nə mən doğulmuşam on beş qırx beşdə,
nə sən doğulmusan, bizə dedilər.

Bəlkə, bir-birimizə olan
sevgimiz ölüb o an,
nə mən bunu bilmışəm,
nə sən bunu duymusan.

Təzədən işə salıb qursam da o saatı,
o ömrü ta yaşamaz.
Nakam sevgimizin
matəm anıdı on beş qırx beş.
Nə isə...

Sənə olan sevgimin,
sonra ölən sevgimin əziz xatirəsini
bir dəqiqəlik sükutla tez-tez yad eləyirəm
—
saat on beş qırx beşdə.

İKİNCİ ETİRƏF

Yenə doyunca vurdum
sənsizliyin sağlığına...
Nə yeyib, nə içdiməsə və
nə düşündümsə,
geridə izi qaldı:
yarımçıq pivə bakalı,
bir az
saçaqlı pendir,
«cipsi» ovuntuları,
xəyal qırıntıları,
bir də bir udum həsrət.
Sərxoşam indi,
yenə unutdum səni...
Aylanda...

VAĞZAL GƏRAYLISI

Uzun ayrılıqlar
vağzellardan başlayır...

Qatarların, təyyarələrin...
çiyinlərində daşınır şəhərlərə...
Vağzellarda doğulur,
daşınır ayrılıqlar.

...Divarların yaxasına
mixlanmış tablolar
alın yazımızdı sanki.
Böcək gözlü işıqlar tale
yolumuzu aydınlaşdırır.

Yellənən əllər və «hələlik» sözü
ayrılığın təsdiqidi burda.
Hər qərib baxışın rəsmi çizilir
vağzal divarlarına.
Gedənlərin dilində vağzal bayatısı
ikicə kəlmə-
«mən getdim....»

PAYIZ ADAM

Payız adam,
bu fəsil
sənin çiyinlərindən
nimdaş plaş
kimi asılı qalıb.

Qış kürkünü görmədim.
Dörd ildi gözlərimdə
bir fəsildə qalmışan:
bomboz rəngdə.

Payız adam!
Bu fəsil əynində
köhnəldi sənin.
Ürəyinə qabqardığın
heydən düşmüş
arzularınla
can üstə olan
xatirələrinə yol gedirsən.
Hələlik...

MÜHARİBƏDƏN SONRAKİ TORPAQ

Köksünə basdırılan minalar
ürəyinin ritmini pozurdu.
Hər mina çıxarırlanda
elə bil ürəyindən tikan çıxarılırdı.

Göz-göz yara kimi görünürdü
sinəsində minaların yeri.

...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın.
İyirmi səkkiz iliydi döl verməyən
qıṣır bətnində ah göyərirdi...

EVİMDƏ YATA BİLMƏDİM

(Yağı düşmən yurd yerlərimizi vəhşicəsimə
talayıb. Evlərimizi söküb-dağıdıb. Demək
olar ki, daşı daş üstündə qoymayıb qalsın.
Doğulub boy-a-başa çatdığını ocağı ziyarət
etmək fürsətim oldu. Ancaq uşaqlıq və
gənclik xatırələrim divarlarına hopan
evimizdə bircə gecə qalmaq imkanım olm-
adı).

Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlməmişdim –
evimdə yata bilmədim...

İllərdir ki həsrət çekən,
dam-daşına qubar çökən,
atam tikən, düşmən sökən
evimdə yata bilmədim.

Taledi – bir sınaq kimi,
qınaq yox bu qınaq kimi: –
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...

Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.

Gözlərimdən min ah dərən –
yuxularım pərən-pərən.
Xatırələrim bar verən
evimdə yata bilmədim.

Arzuma çatıb dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!

KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM

(Qaracaoglan sağlığı)

Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sari.
Sərt qayalar – dağ hasarı
zirvələnir yollar boyu.

Qırığında ocaq daşı, –
nə gur yanır, ocaq daşır.
Çəmən-çiçək ocaqlaşır
zər ələnir yollar boyu.

Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
ariya bax, yiğib balı
şələlənir yollar boyu.

Moruq tutub dərələri,
kim yiğə, kim dərə ləli?
Sular axır – dərə ləli
şirələnir yollar boyu.

Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.

Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.

SURİYADAN SON XƏBƏRLƏR

Bu il də Suriyada
ağ göyərçinlər intihar elədi...
...Güllə səsindən qorxan
anaların bətni döl vermedi.
Adına “bəşər” deyilən
və nələr... deyilən
adam süd dişini
nişan aldırdı
ağzında körpələrin.
“A”, “B”... hərfləri güllələndi
uşaqların barmaqları arasında.

Mağaza vitrinlərindən
toz basmış uşaq
başmaqları yığışdırıldı.

...Dünən müasir
silahlar getirildi Suriyaya.
Ağ göyərçinlərin
intiharı davam edir...

PAYIZ NAĞILI

Elə ki payız gəldi –
yenə soyuq, darixmaq...
Yenə sözümə baxmir
bu ürək ey, bu «axmaq»...

Yarpaqlar veyllənir
tinində küçələrin.
Payız ömrü uzanır
bu qərib gecələrin.

Yavaş-yavaş çəkilir
arılar öz «ev»inə.
Payız «soğan doğrayır»
kəpənəyin kefinə.

Göydə köçəri quşlar
buludlarla yarışır –
yuyur göyün üzünü,
yuyur payız yağışı.

Cığırlar mürgü döyürlər,
yol özünə sığınır.
Gedib qonaq-qarası,
kol özünə sığınır.

Sarı yarpaqdan geyib
böcəklər qış kürkünü.
Durnaların başlayıb
uzaqlara «sürgün»ü.

...Uzun payız gecəsi
təşnəsiyəm nələrin...
Boyunu oxşayıram
uzaq xatırələrin...

TƏSƏLLİ

(Ürəyimlə dil tapa bilmədim. Məni
əməliyyat masasına qədər apardı)

Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!

Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs –
adını çəkdiyim dərdin ikisi...

Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim –
qənimim oldular illər – yaşadım.

...Gözüm görə-görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər
bu ruhsuz adamlar, cansız adamlar.

Canımda
ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı
bir nadan hakimin verdiyi fərman.

...Gözümdə, könlümdə qışlayan ağrı
həsrətdən sinəmə min «naxış» vurdu:
Dərbənddən, Təbrizdən... başlayan ağrı
göynəyən ruhumda bir yuva qurdu.

...Ağrı yetişdikcə göynəyir sinə,
kədər şirin-şirin yeyir ürəyi.
Hərdən də təsəlli verirlər mənə:
– xəstə olmalıdırı şair ürəyi.

ZÖVLƏDƏN UFAYA: BALOĞLAN CƏLİL

Vaqif YUSİFLİ

Baloğlan Cəlil İdrisinin 65 yaşı tamam olur. Lənkəranın Zövlə kəndində dünyaya göz açan Baloğlanın ömür yolu Zövlədə başlansa da, iyirmi səkkiz ildir ki, Rusyanın Ufa şəhərində davam edir. O, Ufa-da, deyilənə görə, inşaat işləri ilə məşğul olur, amma şəxsən mən Baloğlanı inşaatçı kimi yox, şair kimi görmüşəm, şair kimi tanıyıram. O özünü qürbətdə hiss edir və sonuncu şeirlər kitabının adı da “Qürbətin dadi”dır. Ancaq mən Baloğlanı qətiyyən qürbət şairi hesab eləmirəm. Çünkü Vətəndən uzaqlarda yaşasa da, hətta şeirlərdə qürbət acısından şikayətlənsə də, mən onu Azərbaycana bütün varlığı ilə bağlı olan bir şair kimi tanıyıram. Məhəmməd Füzuli qürbətdə yaşayırdı, amma ona qürbət şairi demək ağlımızdan keçmir. Lap yaxına gələk-böyük şairimiz Məmməd İsmayıł neçə ildir bir çox ölkələri gəzib-dolaşır, yaxud Moskvada nə qədər azərbaycandilli şairimiz yaşayır və Məmməd İsmayıł da, moskvalı şairlərimiz də qürbətçi şair deyillər. Bəs onda Baloğlanın bəzi şeirlərində səslənən “Vətənsiz bir



ömrə ömür demərəm, Qürbət də ömürlük sürgün kimidi” söyləminə biganəmi qalaq? Təbii ki, o, Vətən həsrəti çekir, amma bu həsrəti fizioloji hesab edək, poeziyada qürbətdən yaranan acılıq, Vətən həsrəti də elə VƏTƏN SEVGİSİdir, vətənpərvərlik duyğusudur ki, onu şeirlərində yaşadırsan.

Baloğlan Cəlil İdrisi Vətənsiz deyil və onun şeirlərinin hər bir misrasından Azərbaycan ətri gəlir, Azərbaycan poeziyasının ənənəsi və ruhu yaşayır. Baloğlan lap özünə qürbət hesab elədiyi bir şəhərdə yaşasa da, onun şeirləri öz poetik ab-havası ilə bizim müasir şeirimizin özəlliklərini yaşıdır.

Sevgisiz bu ömür susuz çay kimi,
Xəyal dənizinə axır gecələr.
Sənsiz ötüb keçən acı günlərin
Tüstüsü başından çıxır gecələr.

Hani o nəğmələr-mənə yazdığını,
Ürək səslərimə qulaq asdıığın?!
Sənsiz qəribəsəyən ipək yastığın
Məni sinəsinə sıxır gecələr.

Sən getdin, nəfəsim getdi, gəlmədi,
Yaşamaq həvəsim getdi, gəlmədi.
Eşq adlı qəfəsim getdi, gəlmədi,
Gəldi bir-birindən ağır gecələr.

Bu sevgi-həsrət şeirində bizim müasir poeziyamızın Füzulidən gələn “dad və duzu” hiss edilmirmi? İndi bir başqa şeirinə müraciət edək. Şairlər bəzən öz taleləri ilə Vətən arasında bir uyarsızlıq görür və onların incikliyi yerə-göyə sığdır. Amma bu inciklik də Vətən sevgisindən irəli gəlir. Şairlərin üz tutduğu iki qiblə var – Allah və bir də Vətən...

Sənə “ana!” – deyib öpdüm telindən,
Heç dönüb baxmadın üzümə, Vətən!
Qoynunda nə mənə bir yer ayırdın,
Nə mənim oğluma, qızıma, Vətən!

Bu yarı ömrümü yarı elədim,
Çör-çöpdən bir yuva qurub-elədim,
Üz tutub qurbətə qürub elədim,
Bir də qayıtmadım özümə, Vətən!

Elimə, obama qış yenə döndü,
Soyudu bu dünya, düşmənə döndü.
Qardaşdan “qar” gəldi, “daş” mənə
döndü,
Qar yağdı bu alın yazımı, Vətən!

Haçansa bir yazımızda mən Baloğlanın “Bənövşə” silsiləsindən olan bir şeirini təqnid etmişdim. Amma indi o silsilə tamam olub və bu “bənövşələrə” boyylananda bir tamlıq, bütövlük görürəm. Yəni bu “bənövşələrdə” təkcə Qurbanilik hiss ediləmir, artıq Baloğlanın məxsusi bənövşəsini – müasir poetik təfəkkürün yetişdiriyi bənövşənin obrazını görürəm. Bənövşəli şeirlərdə Baloğlanın bir şair kimi bədii təsvir vasitələrinə-təşbeh və metaforalara üz tutduğunun şahidi oluram. Hətta bənövşə çiçəyinə həsr edilən şeirlərdən

tamam fərqli, həm də orijinal təşbehlər, metaforalar nəzərə çarpır. Bənövşə öz adı, çiçək ömründən daha geniş məkanlara-zamanlara gedib çıxır (“Bəlkə, boy-nubük eşq Allahısan, Səcdəyə gəlmisən yerə, bənövşə”), eşq havasına düşür (“Yoxsa kol dibinə gəlin köçürsən, Belə bəzənmisən dümağ, bənövşə”) və təbii ki, metaforalar bu bənövşənin yarasığına çevrilir (“Əməldən savayı hər şey yalandı-Qədəh gözlərinə söz bənövşəni”). Məmməd Aslanı həsr olunan Bənövşə isə o şeirdə Şair-Bənövşə vəhdətinə çevrilir:

Yolunu nişan ver, Baloğlan, gedim,
İpək saçlarında yox olum, itim,
Sərib sinəm üstə vüsala yetim
Mələk bənövşəni, hürr bənövşəni.

Odur ki, mən Bənövşə silsiləsini qurban şeirlərinə daxil eləmirəm. Bu silsilə Azərbaycan şeirində Bənövşəyi adaya çevrilir.

V.Q. Belinski yazdı: “Bədiilik bir cizgi, bir sözlə elə bir şeyi bizə canlı və hərtərəfli təqdim edir ki, bədiilik olmasa, həmin şeyi heç on cilddə də ifadə edib qurtara bilməzsən. Elə bu səbəbdəndir ki, bədiilikdən uzaq olan bütün əsərlərdə sözçülük həddindən çox olur... Sənətkarın isə əksinə, sözçülüyə ehtiyacı yoxdur: izahına bəzən bir cild lazım olan fikri ifadə etmək üçün ona bir neçə cizgi və bir neçə söz kifayət edir”. Baloğlan Cəlil də sözçülüyə-şeir daxilində sözlərin israfına yol vermir, yaxud hansı mövzuda söz açırsa, əhvalat danışmağa ehtiyac duymur. Amma şairlik işi görür-bu iş obrazlı fikir, məna və məzmunu bədii şəkildə ifadə edib oxucuya çatdırmaqdır. Baxın:

Qadın da hardasa şeir kimidi,
Gözəl misraları, hecaları var.
Baxar gözlərinin ucuya qadın,

Görər ürəyindən gəlib-keçəni.
Havası başına gəldimi onun,
Şeirtək yatmağa qoymaz gecəni.

Cavan şairlərin şeirlərində “güzgü” sözünü tez-tez rast gəlirik, hər kəs güzgülərə baxıb yeni mənalar verir. Amma Baloğlan cavan deyil, onun “sınıq güzgüsü”ndə “saçları ağaran bir qız ağlayır”. Və o “güzgüdə bir qərib kişi ah çəkir”. Baloğlan Ufada yaşasa da, qəlbi və şeiri Azərbaycandan ayrılmaz. “Daşınır Vətən” şeirini oxumaq kifayətdir. Ya da “Atəşkəs” şeirini. 2012-ci ildə yazdığı şeirdə deyir: “Sən də anam kimi xeyir-dua ver, İçim qansızların qanını, Vətən!”. “Pəncərədən daş gəlir” şeiri isə Qarabağ mühabibəsinin məlum bir lövhəsini rəsm edir: “Kəndimizə Qarabağdan şəhid gəti-rildi, bu vaxt radio oxuyurdu.

Pəncərənin milləri,
Qan ağlayır gülləri.
Xumar gözün yerinə
baxır gülə yerləri.
Pəncərəni mərmilər
Vürub yerə sərdilər.
Pəncərə qan qoxuyur,
Kimlərə sə xoş gəlir.
Yan, dərdə bax, dərdə bax.
Qan, dərdə bax, dərdə bax,
Əldən getdi Qarabağ”.

Təbii ki, onun əksər şeirlərində özünün obrazı da görünür – bu obrazı ifadə edən şeirlərdə narazılıq da var, giley də, umuküsü də. Amma bədbinlikdən-pessimizmdən uzaqdı bu şeirlər. Çünkü şair ömrü çoxçəşidlidir, şairin ürəyi döyüñür hətta kədərli şeirlərində. Sevincini də gizlətmir. Baloğlan etiraf edir ki:

Mən şeirlərimdə yaşayıram,
Söz-söz, misra-misra,

Mən şeir yazanda yaşayıram!
Mən şeir yazanda
Xoşbəxt oluram!

Qoy bu xoşbəxtliyi o hər şeirində yaşasın.

1959-cu ildə Lənkəranın Zövlə kəndində, Cəlil kişinin ailəsində dünyaya gələn Baloğlan öz adı ilə bu kəndi şöhrətləndirən bir şairdir. Elə bir şair ki, öz kəndini, payonunu və Azərbaycanı təkcə Ufada deyil, Türkiyədə və Rusiyada da şeirlərilə tanıdır. Türkiyədə də şeirlər kitabı çıxıb və şeirləri başqırd, tatar, ingilis dillərinə tərcümə edilərək yayılıb. Sözümü Baloğlan Cəlil İdrisinin bir şeirindən bu misralarla bitirmək istəyirəm:

Allah, şükür sənin kəramətinə!
Hələlik dünyada, hələlik sağam.
Kiminin əlindən əllərim tutur,
Kiminin gözündə uca bir dağam.

Şükür ki, əllərim azmir yolunu,
Şükür ki, baş əyir alın tərimə.
Gözünün önündə uçan mələklər
Arada qonurlar ciyinlərimə.



YAĞIŞ

Bu gün yağma desəm sənə, ey yağış,
Bu gün yağma, gözüm göyün yuvası.
Bu gün göydə buludları dincəldin,
Çəmənləri göz yaşlarım suvarsın.

Qoy mən yağım bu il solan torpağa,
Qoy mən olum bu il yağış, nə olar.
Mən torpağın bacısıyam bu ildən,
İncə-incə yağsam, bilənmi olar?

Sixma mənim ürəyimi sən, yağış,
Bu il az et leysanını, ahını,
Bəs deyilmi göz yaşlarım cahana,
Al özünlə saçlarınım ağını,
Əvəzində yağışlığı ver mənə...

TƏLƏSƏN ŞEİR

Həftə də bitəcək, gün də bitəcək,
Ömür də bitəcək. Nə tələsirsən?



Aysel FİKRƏT

Dəlisov küləyə dönüb duman da,
Ruhumun içində hara əsirsən?

Nədən anlamırsan, gözlərəm səni,
Nədən düşünmürsən, ömür qıсадı.
Hara tələsirsən, kimdən qaçırsan?
Salamı, savabı niyə kəsirsən?

Bax, yanır canımda odun, alovun,
Yığılıb laləsi çəkdiyin dağın.
Dərib gülərini sevgi bağının
Ovcunun içində niyə əzirsən?

Məgər anlamırsan, insan bir kərə
Yorulur bir kərə, solur bir kərə,
Hayana qovsan da, ömrü min kərə,
Canımın içində dustaq, əsirsən!!

Həftə də bitəcək, gün də bitəcək,
Ömür də bitəcək. Nə tələsirsən?
Dəlisov küləyə dönüb duman da,
Ruhumun içində hara əsirsən?

ZAMAN

Zaman kəsiyində itib getmişəm,
Məni görən olsa, deyin ki, sağam.
Hələ öz gözümdə balaca bir iz,
Özgələr gözündə qocaman dağam.

Ürəyim bir quru sözə bənd, kövrək,
Dilim acı olur, soyuq buz kəsir.

Hər səhər evimin içində həsrət,
Dəli külək kimi dörd yana əsir.

Gülüşüm üç-dörd il önce yox oldu,
Son güldüyü anı var yaddaşında.
Mənim bu ömrümün xəməri boşdur,
Nəsə çatışmayıb təməl daşında.

Bir az sevgi gəzdim xarabazarda,
Bir az doğmalarım getdi, ağladım.
Hər gün bir kədərin əlindən tutdum,
Düyntək yolları bükdüm, bağladım.

Qalmışam şad-xürrəm, gözəl çağında,
Yatmışam anamın doğma dizində.
Məni zaman salıb itirdi yolda,
Nə göydə günah var, nə Yer üzündə.

Zaman kəsiyində itib getmişəm,
Məni görən olsa, deyin ki, sağam.
Hələ öz gözümüzdə balaca bir iz,
Özgələr gözündə qocaman dağam.

ÖYUNCAQ EV

Dükanda oyuncaq ev gördüm bu gün,
Bir anda gümanım min yerə getdi,
Demədim, ay Allah, bir evim olsun,
Bu dəfə diləyi bir başqa etdim.

Baxınca oyuncaq ev figuruna,
Gözümə nənəmin evi göründü.
Xəyal balalara çox soyuq idi,
Qocalar yun ipək şala büründü.

Boran, qar içində isidən məni,
Tüstüsü başından çıxan bacadı,
Bu cürə yoxsulluq içində cənnət
Gözümə dəymirdi gör bir hacandı.

Vitrində oyuncaq ev figurunu
Evsiz-eşiksizlər alıb apardı.
Bütün daxmaların işığı yansın,
Dunya özü paslı, evsiz açardı.

Dükanda oyuncaq ev gördüm bu gün,
İçində yaşayıb ölmək istədim.
Bu əsl dünyadan təməlli gedib
Oyuncaq qapını döymək istədim.

DƏNİZİM

Dəniz yenə dalğalı, nəsə sözü var mənə,
Qağayılar didişir bir qırıq çörək üstə.
Sən də gendə dayanıb özgə ulduzu sayma,
Məndən qağayı olub bir qırıq çörək istə.

Yağış ol, ya da bulud, bir duruşdan anlaram,
Qışda salxım buza dön, pəncərəmdə keşik çək.
Xəyalımın içində yaşılanmaqdən doyma-dın?
Çıx bir az təbiətə, sevgimizdən şəkil çək.

Bürü yeri, göyü sən alabəzək laləyə,
Lalələri çələng hör, saçlarına bağlayım.
Hərdən yoxluğun ilə barışıram, bilirsən,
Hərdən görün gözümə qucaqlayım, ağlayım.

Yuxuma da gəlirsən, tox dururam yuxudan,
Sevgin neçə var olan həqiqətdən əzizdir.
Mən səni dərməyəcəm bu qarışq dün-yadan,
Qağayı ol, yağış ol, dənizim ol, bəsimdir.

QORXU

Qorxuram dünyadan köçən günümdə
Dünyanı görmədim desəm, gülərlər.
Allahdan özgəsi bilməyən dərdi
Gözümün yaşından sezib bilərlər.

Sevgidən, ağrıdan uydurub şeir,
Kağızdan göy çəkdim, günəşi oldum.
Baxıram son eşqin ucsuz yoluna
Görünür, insan yox, mən elə yoldum.

ZİRZƏMİ

Bir qaranlıq zırzəmidə başlandı,
Balıq ola bilmədi dənizə düşüb üzə.
Sıra boyu kitablardır dörd tərəf,
Qalmış idik zaman ilə üz-üzə.

Zaman dedi, bu gün, bu vaxt yaxşısı,
Ömür dedi, gecdi daha, dağlınlı.
Ürəyimə damdı, onda puç düşür
Göydən yerə ulduzu son nağılin.

Sonra bir az vərəqlədim həsrəti,
Adət ilə yağış düşdü, qar oldu,
Sonra bir az sevgim durdu, həsdədi,
Birdən yenə göyün üzü qaraldı.

Bir tərəfdə qurbanlıq quzuları,
Bağlamışdı tut ağacı özünə.
O quzunun biri mənə tanıdı,
Sevgim onu bənzədirdi özünə.

Anlamırdım səssizliyin hüznünü,
Ürəyimi belə sıxan nə idi.
Çox yad idi pillələri bu evin,
Burda doğma tək mən idim, mən idim.

Yaşananlar yuxudaydı, deyəsən,
Sən də vardın boz divarlı yuxuda.
Oyandıqda tovşüyürdü ayrılıq,
Bitdi onu gördüğüm son yuxu da.

YAZ HAVASINDA

Boz evin balaca pəncərəsindən
Dolub ürəyimə yaz havasıtək
Allah nə gizlədir, görəsən, məndən,
Ruhum niyə dinir saz havasıtək?

Kim enib göylərdən onun əliylə,
Gözümün yaşını belə qurudur?
Bütün olanların haqqı ödənir,
Ürəyim olanı nədən unudur?

Daha belə getsə, düşmən də qalmaz,
Əriyər zamanda ötən qatarda,
Bir az da xoşbəxtlik enər göylərdən,
Sevincə başımı bu cür qatanda.

Həmişə kədərdə gizlənmək olmur,
Həmişə şeirdən evcik qurmaram.
Bir gün də özümün ürəyi gülər,
Gülməkçün gözümü sıxıb yormaram.

Nə yaman sakitəm bu gün, nə yaman,
Olmaç da olacaq kimi görünür.
Ürəyim bu cürə aram olmayıb,
Sakitcə, səssizcə, rahat döyüñür.

Yenə nə düşünüb Allah mənimçün,
Yenə sevgisini kimə bürüyüb?
Yaman doğma gəlir, yaman tanıdı,
Hələ bilmədiyim eşqlə büyülü.

Bürünüb göy üzü sakitliyimə,
Saçımı küləyin mehi bəzədi.
Köhnə ürəyimin yarası üstdə
Sevgi qıgilcımı yenə təzədi.

əvai
METİN

SƏTTAR BƏHLULZADƏNİN ÖZÜNMƏXSUS ÜSLUBU, **REALİZMƏ VƏ KÖKƏ BAĞLILIĞI**

Azərbaycan təsviri sənətində realizmin ən unikal nümayəndələrindən biri olan Səttar Bəhlulzadə təkcə rənglər və kətanla deyil, həm də ruhu ilə yaratdığı əsərləri ilə sənət tariximizdə özünəməxsus yer tutmuşdur. Onun sənəti realizmin sərhədlərini aşaraq milli ruhun ifadəsi ilə zənginləşmişdir. Bəhlulzadə həm realist ənənələrə, həm də Azərbaycan mədəniyyətinin dərin köklərinə bağlı bir sənətkar kimi yadda qalıb.

Realizm və millilik

Səttar Bəhlulzadə realist üslubda işləsə də, bu realizmi sırf obyektiv təzahürlərə bağlamaq olmaz. O, təbiətin və insanların gerçekliyini təsvir edərkən onları milli koloriti ifadə edən simvolik elementlərlə zənginləşdirirdi. Onun işlərində Azərbaycanın qədim tarixini, kənd həyatını, insanların adət-ənənələrini əks etdirən motivlər dominantlıq təşkil edir. Bu yanaşma sənətkarın realizmi yalnız bir texniki vasitə kimi deyil, həm də milli dəyərlərin ifadə platforması kimi qəbul etdiyini göstərir.

Məsələn, onun "Köhnə Bakı", "Abşeron bağları" və ya "Qobustan" kimi əsərlərində Azərbaycanın təbiəti, şəhər mənzərələri və mədəni irsi çox real, lakin bir o qədər də romantik baxışla təsvir olunmuşdur. Bu əsərlərdə gerçekliklə xəyalı poetik dünyalar arasında möhkəm bir əlaqə vardır.



Rəng palitrası və simvolizm

Səttarın rənglərə münasibəti də onun üslubunun bir əsas cəhətidir. O, təbiətdə olan rənglərin təkrarı ilə kifayətlənməyərək rənglərin daxili mənasını ifadə etməyə çalışır. Xüsusilə Azərbaycan torpaqlarına məxsus isti, günəşli tonlar – qızılı, narıncı, qəhvəyi və yaşıl çalarlar onun əsərlərinin əsasını təşkil edir. Rəssam üçün bu rənglər həm torpağın məhsuldarlığını, həm də xalqın əzmkarlığını simvolizə edir.

Rəssamin "Təbiət", "Dağ kəndləri" və digər əsərlərində rəng palitrası həm torpağa bağlılığı, həm də bu torpağın insanlara verdiyi mənəvi qüvvəni ifadə edir. Bu rənglər yalnız gözəllik yaratmaq deyil, həm də bir xalqın dünyaya baxışını və həyat fəlsəfəsini əks etdirmək məqsədi daşıyırı.

Səttar Bəhlulzadənin əsərlərində insan faktoru da xüsusi diqqətə layiqdir. O, in-

sanları təbiətdən ayırmadan təsvir edir və beləliklə, təbiət-insan harmoniyasını vurğulayır. Əsərlərində kəndlilərin gündəlik həyatı, iş prosesi, torpağa bağlılığı böyük bir sevgi və ehtiramla əks olunur. Bu isə yalnız təsvir yox, həm də sənətkarın həyat fəlsəfəsinin bir ifadəsidir.

Bu yanaşma həm də realizmin Azərbaycan milli sənətindəki interpretasiyasını yeni bir səviyyəyə qaldırır. Çünkü bu təkcə xarici görünüşü yox, həm də mahiyyəti göstərən bir realizmdir. Onun “Azərbaycanın kənd mənzərələri” kimi işləri bu harmoniyanın təntənəsidir.

Səttarın üslubunda Azərbaycan xalq ədəbiyyatının və folklorunun dərin izləri görünür. O, miniatür sənəti, nağıllar, das-tanlar və xalq rəqslərinin ritmlərindən ilham alaraq onları müasir təsviri sənətə adaptasiya edirdi. Bu yanaşma onu təkcə rəssam deyil, həm də milli irlərin qoruyucusu kimi xarakterize edir.

Onun əsərlərində görkəmli Azərbaycan ədiblərinin – Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin və başqalarının yaradıcılığına xas olan lirizm və dərin fəlsəfə öz əksini tapır. Belə ki, rəssamin əsərləri eyni zamanda bir növ vizual poeziya kimi qəbul edilə bilər.

Kökə bağlılığın ruhu

Bəhlulzadənin yaradıcılığının əsasını təşkil edən bir konsept onun öz köklərinə – Azərbaycan torpağına və mədəniyyətinə

olan dərin bağlılığıdır. Bu bağlılıq təkcə əsərlərinin mövzusunda yox, həm də onların ruhunda hiss olunur. O, Azərbaycanın təbiətini yalnız mənzərə kimi deyil, həm də milli ruhun bir təcəssümü kimi təsvir edirdi.

Rəssam Azərbaycan xalqının və mədəniyyətini tərənnüm etməklə yanaşı, eyni zamanda modern realizmin milli xüsusiyyətlərlə zənginləşdirilmiş modelini yaratmışdır.

“Plenerdə natürmort” Səttar Bəhlulzadənin natürmort janrında çəkdiyi əsərlərdən biridir. Əsərdə rənglərin parlaq harmoniyası və canlı firça izləri diqqəti cəlb

edir. Təsvir olunan elementlər, məsələn, meyvələr və çiçəklər Azərbaycan təbiətinin zənginliyini, rəngarəngliyini ifadə edir. Səttar Bəhlulzadə öz əsərlərində milli ruhu və təbiəti xüsusi üslubda canlandırmış bacaran rəssamlardan biri kimi tanınır.

Bu natürmort əsərindəki dinamik firça vuruşları və rənglərin gücү, onun impressionizm və ekspressionizmə yaxınlaşan üslubunu əks etdirir.

Bəli, bu əsər Azərbaycanın məşhur rəssamı Səttar Bəhlulzadənin sənət dünyasına aid qiymətli əsərlərdən biridir. Səttar Bəhlulzadə Azərbaycanın təbiət gözəlliklərini və milli ruhunu öz rəsmlərində çox təsirli şəkildə əks etdirən dahi rəssamlardan biridir.

“Kəpəzin göz yaşları” əsərində rəssam Kəpəz dağını və onun ətrafindakı təbiəti unikal ekspressiv yanaşma və rənglərin



ahəngi ilə təsvir edib. Əsərin adı dərin simvolizm daşıyır: “göz yaşları” həm təbiətin zərifliyini, həm də dağın əfsanələrlə dolu tarixini ifadə edir. Dağın əzəməti ilə yanaşı, mavi tonların və ahəngli firça zərbələrinin istifadə olunması əsərə həm sakitlik, həm də emosional bir dərinlik verir.

Nəticə

Səttar Bəhlulzadə Azərbaycan təsviri sənətində realist ənənələrin çərçivəsində çıxaraq milli dəyərləri və fəlsəfəni sənət vəsi-təsilə ifadə edən bir sənətkar kimi yadda qalmışdır. Onun üslubu Azərbaycan mədəniyyətinə olan sevgisinin, köklərə bağlılığının və bəşəri realizm anlayışının bir sintezidir. Bu baxımdan, Bəhlulzadənin sənəti yalnız dövrünü deyil, həm də gələcək nəsilləri ilhamlaşdıracaq bir xəzinədir.



NURAY NƏZƏROVA

Bu həyatda ən pis sükut ölüm sükütdür. Anamın həyatla vidalaşlığı zaman həmin ölüm sükutu hökm sürdü. Bilmirdim nə edim? Hara siğışdırıım özümü? Ana! Həmişə fərqli gözlə baxmışdım o qadına. Qəribə bir havası vardı. Bir şahzadədən fərqi yoxuydu. Sanmayın ki, anamdı deyə, təriflər yağıdırıram. Yox, əsla! O, əsl xanımdı! Bəzən sadə bir gülüşlə işini həll edər, bəzən də şirin dilini işə salib atamin inadla "yox" dediyi məsələlərdə onu yola götirərdi.

Pesəsi jurnalist idi. Gözümü açdığını gündən anamı yazan, oxuyan, nəyişə müzakirə edən görmüşdüm. Hər şeydən əvvəl bilirdim ki, anam əsl ədəbiyyat insanıdır. Onunla hər zaman fəxr edirdim.

Anamın "Xosbəxtlik Qutusu"

Gec ailə qurmuşdu. 35 yaşı olanda mənə və əkiz qardaşımı qovuşa bilmışdı. Həmişə deyirdi ki, sən mənə Allahın hədiyyəsiən. Nəvələrini tez görsün deyə, məni 23 yaşım olanda evləndirdi. Gördü də nəvələrini. Onlara olan sevgisi o qədərdi ki, hərdən qısqanırdı da. Deyirdim, anam nəvələrini məndən çox sevir. Sən demə, o, nəvələri mənə görə sevirmiş.

Onsuz həyat yolumu necə tutacağam, bilmirəm. Tez-tez deyirdi ki, 65 yaşında oləcəm. O vaxta kimi işlərimi görməliyəm. Özümdən yadigar nəsə saxlamalıyam bu dünyada. Gördü də, yazdı da, yaratdı da. İndi isə, indi isə gedir...

Atam əllərini tutub yanında oturmuşdu. Anam harasa səyahət edirmiş kimi gözünü divara zilləyib baxırdı.

O məğrur qadının əlləri o qədər zərif idi ki... Mən ən çox onun əllərini sevirdim. Balaca əlləri, incə barmaqları vardı. İndi dərisi altında olan əzələlər elə bil harasa yoxa çıxmışdı. Dəri sümüyü yapışmışdı. O məğrur və tez-tez süzülən gözləri indi çuxura düşmüşdü.

Canım anam, sənsiz biz nə edəcəyik? Bir balaca ürəyinə məni, atamı, nəvələrini,

ele hey narazı qalıb, başını buladığı gəlinlərini, «heç mənə oxşamır» dediyin qızını sığışdırılmışdır.

Ayın iyirmi beşi anamı torpağa tapşırdıq. Yas qurtarandan sonra, xalam dedi ki, anamın vəsiyyəti varmış. Ölüm anninə sanki bilirmiş kimi vəsiyyət yazıb qoymuşdu. Kaş basdırımadan tapardıq vəsiyyəti, bəlkə də, çox şey onun arzu etdiyi kimi olardı.

Ailə bir araya gəldi. Bacım, həyat yoldaşı, əkiz qardaşım, gəlinimiz, övladları, mən və arvadım. Atam süfrənin ən başında oturdu. Xalam vəsiyyətnaməni oxudu. Heç gözləmədiyim məsələ anamın, zinət əşyalarını gəlinləri və qızı arasında tən bölüşdürüməsi idi. Kassasında olan pulunu isə yasına xərclədiyimiz pulun əvəzi olaraq vermişdi. Və yenə bizi düşünmüştü. Ən çox təəccüb etdiyimiz vəsiyyətnamənin son cümləsi idi: “Balalarum, sizdən xahiş edirəm ki, mənim “Xoşbəxtlik qutu”mu mənimlə birlikdə basdırın!”.

Anamın xoşbəxtlik qutusunun olduğunu bilmirdim. Onun “xoşbəxtlik” anlayışının bizdən ibarət olduğunu düşünürdüm. Sən demə, elə deyilmiş.

Qutu haradadı? –xalamdan soruşturdim.

Xalam – nənəngildədir, dedi. Anam ərə gələndə qutunu özü ilə gətirməyibmiş. Bu, mənim beynimə qurd saldı. Nə var ki o qutunun içində, anam onu ər evinə gətirməyib?

Tənbəllik etmədim. Nənəngilə gedib qutunu tapdım. Adı, göy rəngli, köhnə A4 vərəqlərinin qoyulduğu qutu idi. Üstünə köhnə printerlərdən çıxarılmış vərəq yapışdırılmışdı. “Xoşbəxtlik qutum” yazırdı.

Qutunu evə gətirdim. Anamın onun içində nə saxladığıni bilmirdim deyə, yoldaşımın yanında qutunu açmadım. İş otağıma qoydum. Anamın sözü ilə desək – nə də olsa, yad qızı idi. İstəməzdəm anama aid hansısa məhrəm bir mənzərəni görsün.

Qutunu açdım. Əvvəlcə hər şeyi bu qədər böyüdüyüm üçün özüm özüm məzəmmət edib bir xeyli güldüm. Anamın xoşbəxtlik qutusunun içində balaca uşaq ayaqqabıları, Nuh əyyamından qalma DVD, CD-lər, gümüş boyunbağalar – bir sözlə, əzizləyib, xarab olmasın deyə, istifadə etmədiyi hər şey vardı. Bir də 65 illik ömründə özünü xoşbəxt hiss etdiyi anlardan xatirə qalan balaca əşyalar. Düşündüm ki, bunu kimsə görməydi, ya da anamın qardaşı olsaydı, arvadı çoxdan bu “xır-xəşəyi” zibilliyyət tullamışdı. Bu balaca, adı qutu, açığı, gözümə mənasız göründü. Anam niyə bu qutunu özü ilə basdırmaq istəyir ki, deyə düşündüm.

Sonra məni başqa bir maraq daha çox çəkdi; o, DVD və CD-lərdə nə olduğu. İndiki dövrə texnologiya o qədər inkişaf edib ki, bu DVD-ləri işlədən kompüterlər, aparatlardan yoxdu. Özümə söz verdim, nə olur-olsun, bu qutunu basdırımadan əvvəl içində olanların, əslində, nə məna kəsb etdiyini bilməliyəm.

Bir haşıyə də çıxm, anamın vəsiyyətini biləndən sonra bir axunda danışdıq. Axund dedi ki, İsləm dinində insanın qəbrinə nə isə qoyulması günahdır. Biz, sadəcə, o qutunu anamın ayaq tərəfindən, yanında basdırı bilərik. Qəbrin içində onunla birlikdə basdırmaq, İsləm dini üçün caiz deyilmiş. Mən də anamın qəbrinin aşağısında balaca bir yer qazıb, qutunu ora basdırmağa qərar verdim; amma o DVD-lərdə nə olduğunu bildikdən sonra.

Bir kolleksiyaçı dostuma zəng vurub xahiş etdim ki, bir-iki köhnə DVD-im var. Onların içində nə olduğunu bilməliyəm. Mümkünsə, mənə kömək etsin.

Sağ olsun, mənim üçün çətinliklə işləsə də, işimə yarayacaq köhnə bir kompüter tapdı. DVD-lərə baxdım. Çoxusu kino idi. Anamın sevdiyi filmlər. Tez-tez onlar haqqında danışmışdı deyə, filmin ilk səhnəsinə baxan kimi adlarını deyə bilirdim.

Qutunu yerə töküb daha dəqiq yoxladım. Anamın yazdığını hekayə dəftərləri arasında bir DVD yenə tapdım. Qəribəydi, anam onu qutunun içində gizlətmışdı. Qalxıb qapını bərk bağladım. Heç kimin məni izləmədiyinə əmin olub, DVD-ni kompüterə yerləşdirdim. Bax bu əsl sərridi. Ekranda anamın 24-25 yaşında olan şəkillərini gördüm. Şəkillərdə tək deyildi. Anamın yanında, bərabər gülüb, “mehriban” oturduğu bir kişi də vardı – Aydın əmi.

Aydın əmi anamın iş yoldaşı idi. Mən gözümü açandan onların birgə işlədiyini biliydim. Qəribə gələni o idi ki, anamın ona nifrat etdiyini düşünürdüm. Heç vaxt onu danışdırırdı. O zarafat edəndə hamı güllürdü, anamdan başqa. O nəsə söz soruşanda hamı cavab verirdi, anamdan başqa. Hərdən mənə elə gəlirdi ki, anam o adamı görmür.

Bir dəfə balaca olanda anamdan soruştum: – “Ana, Aydın əmidən niyə zəhlən gedir?” Anam üzümə baxdı, sanki sualımı eşitmədi. Məsləhət verdi ki, vaxtımı boş sözlərə sərf etmiyim. Gedib dərslərimi hazırlayıram. Onda qərar vermişdim ki, Aydın əmi anamın gözünü görünmür. O adam yoxdur. Hələ bir ara zarafatca bacımla Aydın əminin adını “yox adam” qoymuşduq.

Aydın əminin qəribə üz quruluşu, çox şirin qoxusu vardi. Mənə şəkil çəkməyi, musiqini – hər anamın yanına gedəndə – o öyrətmişdi. Anamdan gizlin Aydın əminin oturduğu otağa gedər, onunla birlikdə rəsm dərsimi hazırlamağı sevərdim.

Amma indi anamın nifrat etdiyini düşündüyüm adamlı belə səmimi gülüşlü şəklini görəndə dəhşətli qısqanlıq hissi keçirdim. Sanki anam atamı aldatmışdı. Sanki bu qutunu «mənimlə basdırın» deməklə o adamı yanında o dünyaya da aparmaq istəmişdi.

DVD-ni kompüterdən çıxdım. Anam necə gizlətmışdı, eləcə də hekayə dəftərinin arasına qoyub qutuya atdım. Və o, “xoşbəxtlik” qutusunu yandırmağa qərar verdim.

Cox hırsılıydim. Elə bil kimsə demişdi ki, anan, əslində, sənin anan deyil. Beynimdə Aydın əmiyə sevgi dolu o gözlə baxan qızın anam olduğuna inanmaq istəmirdim. Amma təəssüf ki, o idi. Mənim anam – Leyla xanım.

Həmişə fikirləşirdim ki, anam atamdan başqasını sevməyib, atamdan başqasını öpməyib. Atamla tanış olduğu hekayəni anam elə həvəslə anladırdı ki, saatlarla o hekayəyə qulaq asmaqdan yorulmurdu. Anam bizə yalan deyirdi? Ağladım. Qəbrinin üstünə getdim. Ağzıma nə gəlirsə, dedim. Dedim ki, onun oğlu olduğum üçün çox utanıram. Kaş sən məni doğmazdin, dedim. Kaş sən mənim anam olmazdin, dedim. Sonra qəbir daşı üstündə, mənə baxıb gülən, illərdi vurğunu olduğum o gözləri gördüm. Mərhəmətlə baxırdı, sanki o da “təəssüf edirdi”. Təəssüf edir ki, atamdan çox sevdiyi kimsə olub. Təəssüf edirdi ki, mən onu indi öyrəndim. Sağ olduğu zaman bilsəydim, bəlkə də, nəsə söz deyib məni sakitləşdirə bilərdi.

Evə qayıtdım. Boş vaxt tapan kimi qutunu yandıracağam deyə, düşünüb evin bir küncünə qoyдум. Gözüm görməsin deyə də üstünə evin atılası taxta-tuxtasını tökdüm.

Bir neçə gün sonra atam qutunu tapıbtapmadığımı soruştı. Tapmamışam, dedim. Çünkü atama gördükərimi deyəcək cəsarətim yoxdu. O, anamı sevirdi. Dəlilər kimi sevirdi. Bir gün belə sevgisindən imtina etməmişdi. 34 illik evlilik həyatında anamın xətrinə dəyməsin deyə, bircə dəfə belə olsun, anamın sevmədiyi hərəkəti etməmişdi. İndi mən bu adama necə deyim ki, əslində, səninlə bir yastığa baş qoyan

qadın başqasını sevirmiş. Necə deyim ki, anamın başqasını gülərək yanağından öpdüyü şəklini görmüşəm. Necə deyim?.. Özümdə deyildim.

Anamın ölümündən artıq 3 ay keçmişdi. Atam tez-tez qutunu soruşur, mən də «vaxtım yoxdu» deyib söhbəti dəyişirdim. Amma o da bir vaxta qədər.

Bir gün evə gələndə gördüm ki, atam evdə yoxdu. Elnarə dedi ki, atam gizlədiyim qutunu tapıb qəbirstanlığı qutunu basdırmaq üçün gedib.

Ömrümdə ilk dəfəydi saatın əqrəblərinin bu qədər gec işlədiyinin şahidi olurdum. Hər saniyə mənə bir gün kimi gəlirdi.

Ən çox atamın yalanımı tutmadından utanmışdım. Kişinin üzünə necə baxacağam deyə düşünürdüm.

Gəldi! Sonrakı iki günü mənimlə danışmadı. Axırı mən gedib, ayağına düşüb yalvardım. Yalan danışdığını üçün üzr istədim.

Atam əvvəlcə susdu. Sonra dedi ki, anam, “xoşbəxtlik” qutusu taxta-tuxta arasına atılacaq qadın deyildi. Məni ev edən, uşaqlı edən, mənə yuva verən anan idi – dedi. Əgər sən o cür bir qadına hörmət etməyi bacarmırsansa, haram olsun o qadının sənin üstündə çəkdiyi əziyyət. Haram olsun sənə verdiyi süd.

Hırsimdən donub qalmışdım. Özüm də istəmədən ağızmanдан bir söz çıxdı:


– Ata sənin o yerə-göyə sığdırıa bilmədiyin qadın başqasını sevirdi, başqasını.

Atam susdu. Sanki sırrını öyrənmişdim. Demə, atam bilirmiş. Gözləri bərəli mənə baxaraq oturdu. Və hekayənin əsl üzünü danışdı.

– Bünyad, anan qorxurdu. Sevə bilməməkdən qorxurdu. Onu ilk görəndə düşünmüştüm ki, o, mənə Tanrıının hədiyyəsidir. Mənə ərə gəldi. Onu yarı yolda qoyan bir adamı sevsə belə. Heç vaxt xəyanət etmədi.

34 illik evliliyimizdə gözünün ucu ilə belə tək o adama deyil, heç bir insan övladına baxmadı. Ömrü boyu mənə sədaqətlə qaldı. Mənim ona verdiyim sevgi müqabilində o, mənə yol-yordam göstərdi. Yuva qurdur. Bir-birindən ağıllı, bir-birindən gözəl balalar verdi. Yazdı, yaratdı. Mən onunla hər zaman fəxr etdim, oğlum. Leylanın dünyası o qədər zəngin, o qədər gözəldi ki, mən unutdum sevilədiyimi. Və icazə verdim sevgisini özü ilə qəbrə aparmağa. Bir dəfə ananın qeyd dəftərçəsində oxudum, deyəsən, Hüseyin Cavidin sözləriydi: “Məhəbbət öylə bir alov ki, bir kərə insanın qəlbini sardımı, ölüncəyə qadar sızlaşdırur”. Hə, onsuz da ananın qəlbini ömrü boyu sızlamışdı. Leyla üçün o adam Tanrı idi. Leyla onun eşqinə ibadət edirdi. Kimisə inancı üçün günahlandırmaq olmaz. O, onsuz özü özünə qəddarlıq etmişdi. Barı biz qəddar olub onu sevgisindən ayırmayaq. Bir də belə şeylərə çox fikir vermə, qocalarsan. Bax, sağ olsun anan, mənə necə yaxşı baxıb. Hələ də gücüm, qüvvətim yerindədir. Ehhh, görəsən, onsuz necə yaşayacam. Yaxşı ki, gözüm o qədər də yaxşı görmür. Onsuz dünya qoy elə belə, torlu-tozlu qalsın.

Atam anamdan sonra gözlükdən imtina etmişdi. Anam öldükdən bir neçə ay sonra atam da öldü. Və mən anamın xoşbəxtlik qutusunu atamlı anamın qəbrlerinin arasında basdırıldım.





Havar ŞƏFİYEVA

*Qusar rayonunda doğulub.
Azərbaycan və ləzgi dillərində şeir yazır.*

Uzanır aramızda şəhərlər, yollar bunca...
Gecə yuxu göründüm,
Tanış bir səs deyirdi:
«Ağla, gözəl, ağla... ağla doyunca». Sən gedəli
əllərim göyə qalxıb, enməyəcək daha
ömür boyunca.

Həmin gündən üzüm ağıdır
Yeddi fəslin payızına, qışına.
Nənəm deyir: Mənim balam,
tuş gəlmisən bir nadan qarğısına.

O vaxt ömür elə gözəl keçirdi,
Biz bir kitab oxumuşduq,
Yadındadı, «Tatar çölü»?
Orda ümid axı sonda ölürdü.

Kim eşidər, ha deyir ki, səbir eləyib
dözərsən,
Gəl sən yaşa bu ömrümü, Tanrı haqqı,
bezərsən.

Rəfimiz dağınıqdır, elə mənim beynim
kimi,
Xatirələr qarışıb toz içində.
Bayaq yuxu danışdım, mən yozmuşam,
bir dəfə yoz özün də.

Neçə şeir doğulsa da,
Neçə kitab yazılsa da,
Bu eşq üçün ağıdır
Qalaq-qalaq xatirələr
ürəyimə lövbər atıb
ruhumu lap ağridır.

Bu şəhər tam başqa idi,
Damağında dadı qalıb.
Ha gəzirəm qarış-qarış küçələri,
Hanı «Bakı gecələri»?

Elə-belə adı qalıb.
Naz edəcək vaxtım deyil,
Əl çək, xəzri küləyi.
Daha heç nə sevindirməz,
Daha heç kəs ovutmaz ki
Daş olmuş bu ürəyi.

Yatammıram, inanırsan?
Gecə saat 5-də belə oyağam...
Hər nədisə, sürüñ-sürüñ
yaşayıram, hələ sağam.

Bu sarmaşıq yollarımı
öz qurumuş əllərimlə cızmışam,
Tapammıram...
İndi özüm öz içimdə azmişam.

İndi bildin biz tərəfdə
səhər niyə açılmış,
günəş niyə qaradır?
İndi bu qız şair olub,
şəir yazır,
söz oynadır,
hekayələr yaradır.

Bir bayquş səsinə oyandım səhər...
Hasarın üstündən qızı vuran bayquş,
Səhəri gecəylə səhvmi salmışan?
Sən də mənim kimi azmişan, ay quş?

Bura xarabalıq deyil, məşəlik deyil,
Buralar nə mənlik, nə sənlik deyil.

Daha nənəm də yoxdur, sənə daş ata,
Deyirdi, bir bayquş, bir qarğı səsi
Eşitsən, ocaqdan bəd xəbər gələr,
Kimsə xəstə düşər, ya kimsə ölü.

Nənəmin sözündən çıxdım bu dəfə.
Bilirəm...
Günəşdən, istidən uzaqsan sən də.
Gəl yaşa, günəşin söndüyü yer var,
Gəl yaşa könlündən keçdiyi yer var:

Ruhunun xaraba minarəsində,
Könlümün ən uca viranəsində.

Daha nənəm də yoxdur, sənə daş ata,
Adam yaşayar da, adam ölü də...
Bir gün gələn adam bir gün gedər də.

Sənin soyuqluğun üzüdər məni...
Demə ki, qışdandır, qış belə olmur.
Mən qar da görmüşəm,

Şaxta, boran da.
Vaxt olub buz tutub
qapı-bacam da.
Məni belə görməyib
Anam, atam da.
Sənin soyuqluğun üzüdər məni,
Demə ki, qışdandır, qış belə olmur.

Sən gözəl bilirsən,
Yurdum haradır.
Dizimdən qar olub, dərsə getmişəm.
Buzları əridib suyu içmişəm.

Vallah, üzütmədi şaxta, qar məni,
Əl üstə saxlayıb oralar məni.

Həyətdə gülləri şaxta vururdu,
Çiçəklər açıldı, güllər solurdu.
Sənin soyuqluğun, sənin rəftarın
Soldurur məni də o güllər kimi.
Gülləri taleyim mənəmi yazdı?

Axı bura Bakıdır, yaz havası var.
Burda qar nə gəzir, şaxta nə gəzir?
Arada-sırada duman görərsən,
Burda xəzri əsir, gilavar əsir.

Sənin soyuqluğun üzüdür məni,
Demə ki, qışdandır, qış belə olmur.

*Alça
Ağacı***Məhliqa EYVAZQIZI**

Onu heç kim əkməmişdi. Səkinin kənarında asfaltı deşib çıxmışdı. Nazik körpəzoqları görünürdü. Əvvəlcə hansı ağaç olduğu bilinmirdi.

Beşmərtəbəli binanın ikinci mərtəbəsində yaşayırdım. Pəncərəni açan kimi həmin körpəcə zoqları gördüm. Binanın birinci mərtəbəsi mağazalardan ibarət idi. Mağaza sahibləri özləri də səkinin kənarında sıra ilə ağaç əkmişdilər. Tez-tez dibrərinə su tökürdülər ki, böyüüb kölgəsalsınlar.

Buna baxmayaraq, ağaclar qurumağa başlayırdı. Ancaq özbaşına bitən fidanın həyat eşqi o qədər qüvvətli idi ki, sürətlə böyüyürdü. Tezliklə kiçik tər yarpaqlarından alça ağacı olduğu məlum oldu. Pöhrələr böyüüb qol-budaq ataraq şümal, göz oxşayan bir ağaca çevrildi. Ağacın yaxınlığındakı dayanacaqdə avtobus gözləyən analar uşaqlarını onun kölgəsində günəşin yandırıcı şüalarından qoruyurdular.

Beləliklə, alça ağacı böyüməyə başladı. Büyüdükcə kölgəsi də çoxalırdı. İndi onun kölgəsində qocalar, qadınlar, uşaqlar dincəlir, sərinlənirdilər. Növbəti yazda ağaç çiçək açdı. Çox gözəl görünürdü. Sanki ağ

gəlinlik paltarı geyinmiş, həyat eşqi aşıbdashan bir gözəl olmuşdu.

Pəncərədən ağaçca baxdıqca mən də sevinirdim. Ürəyim açılırdı, fərəhlənirdi. Elə bil ağaç da mənim sevincimi duyaraq nazlanır, daha da gözəlləşirdi.

Bir gün evin altındaki mağazaya gedərkən alça ağacına yaxınlaşdım. Onun yarpaqlarını, kövrək budaqlarını nəvazişlə sığalladım. Bu zaman yarpaqlar arasında xırda, noxud boyda yaşıł meyvələr gördüm. Qəlbim sevinclə döyünməyə başladı. Elə bil yazda gəlinlik paltarı geyinmiş həmin o gözəl dünyaya balalar gətirməyə hazırlaşırırdı. O öz kölgəsi, görünüşü, meyvəsi ilə insanlara xidmət etmək istəyirdi. Elə biliirdi, insanlar da onun etdiklərinə görə razi qalacaq, onu sevəcəklər.

Əfsuslar ki, belə olmadı.

Meyvələr bir az da böyüüb findiq boyda olanda adamlar duyuq düşdülər. Kölgəsində dincələ-dincələ budaqlarını kobudcasına əyib meyvələrini yoluşdurdu-lar. Ağac zorakılığa məruz qaldı. Budaqlar çox əyildiyindən bir də əvvəlki vəziyyətinə qayıtmadı. Adamlar yaşıł, tər yarpaqları yoluşdurub asfalt səkinin üzərinə tö-

kürdülər. Ağac isə var qüvvəsini toplayıb yenidən dirçəlməyə, yaşamağa can atıldı.

Yeniyetmə ağacın əl çatmayan meyvələrini dərmək üçün onun budaqlarını şaq-qılıtı ilə, amansızcasına sindırmağa başladılar. Bu zaman sınmış budaqdan hansısa quşun hələ gözü açılmamış, sarıdimdik ətcə balaları zərbələ yerə çırpldı. Onlar isə əhəmiyyət vermədən budaqları darterdir, ağacı dayanmadan silkələyirdilər. Ağacın hündür yerində, six yarpaqlar arasında yuva qurmuş ana quşun fəryadı, səs-küyü ətrafa yayılırdı.

Mən onları bu işdən çəkindirmək üçün pəncərədən səsləndim. Oğlanlar heç elə bil eşitmədilər. Səki ilə addımlayan, ora-bura tələsən adamlar isə laqeyd şəkildə gah mənə, gah da yeniyetmələrin əməllərinə baxıır, heç nə demədən uzaqlaşırdılar.

Günlər keçirdi. Ağacın kölgəsində is-tidən qorunan adamlar bəd əməllərini yenə da davam etdirirdilər. Atılmalı uşaq bezlərini, yedikləri yeməyin qalığını, boş plastik butulkaları ağacın budaqları arasına dürtür, dibini zibilləyirdilər.

İnsanlar tərəfindən zorakılığa, kobudluğa məruz qalan ağac günü-gündən saralmağa, büzüşməyə, solmağa başladı. Mənsə ona kömək edə bilmədiyimə görə özümü günahkar sayır, əzab çəkirdim. Mənə elə gəlirdi ki, alça ağacı məndən inciyib, daha mənə əvvəlki kimi təbəssüm göstərmir.

Bir gün burnuma tüstü qoxusu gəldi. Elə bildim mətbəxdə kibrit çöpünü yana-yana zibil qalağının, kağızın üstünə atmışam. Birdən pəncərədən baxanda gözümə alov dilimləri sataşdı. Tez pəncərəni açıb çölə baxdım. Gördüyüm mənzərə məni sarsıtdı.

Alovlanan alça ağacı idi. Gec idi, alov dilləri artıq onun gövdəsini aşağıdan yuxarı sarmış, öz ağuşuna almışdı. Ona kömək edə bilməzdəm.

Havada rəqs edən alov dillərini görən adamlar da qorxaraq kənara çekilir, bu

mənzərəni soyuqqanlılıqla seyr edirdilər. Mağaza sahibləri isə yanığının mağazalara keçə biləcəyindən təşvişə düşür, ora-bura vurnuxurdular.

Sən demə, yerə atılan siqaret kötüyü ağacın dibindəki zibil topasını alışdırı�, o da ağacı alovə bürümüşdü.

Amma mənə elə gəldi ki, adamların biganəliyi, etibarsızlığı, qəddarlığı ağacı küsdürmiş, onu intihar etməyə məcbur etmişdi. Alça ağacı sanki bu haqsızlıqlara etiraz olaraq qəsdən öz həyatına son qoymuşdu...



Cabir HƏSƏN

*Ağdaş rayonunda yaşayır.
3 kitab müəllifidir.
2022-ci ildən AYB-nin üzvüdür.*

BİR GÜN YAŞAMAĞA HƏVƏS OLMASA

Bəxtinə düşən gün səninki deyil,
Dünyadan aldiğın nəfəs olmasa.
Ölüm də naz ilə keçər yanından,
Bir gün yaşamağa həvəs olmasa.

Hicran kimdən seçib aralar kimi?
Başına gəlməsə, kim anlar kimi?
Rahat yaşayarsan adamlar kimi,
Öz abrin özünə qəfəs olmasa.

Özünə yüz saray, yüz qala tikdir,
Anlayan yoxdursa, ürəyin təkdir.
Hər işdə Allahdan riza gərəkdir,
Nə xeyri, ha darıx, tələs, olmasa.

DAŞ OTU KİMİ

Ən ağır qəzalar bəxtə bağlıdır,
Ən rahat adamın əlindən çıxır.
Səbir tükənəndə ən acı sözlər
Fağır adamın da dilindən çıxır.

Həyat hər insana tərbiyə verir,
Birdən xoş ovqatı dərdliyə verir.
Bir yanda bu ömrü hədiyyə verir,
Bir yanda ayından, ilindən çıxır.

Cabir, daşıdıqca qəmi xəlvəti,
Getdi cavanlığın dəmi xəlvəti.
Qara gün, daş otu kimi xəlvəti,
Həvəslə gül açıb telindən çıxır.

İNSAN VAR

İnsan var, vəfası zaman qədərdir,
İnsan var, səbəbsiz unudur səni.
İnsan var, həyatdan daha gözəldir,
İnsan var, həyatdan pis vurur səni.
İnsan var, zəkası göz qamaşdırır,
İnsan var, nur üzü ağlı çəşdirir,
İnsan var, rəftarı səbri daşdırır,
Hər sözü yerində qurudur səni.

İnsan var, niyyəti, qəlbə qaradır,
İnsan var, ürəkdə ümid yaradır.

İnsan var, hər sözü ağır yaradır,
İnsan var, bəxt olub ovudur səni.

İŞIQ

Həvəslə tutduğun neçə arzunun
Sonluğu çəkdiyin bir ah qədərdir.
Qanmaza bir kitab kəlam de, yenə
Qandığı özünün ağlı qədərdir.

İmkana bağlıdır canın sazlığı,
Qəlbi rahat tutar vicdan azlığı.
İnsanda imanın çatışmazlığı
Bilərək etdiyi günah qədərdir.

Cabir, yaşayırsan fikri dolaşıq,
Səbəbsiz sevincin ömrü bir qaşıq.
Hər kəsin qəlbində yaranan işq
Haqqə apardığı pənah qədərdir.

ÇƏKƏRSƏN

Həyata ürəyi həssas doğulsan,
Üzülüb özgənin sözün çəkərsən.
Çox olar əziz dost, əziz qohumlar,
Sən yenə yükünü özün çəkərsən.

Ümidin, məramın vaxtsız ölməsin,
Ən zəif nöqtəni vuran bilməsin.
Dərd azib qapına qonaq gəlməsin,
Öyrəşib birin yox, yüzün çəkərsən.

Bir gün könüllərin teli birləşər,
Həssas ürəyinə sevgi yerləşər.
Qəfildən araya ayrılıq düşər,
Ağlayıb çıxsa da gözün, çəkərsən.

Bir gün ayılsan, gəncliyin solub,
Andıqca görərsən gözlərin dolub.
Dünyanın ən gözəl rəssamı olub
Yenə də dünyanın üzün çəkərsən.

AYRILIQ – SEVGİNİN ANIM GÜNÜDÜR!

Alınmadı bizdə sevgi, nə edək,
Adını nə desən, qoyaq, ayrılaq.
Ayrılıq – sevginin anim günüdür!
Ağla, üzümüzü yuyaq, ayrılaq.

Səni sevə-sevə unudaram mən,
Adın da dilimə yovuşmaz daha.
Ömrün qatarından ayrı enənlər
Göy yerə ensə də, qovuşmaz daha.

Bu, sənə yazdığını sonuncu şeir,
Bu, sənə andığım sonuncu andır.
Bir nakam sevginin son çırpınışı,
Bəlkə, hiss etdiyim son həyəcəndir.

BİR ÖMÜR HEKAYƏSİ

Bu dünyada vəfa adlı bir ev var,
Açıb hər gün qapısından girmişəm.
Məhəbbətin, yoldaşlığın, dostluğun
Doğrusunu, saxmasını görmüşəm.

Hər sözümü keçirmişəm ilmədən,
Ürək coşub dil danışan kəlmədən.
Allah verən ömrü özüm bilmədən
Yaratdığı vaxta qurban vermişəm.


Yol azmadım ömrə enən dumanda,
Yorulmadım yaşamaqdan bir an da.
Hər arzumu tutub (yuyub) uyğun zamanda
Ümid adlı ipin üstə sərmışəm...

YAXŞI Kİ...

Yaxşı ki, dünyada dəyər yaşayır,
Etibar, sədaqət qalır hələ də.
Yaxşı ki, Yaradan ülvi sevgini,
İnsanın qəlbini salır hələ də.

Yaxşı ki, xəyallar çıxıb getməyib,
Yaxşı ki, ümidi vaxtı bitməyib.
Yaxşı ki, dağların abrı itməyib,
Başını dumanla çalır hələ də.

Yaxşı ki, qiyməti bilinir zərin,
Yaxşı ki, anlayıb, düşünüb dərin, –
Şairlər həyatdan inciyənlərin
Şeirlə könlünü alır hələ də...



Oğuz AYAZ

Bu il cəhənnəm istiləri yayın ilk günlərdən şəhərdə köç saldı. Yollarda, küçələrdə, parklarda, dayanacaqlarda adamlar azalmağa başladı. Camaat dənizə getməyə ərinir, kondisionerlərin, sərinkeşlərin qabağında vaxt keçirir, yavaş-yavaş tənbəlləşirdilər.

Bizim evdə də möişət qaydaları istilərə görə dəyişdi. Gündə iki dəfə yemək yeyir, fasılərlə duş qəbul edir, bir dəfə çay içir, adama litrlərlə su içir, qalan saatları çarpayımızda uzanıqlı keçirirdik. Bircə

SOYUDUCUYA AŞIQ OLAN ADAM

qızım evin hər küncünə qaçırmır, hoppanır, gülür, küçəyə çıxmaga can atırdı; sanki dəhşətli istilər ona təsir etmir, kəpənək misalı olanlardan xəbərsiz görünürdü. Arvadım bütün gününü gözünü dirədiyi telefonuya keçirir, hərdənbir ayağa qalxır, yemək biribirir və təzəcə öyrəndiyi yoqaya girişirdi (tərləyən kimi gülə-gülə bu qədim şərəq fəlsəfəsindən uzaqlaşış təzədən hamama cumurdu). Mənsəv vaxtaşırı siqaret çəkmək üçün pəncərəyə çıxır, buzxanadakı su butulkasını başıma çekir, əsnəyə-əsnəyə kitab oxuyur və başımı soyuducuya salıb qulaqlarım buzlayana qədər orda saxlayırdım; başımın içində qalan ilgim Şimal Buzlu okeanının havasına qarışır, sinir hüceyrələrim sərinlənir, fikirlərim qaçış üzrə dünya çempionu kimi qıvrıqlaşırı... Heyif ki, bu gözəl hissələr salona qayıdan anda yoxa çıxır, qulaqlarımın da, burnumun da buzu əriyir və elə o vaxt evin içində bardaş qurub məni gözləyən isti hiyləgərcəsinə üzümə baxıb gülümsünürdü.

Hər səhər ərinə-ərinə yerimdən qalxbı noutbuku dizlərimin üstünə qoymağım mənim işə başlamağımı göstərən işarə olurdu. Pandemiya başlayandan evdən işləyirdim, hər gün dəqiqəbaşı admin panelə xəbər qoymaqdan boğaza yığılmışdım. Redaktorumuz ehtiyatda olan zabit idi, gənc-likində əyalətlərin birində qəssab işləmiş, toyuq, yumurta satmış, əlinə bir az pul keçəndən sonra Bakıya gəlib özünə xəbər saytı açmışdı. Onda zabitlikdən qalma ifrat nizam-intizam vardi, hamını hərbi rejimlə işlədir, əsgərsayaq danlayır, yayın istisində məzuniyyət gözləyən işçiyə isə erməni gözüyle baxırdı. Redaktorun gözünə çöp kimi batan, gün ərzində saysız-hesabsız danlaq yiyesi olansa mən idim – hərbidəki pis xatirələrin, qəssablılığı dövründəki iyilənmiş ətlərin, toyuq, yumurta satanda qiyməti öldürmək istəyən əyalət arvadlarının qisasını məndən alır, balaca bir səhvimi belə bağışlamır, telefonda, ya

da inboksda danışanda boğazındakı damaların şışə-şışə partlamaq həddinə çatdığını hiss edirdim. Hərsəfəronun danlağını qulaqardına vurur, bu günə-sabaha küləklə havaların gələcəyini gözləyir, xəstəliyin yoxa çıxacağına, hamının o xoşbəxt güzəranına qayıdacağına ümid edir və hər gün yatmadan əvvəl inanmadığım Allaha əlimi açıb deyirdim ki, təzə iş tapım, bu leş yeyəndən canım qurtarsın.

Günlər qarşıqa yerişiyələ keçir və heç nə ifadə etmirdi: küçələr dodaq kimi çat-çat, ağaclar isə hələ də heykəl kimi qalmışdı.

Bu gün yayın onuncu günü idi. Səhərlər artıq zəngli saatın hesabına yox, ilgimin üstümüzə hückum çəkməsilə oyanırdıq. Oyanan kimi pəncərədən göy üzünə baxır, heç olmasa bu günün buludlu olmasını diləyirdik. Göy üzü rəsm tablosu kimi dəyişilməz olaraq qalmışdı. Qızım sərçə ayaqlarına bənzəyən əlləri ilə səmada bulud çəkir, məhəlləmizə yağış yağırdı. Əlləri göydə rəqs edir, üzünə yağışın nəfəsi hopurdu.

Həyətdə adamların səs-küyü eşidildi. Qonşunun soyuducu aldığıనı görüb yerimdə dondur. Bəmbəyaz, par-par parıldayırdı, işıq saçır. Bu işıq seli ağlımı başımdan aldı. Afrodita soyuducu libasında gülümşəyirdi. Onu təkcə mən görə bilirdim. İlahi, içimdə sevgi nəgmələri cəh-cəh vururdu.

– Qonşu? Özündəsən? Ə, buna nə oldu?

Qonşu əlini havada yellədir, dodaqları açılıb-örtülür, sözlərsə gəlib mənə çatmırı.

– Xeyrli olsun soyuducun, – deyəndən sonra qonşunun key-key mənə baxdığını gördüm.

– Nə?

– Soyuducu da...

– Hə... Kefsən e. Xoşumuza gəlməyəndə dəyişirik onsuz. Varlığa nə darlıq, – qəhqəhə çəkib ciyinimdən vurdu. – Xeyrli olsun deyəndə elə bildim nişanı deyirsən. Oğlumu nişanlaşmışam axı. Toyu da rayonda gizlicə eləyəcəyik.

Soyuducuda yaşamaq istəyi qəfil gülə kimi beynimin bir küncünə saplandı. Bizim soyuducumuz balaca olduğundan birçə başımı yerləşdirə bilmirdim. Qonşunun soyuducusu əsl mənim ölçümündə dizayn edilmişdi. Bütün günü o soyuducuya necə girəcəyimin xəyalını qururdum.

Dəhşətli istilər, arvadım, redaktorum, kanalizasiyamızın tez-tez sıradan çıxıb əsəblərimi sıradan çıxarması – hər şey məndə kondisionerin süni havası kimi soyuq və uzaq gəlir, heç nə ürəyimə yatmadı. İşdən başımı qaldırıb sıqaret fasıləsinə çıxanda səbəbsiz yerə qonşuya baş çəkir, gizlice soyuducuya tamaşa edirdim. İndi də özümü qonşugildə tapdım – necə gəlmışdım, necə divanda oturub çay hortuldadırdım, xəbərim olmamışdı. Qonşu yenə müxtəlif mövzulardan danışsa da, mənim qulağım soyuducunun mühərrikində ilişib qalmışdı. İçinə girməyi, üzüməyi hər şeydən çox istəyirdim. Soyuducu ona baxanda daha da gözəlləşir, təzə gəlin kimi utana-utana yanaqlarını qızardır və bu an məni daha da özümdən çıxarırdı. Soyuducuya baş-başa qaldığımızı, onu qucaqladığımı, qapısını açdığını xəyalimdə yüz dəfə fırladıb xoş-hal olarkən birdən qonşunun arı viziltisini xatırladan sözləri aydınlanmasına başladı:

– Kəndə gedirik, qapının açarını sənə verirəm, evdən muğayat olarsan.

Qonşunun əlini sıxıb açarı götürdüm. Necə sevinəcəyimi, qışkırmayı içimdə yaşayırdım. Az qalırdım küçəyə çıxıb hoppanam, insanları qucaqlayam. Arvadımın qorxusundan qələbəmin atəşfəşanlığını gözlərimdə saxladım. O da içəri keçən kimi duyuq düşdü:

- Yaman sevinclisən! Nolub?
- Mənalı-mənalı üzümə baxdı.
- Heç nə. – Yalan axtardım. – Elə belə...
- Sənin üzün belə gülməzdi. Yüz faiz nəsə olub.
- Qonşunun oğlu evlənir, – tapdığım

yalana özümün də gülməyi gəldi. Arvadım da əlini etinasızlıqla yelləyib mətbəxə yoldaşı, yolüstü ocaqdakı yeməyini yandırmağa səbəb olduğum üçün məni yaş yuyub quru sərməyi də unutmadi.

Səhər sıqaret fasıləsinə çıxanda arvadıma mağazaya gedirəm deyib qapını örtdüm. Ətrafa göz gəzdirə-gəzdirə qonşunun qapısını açdım. İçəri keçib qapını bağlamaq istəyəndə əlimi saxladım. Bəs bura girsəm, qapını kim açacaq? Axı soyuducuların içiñə girəndə qapını ancaq çöldən açmaq olur. Kor-peşman içəridən çıxıb evə qayıtdım. Gedə-gedə düşünür-düm: bir uşaq tapmalı idim, mənimlə birgə qonşunun evinə girməli, soyuducuyla eşq yaşamağıma köməklik eləməliydi. Məhəlləmizdə də itətok uşaqvardı. Birinin başını bişirməliydim, soyuducuda sərinlədiyim yerdə növbə çəkməli, qapısını açmalı idi. Evə girən kimi arvadımdan gizli saxladığım pulu gizlətdiyim yerdən çıxarıb cibimə qoydum. Oyuncaq dükanından bir neçə balaca maşın, xırda əsgərlər, rəngli karandaşlar, toplar aldım. Qalan pulu da saxladım ki, köməkçimə hər gün bir dondurma alım. Axşamüstü uşaqların toplandığı meydançaya getdim. Aralarına girib futbol oynadım. Qarabuğdayı, sisqa bədənli oğlan uşağıni gözümə kəsdirdim. Onunla daha mehriban, sakit tonla danışdım və qısa müddətdə ürəyini qazandım.

Səhəri oğlan uşağıni marketdə gördüm. Cıxmagını gözlədim. Günəşdən yanmış qolları parlayırdı. Yaxınlaşışb saçına tumar çəkdir. Ona aldiğım oyuncaqlardan danışdım. Oyuncaqları indi istədiyini dedi. Mən də ona bir şərtlə verəcəyimi dedim. Şərtim belə idi: mənimlə guya qardaşımın evinə girmək və soyuducunun yanında gözləmək. Hər gün də bir dondurma. Uşaq şərtlərimi qəbul elədi. “Urraa” deyib hop-pandi. Marketdən dondurmani alıb yollandıq qonşunun evinə. Ətrafi dinşəyib içəri keçdi. Uşaqa dəfələrlə soyuducunun

qapısının necə açılmasını başa saldım. Soyuducunu açıb içəri keçdim. Uşaq dondurmasını acgözlükə yeyə-yeyə oyuncaqlarla oynamayağa girişdi.

Afroditamın qapısını açdım. Üzümə sərinlik, şadyananlıq yayıldı. İçəridəki rəflərdən birini ən yuxarıda saxladım. Qalanını da döşəməyə sərdim. İçəridə qışın soyuğunu hökm sürdü. Elə bil Afrika qitəsindən Anrtaktidaya addım atmışdım.

Soyuducunun içi bambaşqa planet idi. Burada süd rəngli işıq selinin içinde nağıllar aləmindəydim. Yuxarı başımdakı rəfdə göyərtilərin, kahiların yamyaşıl yarpaqları məni meşənin qoynundakı kimi hiss elətdirirdi. Aşağıdakı qutularda isə rəngli limonadlar gözə çarpırdı. Hər şey susmuşdu – bütün səslər, sözlər, istilər, xatirələrim, həyatım... Sükutun, soyuğun içinde gözlərimi yumub şirin xəyallar arasında gəzişirdim. Başımın içinde işgal edilən düşüncələrim azadlıqlarına qovuşurdu. Cəhənnəmi unutdurən bu havanı axını içimdə sevinc toxumları əkir, cürcərdirdi...

Nə qədər vaxt keçdiyini bilmirdim. Aclıq hiss elədim. Soyuducunun aşağı tərəfində kolbasə gözə dəydi. Burda içdiyim su, yediyim kolbasə tamam başqa dad verirdi. Heç evdə, kafedə, küçədə belə ləzət vermirdi.

Uşaq ara-sıra qapını vurur, deyirdi, işəməyim gəlir, məni tualetə apar. Mənsə onun sözlərini vecimə almirdim. Soyuducunun içinde xoşbəxt idim. Qəfil beyin hüceyrələrimin arasında arvadımın səsini eşitdim, içimi isti doldurdu. İçəridən qapını vurdum. Uşaq qapını açdı. Evə getmək istədiyini dedi. Qapını açıb onu uşaqlığına qovuşdurdum. Qonşunun qapısını kilidləyib evə sarı getdim. Arvadım istinin gəttirdiyi tənbəlliliklə harda olduğumu soruşdu, mən də ağaçın kölgəsində oturub bir az dincəldiyimi dedim. O isə ardını gətirmədi, telefonun ekranında gəzinməyinə davam elədi. Hərdən mənə elə gəlirdi ki, arvadım

telefona çevrilib. Telefon adam olub. Bəlkə də, arvadım telefona çevrilidiyindən mən soyuducuya aşiq olmuşdum.

Hər gün başını bişirdiyim uşaqla birlikdə qonşunun evinə girir, soyuducuyla eşq yaşayıb təzədən süni havalı evimiz qayıdirdim. Hər şey bir saat kimi işləyirdi. Burda dayanın. Elə bilirsiz, həyat bu qədər sadədir? Yuxarı təpaliklərdə qeybət qıran arvadlar dəstəsinin gözünə tuş gəlmışdım. Günortalar yiğişib mənim taleyiim haqqında gap edir, adıma min cür qulp qoşurdular. Məhəllə uşağı əsgər sayaq vərilən əmrləri saniyəsində yerinə yetirir, arada tualet istəyi olmasa, heç cinqırını da çıxarmır, soyuducuyla baş-başa qaldığım saatların ömrünü qısaltır, başqa uşaqlar kimi ərköyünlük eləyib, ayağını yerə döyüb “mən getmək istəyirəm” demirdi. Elə bu gün də uşağın səsi çıxmadı, məni soyuducuya təhvıl verəndən sonra öz əyləncə dünyasına qayıtdı və bu dəfə heç tualet adı da çəkmədi.

– Xanımınız sizdən boşanmaq istəyir, – soyuducunun içinde bütün həzzlərin üstündə bir həzz yaşadığım vaxt telefonuma zəng gəldi və qalın, bariton səsli qadın mənə belə dedi: – Asan Xidmətə yaxınlaşarsınız. Nə baş verdiyini anşıra bilmədim.

Qapının açıldığını eşitdim, ev yiyəsini nazik səsindən tanıdım. Uşağı görüb tə-əccüblənmişdi: “A bala, sən burda nə gəzirsən, necə girdin içəri?” Bu an səssizlik oldu. Hiss elədim ki, uşaq soyuducuya işaret elədi. Soyuducunun qapısı açıldı. Qarşında ev yiyəsi, qonşular, arvadım, qızım vardı. Qızım uşağın saçından dartr, mızıldanındı.

Corc ORUELL



tercüme saatı

FİLİ ÖLDÜRDÜM

Birmanın cənubunda yerləşən Moulmeyn şəhərində insanların əksəriyyəti mənə nifrat edirdi. Bütün yaşamım boyunca ilk dəfə idi ki, özümü bu qədər önemli biri kimi hiss edirdim. Məni oraya bölmə üzrə polis zabiti kimi göndərmişdilər. Bu şəhərdə avropalılara qarşı çox güclü, bir o qədər də fərqli və mənasız nifrat ab-havası hökm sürdü.

Əslində, heç kimin üsyan eləməyə cəsarəti çatmırıldı. Lakin hansısa bir avropalı qadın bazarda təkbaşına gəzirdisə, mütləq kimsə ağızındakı betelini (xüsusi meyvə) çeynəyib acığını onun paltarına tüpürməli idi. Təbii ki, polis əməkdaşı olduğumdan mən də həmişə onların açıq hədəfində idim, imkan düşən kimi “zərbə endirmək”dən çəkinmirdilər. Bir dəfə futbol meydançasında bir qoçaq birmalı məni ayağı ilə vurub yıxmışdı, hakim (başqa bir birmalı) isə bunu görməzliyə vuraraq üzünü yana çevirdi. Bu hadisə ətrafımızdakı izdiham üçün böyük əyləncə olmuşdu, az

zamanda çırキン gülüşlər ətrafi bürüdü. Bu cür hadisələr dəfələrlə baş verirdi.

Şəhərin dörd bir tərəfindən məni dövrəyə alan sarıdərililərin alçaldıcı baxışlarından və təhqirlərindən təngə gəlmişdim, əsəblərim get-gedə incəlib üzülürdü. Hamisindən daha betəri isə gənc buddist rəhbərldər. Şəhər başdan-başa bu rəhbərlə doludur, onların da ki yeganə bir işi var – küçə tinlərində post quraraq avropalıları “sındırıb” məsxərəyə qoymaq.

Bütün bunlar məni çox incidirdi və düzünü desəm, yorulmuşdum. Çünkü məhz həmin zaman kəsiyində imperiyanın əsl mahiyyətini anladım, qərarım qəti idi – işi tez başa vurub buralardan qurtulacaqdım. İngilis məmuru olsam da, gizlindən-gizlinə bütün qəlbimlə birmalıların yanında idim. İşimə də sözlə ifadə edilməyəcək qədər nifrat edirdim. Imperiyaların əsl simasını görmək üçün belə işlər əvəz olunmazdır. Həbsxanaların üfunətlili zirzəmilərinə məhkum bədbəxt məhbuslar, azadlığı əllərin dən zamansız alınanların simasına çökən dəhşətli bozluq, bambuk çubuqları ilə çar-

mixa çəkilən çapıqlı bədənlər – bütün bunlar məni dözülməz bir günah duyusuna düşçər edirdi. Əlimdən də heç nə gəlmirdi. Gənc idim, bir tərəfdən təhsilim ala-yarımçıq, həm də şərqdə yaşamağa məcbur olan hər bir yalqız avropalı kimi, mən də öz problemlərimlə məşğul olmalı idim. Hətta imperianın qüruba yaxınlaşdığını, yeni doğacaq günəşlərin ondan da işıqsız günlər vəd edəcəyini də bilmirdim. Bircə onu duyurdum ki, mən iki od arasında çırpınıram: nifrət etdiyim imperiyaya sədaqətli xidmətlə məni təngə gətirən o iblis ruhlu balaca vəhşilərə olan hiddətim, qəzəbim arasında ilişib qalmışdım. Bəzən İngiltərə hakimiyyətinin əsarəti altında çabalayan zavallı xalqa ürəyim yanındı, bu hakimiyyətin sonsuzluğa qədər davam edən bir tıranlıq olduğunu anlayırdım, digər tərəfdən isə düşünürdüm ki, dünyada ən böyük həzz bir buddist rahibin qarnına süngü soxmaqdan ibarət ola bilər... Bu cür düşüncələr imperiya dünyasında yaşamağa məcbur olan bütün insanlara tanışdır. Yəni ən azından Hindistanda yaşayan istənilən ingilis məmurundan soruşsanız, bunu təsdiqləyə bilər. Əgər boş-bikar yaxalaya bilsəniz!

Bir gün bu tərəddüllü düşüncələrimə dönüş nöqtəsi olan qəribə hadisə baş verdi. Birmalılar üçün adı, mənim üçün isə çox önəmlı bir hadisə. Bu hadisə imperializmin və despotik siyasetin acı gerçəklərinə daha yaxşı nəzər salmağımı imkan verdi. Səhər saatlarında şəhərin başqa səmtində yerləşən polis idarəsindən azgınlaşmış bir filin bazarı dağıdırıb-tökəməsi ilə bağlı telefonuma zəng gəldi. Polis məmuru məndən kömək istəyirdi. Belə anlarda nə etmək lazımlı olduğunu bilmirdim, amma hadisə maraqlı gəldiyi üçün tez miniyimə atlanıb bazara yollandım. 44-lük vinçestrimi də özümlə götürmüştüm, düzdür, nəhəngi öldürmək üçün çox kiçik idi, amma hər halda, dar

məqamda səsindən istifadə etmək olardı. Yol boyu birmalılar məni saxlayıb filin “sərgüzəş”lərindən danışmaq isteyirdilər. O, vəhşi deyildi, əhliləşdirilmiş fil idi, sadəcə, mest dövrünü keçirirdi (erkək fil-lərdə testosterone hormonunun artımı nəticəsində həddindən artıq təcavüzkar davranışlarla özünü göstərən periodik dövr). Başqa erkək fillər kimi, onu da zəncirləyibləmiş, amma dünən gecə zənciri qırıb qaçıb. İndiki halda bu fili ancaq öz təlimçisi ram edib sakitləşdirə bilərdi, amma o da filin ardınca düşəndə yolunu azmışdı və indi fil ilə aralarında on iki saatlıq bir yol uzanırdı. Birmalılardan heç kimin silahi yox idi, çarəsiz halda gözləyirdilər. Fil bu zamana qədər bambukdan tikilən evi dağıtmış, bir inəyi öldürmiş, meyvə köşklərinə hücum edərək nə varsa basıb yemişdi, bələdiyyənin zibil maşını qarşısına çıxanda isə sürücü qaçmaq istəsə də, ona imkan verməyərək maşını gurultu ilə yerə çırpılmışdı.

Birmalı polis yardımçısı və bir neçə hindli polis məni orada gözləyirdilər. Bu məhəllə dik yamac boyu uzanan, damları palma yarpağı və samanla örtülmüş, səfil bambuk daxmalardan ibarət bir labirintə bənzəyirdi. Hava isə yağış öncəsi boğunuqluğu xatırladırırdı. Filin hansı istiqamətə getməsi ilə bağlı adamları sorğu-sualı tutduq, amma bir nəticə vermədi. Bu, Şər-qin dəyişməz qanunundur: uzaqdan aydın duyulan bir əhvalata yaxınlaşdıqca qaralıb yoxa çıxır. Bəziləri deyirdi, fil bu istiqamətə gedib, bəziləri deyirdi ki, yox, o biri istiqamətə, bəziləri də, ümumiyyətlə, fil haqqında eşitmədiklərini söyləyirdilər. Artıq bütün bu əhvalatın uydurma olduğu qənaətinə gəlmışdım, birdən yaxınlıqdan qışqırıq səsi eşitdik. Qoca bir qadın əlində çubuq daxmanın yanından çıxaraq çılpaq uşaq dəstəsini qamçılıya-qamçılıya “Ay uşaqlar, uzaqlaşın buradan! Tez rədd

olun!” deyə qışqırıldı. O biri qadınlar da yaşlı qadına qoşulandan sonra anladım ki, orada uşaqlara uyğun olmayan nəsə var. Yaxınlaşdıqda palçığın içərisində ölü bir bədənin uyuduğunu gördüm. Yerdə uzanan bu cansız hindli bədəni bir qaradərili dravid hambal bədəni idi və deyəsən, canını təzə tapşırmışdı. İnsanların danişdığına görə onun ölümü dəhşətli olub, qəfil qabağına çıxan azgın fil önce xortumu ilə yağızı yuxarı qaldırmış, sonra ayağını üstünə basaraq palçığa pərcimləmişdi. Yağış mövsumu olduğundan torpaq yumşaq idi, hambalın bədəni yerdə bir fut dərinliyində və bir neçə yard uzunluğunda çuxur yaratmışdı. O, qolları sanki çarmixa çəkilirmiş kimi və başı yana dönük halda eləcə üzüüstə uzanmışdı. Sifəti bütünlükə palçıq olan hambalın bərələn gözləri və aq dişləri dəhşətli bir iztirab ifadə edirdi. (Yeri gəlmış kən, heç kim mənə ölülərin hüzurlu görünüşünü deməsin, indiyədək qarşılaştığım meyitlərin əksəriyyəti şeytani görkəmli olub). Nəhəngin ayağının gücü ilə hindlinin beli dovşan dərisi kimi soyulmuşdu. Ölünü görən kimi yaxınlıqda yaşayan bir dostumun evinə fil silahı gətirməsi üçün adam göndərdim. Atı da artıq geri göndərmişdim, filin iyini hiss edən kimi qorxudan dəli olub məni belindən tullamasını istəmirdim. Bir neçə dəqiqədən sonra göndərdiyim adam silah və beş patronla qayıdib gəldi. Elə bu vaxt birmalılar xəbər verdilər ki, fil yaxınlıqdakı çəltik sahəsindədi. Mən üzü sahəyə doğru addımlayırdım, arxamda isə böyük bir izdihamın addım səsləri... Artıq gec idi. Əlimdəki silahı görmüşdülər, fili güllələyəcəm deyə, həyəcanla qışqırışındılar. Fil evlərini yerlə-yeksan edəndə heç bu qədər maraqlanmamışdır, indi vəziyyət fərqli idi. Fili vuracaqdım və bu onlar üçün yeni bir əyləncə idi. Onları qınamıram, çünki ingilislərdən ibarət kütlə də, yəqin, elə bu cür hərəkət edərdi. Bundan

əlavə, filin ətinə də göz dikmişdilər. Bu da məni əsəbiləşdirirdi. Fili öldürmək niyyətində deyildim – silahı yalnız zəruri halda özümü müdafiə üçün gətirtmişdim, həm də insanın arxasında kütlənin gəlməsi həmişə onun əsəblərinə toxunur.

Çiynimdə silahım və arxamda bir-birini itələyə-itələyə hər an böyüyən izdihamlı ordu ilə təpəni üzüsağı səfəh kimi addımlayırdım. Və deyəsən elə səfəh kimi də görünürdüm. Aşağıda – daxmalardan uzaqda asfalt yol başlayırdı, ondan sonra isə hələ ki şumlanmayan, amma ilk yağışlardan sonra islanmış və ara-sıra kobud, cod otların bitdiyi min yardlıq palçıqlı çəltik sahələri gəlirdi. Fil yoldan təxminən yeddi-səkkiz yard məsafədə, sol tərəfi bizə çevrilmiş halda dayanmışdı. Izdihamın yaxınlaşmasını zərrə qədər də hiss etmədi. Yerdən dəstə il ot çıxarı, onları təmizləmək üçün dizlərinə çırır, sonra da ağızına soxurdu.

Yolda dayanmışdım. Fili görəndə dəqiq anladım ki, onu öldürməyimə gərək yoxdur. Çalışan fili öldürmək ciddi məsələdir – bu, bahalı bir maşını məhv etmək kimi bir şeydir, insan bunu etməsə, daha yaxşıdır. Sakitcə öz yeməyi ilə məşğul olan filin bir inəkdən heç bir fərqi yox idi. O vaxt da, düşünürdüm elə indi də bu fikirdəyəm ki, filin “mest dövrü” üçün etdiyi hücumlar artıq geridə qalmışdı; sahibi qayıdib onu ram edənə qədər heç kimə zərər vurmadan gəzib-dolanacaqdı. Heç mən özüm də onu öldürmək istəmirdim. Yenidən vəhşiləşmədiyinə əmin olmaq üçün bir az onu izləmək və sonra da çıxıb getmək qərarına gəlmişdim.

Lakin həmin an ardımcı gələn izdihama nəzər saldım. Büyük bir kütlə idi, ən azı iki min adam vardi və sayları hər dəqiqə artırdı. Yolu hər iki tərəfdən uzun bir məsafədə bağlamışdır. Rəngarəng paltaqlar dan boylanan bu üzlər sarı dənizə bənzə-

yirdi-xoşbəxt və həyəcanlı sarı simalar, hamısı əmin idi ki, fil öldürüləcək. Onlar məni sirkət şou göstərməyə hazırlaşan sehrbaza baxıqları kimi izləyirdilər. Məni sevmirdilər, amma əlimdə silah olduğundan onların dəyərli baxışlarına layiq görülmüşdüm. Və qəfil dərk etdim ki, gec-tez mən bu fili öldürməliyəm. İnsanlar bunu məndən gözləyirdilər və mən bunu etməli idim; məni irəliyə itələyən ikiminlik arzunu üzərimdə hiss edirdim və bu, qaçılmaz idi. Əllərimdə silah dayandığım həmin anda, ağ insanın Şərqdəki hökmranlığının mənasızlığını, bihudəliyini ilk dəfə anladım. Budur, mən, silahsız yerli insanlardan ibarət kütlənin qarşısında əlisilahlı ağ adam – tamaşanın aparıcı aktyoru kimi görünürdüm; amma gerçəkdə səhnənin arxasındaki o sarı üzlərin iradəsi ilə irəli-geri itələnən mənasız bir kukla idim. Həmin an dərk etdim ki, ağ insan tirana çevriləndə özünün də azadlığını məhv etmiş olur. Bir növ boş, idarəedilən müqəvvaya, bir “sahib”in şərti figuruna çevirilir. Cünki onun hökmranlığının əsas şərti bütün həyatını “yerlilər”də təəssürat yaratmaqla keçirməkdir və beləcə, hər böhran anında “yerlilər”in ondan gözlədiyini etməyə məcburdur. O, bir maska taxır və sonda sifəti həmin maskaya alışır. Filə atəş açmalıyım. Mən silah dəlinca adam göndərəndə artıq bu öhdəliyi öz üzərimə götürmüştüm. Sahib sahib kimi hərəkət etməlidir; qəti, əzmkar görünməlidir, öz fikrində əmin olmalıdır və hər kəsə aydın olan hərəkətlər etməlidir. Əlimdə silah, arxamca addımlayan iki minlik izdiham və mən zəiflik göstərərək çəkilib gedirəm, heç nə etmirəm – yox, bu, qeyri-mümkündü. Kütlə mənə güləcəkdi. Mənimsə bütün həyatım, şərqdə yaşayan hər ağ insanın həyatı kimi, bir məqsəd uğrunda aparılan mübarizədən ibarət idi – gülüş hədəfinə çevrilməmək.

Amma yenə də fili öldürmək istəmir-

dim. Onun heyvanlara xas bir qayğılaşılıklə ot dəstələrini dizlərinə çırpmasına baxırdım. O an mənə elə gəldi ki, ona atəş açmaq çox böyük bir cinayətdir. O yaşimdə heyvanların öldürülməsi məsələsində həssas deyildim, əslində. Amma heç vaxt da fil öldürməmişdim, belə bir istəyim də olmamışdı (Nədənsə iri heyvanları öldürmək insana həmişə pis təsir edir). Həm də heyvanın sahibini də nəzərə almamışdım. Canlı filin ən azı bir neçə yüz funt dəyəri var idi, amma ölündən sonra onun qiyməti yalnız dişi qədər olacaqdı, uzağı beş funt. Amma qərarımı tez verməli idim. Oradakı təcrübəli görünən bəzi birmalılardan filin necə hərəkət etdiyini soruştum. Hamısı eyni şeyi söylədi: irəli getməsəniz, sizi görməyəcək belə, amma çox yaxınlaşanda üstünüzə cuma bilər.

Qərarımı verdim. Filə, təxminən, iyirmi beş yardlıq bir məsafəyə qədər yaxınlaşmalı və onun necə davranışlığını yoxlamalı idim. Əgər hücum etsəydi, atəş açacaqdım; yox əgər məni hiss etməsəydi, sahibi geri qayıdana qədər onu orada təkbaşına buraxmaq ən yaxşısı olacaqdı. Amma bilirdim ki, bunların heç birini etməyəcəm. Zəif atıcı idim, torpaq da ki yumşaq palçıq; hər addımda batmaq olardı. Əgər fil hücum etsəydi və mən onu vura bilməsəydim, həyatda qalmaq şansım qır maşınının altında qalan qurbağanın şansına bərabər olacaqdı. Lakin o halda belə öz canım barədə, arxamda dayanıb məni diq-qətlə güdən sarıları düşündüüm qədər düşünmürdüm. Bəlkə də, tək olsaydım, heç bu qədər qorxmazdım. Əslində, ağ insan “yerlilər”in qarşısında qorxmamalıdır və o, ümumiyyətlə, qorxu nədir, bilməməlidir. Beynimdəki tək düşüncə ondan ibarət idi ki, əgər işlər yolunda getməsə, o iki min birmalı məni qovulan, yaxalanan, tapdalanıb təpədəki hindli kimi dərisi soyulmuş meyit halında görəcək. Və əgər bu baş ver-

səydi, çox güman, bəziləri mənə güləcəkdirələr. Bu isə baş verməməli idi.

Yalnız bir yol qalmışdı. Silahımı patronlarla doldurdum və yaxşı nişan almaq üçün yerə uzandım. Kütlə sükuta qərq olmuşdu. İnsanlar sanki teatr pərdəsinin qalxmasını gözləyirdilər. Nəhayət ki, bir azdan o cılız əyləncələri başlayacaqdı. Silahım çarpaz nişangahlı gözəl bir alman tüsəngi idi. Amma mən o zamanlar təcrübəsiz olduğumdan fili öldürmək üçün onun iki qulağı arasında xəyalı bir xətt uzandığını və oranı hədəf almaq lazımlı olduğunu bilmirdim. Mənim gülləm onun qulağından bir neçə düyüm kənara hədəflənmişdi, çünki beyninin hardasa oralarda olduğunu düşünmüşdüm.

Tətiyi çekəndə nə atəş səsi eşitdim, nə də əks-zərbəni hiss etdim – hədəfə dəyəndə həmişə belə olur – amma kütlə tərəfdən dəhşətli bir şadýanalıq hayqırtnı gəldi. Həmin o qısa zamanda fildə çox dəhşətli bir dəyişiklik baş verdi. Nə hərəkət edirdi, nə də yerə yixilmişdi, lakin bədəninin hər hissəsi tamam dəyişmiş, başqalaşmışdı. Qəfil zərbədən küskünləşən filin bədəni qırış-qırış oldu, sanki bir anda gözündə qocaldı, elə bil min yaşı vardi. Güllənin qorxunc zərbəsi onu yerə yixib öldürməsə də, dərindən yaralamışdı. Elə bil fil iflic oldu. Ağzından su gəlirdi. Eyni nöqtəyə yenidən atəş aćdım. İkinci atəsdən də yixılmadı, çarəsiz süstlük içərisində, dizləri üzərində dayanmışdı, çətinliklə də olsa, dik saxlayırdı özünü, ayaqları taqətdən düşmüş, başı isə aşağı sallanmışdı. Üçüncü dəfə atəş aćdım. Bu atəş onun üçün idi, filim üçün... Dəhşətli ağrının onun bədənini necə silkələdiyini və dizlərindəki son gücü də alıb-götürdüyüni açıq-aşkar gördüm. Amma yixılarkən sanki bir anlıq da olsa, yenidən qalxmaq istəmişdi; arxa ayaqları çökəndə yerində aşırılan nəhəng qaya kimi dikəldi, xortumunu isə ağaç kimi səmaya doğru qaldırdı. Son dəfə bağırdı,

sonra yerə yıxıldı. Dəhşətli gurultu ilə nəhəng fil qarşısında yerə sərildi.

Yerdən durdum. Artıq birmalılar yanından ötərək palçığın içi ilə qaçışmağa başlamışdılar. Aydın idi ki, fil daha ayağa qalxmayaçaqdı, amma hələ ölməmişdi. Çox ritmik şəkildə nəfəs alırdı, uzun sürən və xorultulu bir təngənəfəslik içərisində idi, nəhəng qarnının yan tərəfi ağrı içinde qalxıb-enirdi. Ağzı geniş açılmışdı – boğazının solğun-çəhrayı boşluğunun görə bilirdim. Ölməsini gözlədim xeyli müddət, lakin tənəffüsü azalmırı. Nəhayət, sonuncu iki gülləni də ürəyinin yerləşdiyini ehtimal etdiyim hissəyə doğru atdım. Yoğun qan şırnağı qırmızı məxmər kimi axıb töküldü, amma hələ də ölməmişdi. Hətta güllələr belə bədənini tərpədə bilmir, işgəncəli tənəffüsü isə kəsilmirdi. Yavaş-yavaş və böyük əzab içərisində ölməkdəydi, amma məndən uzaqda, elə bir dünyada idi ki, heç bir güllə artıq zərər yetirə bilməzdə ona. Anladım ki, buna bir son verməliyəm. Nəhəng bir heyvanın hərəkət etməyə, hətta ölməyə yetəcək gücü olmadan yixilib qalmasını görmək dəhşətli idi. Kiçik silahımı geri gətirdim, filin ürəyinə və boğazına doğru dalbadal atəş aćdım. Heç bir təsiri olmadı. Əzablı tənəffüs saat tiqqiltisi kimi aramla davam edirdi.

Akırdə daha dözə bilmədim və oradan uzaqlaşdım. Sonradan eşitdim ki, filin ölməyi daha yarım saat davam edibmiş. Bir malılarla hələ mən orada olanda bıçaqlarını götürüb gəlmışdilər; deyilənə görə, filin cəsədini az qala sümüklərinə qədər parçalayıblarmış.

Sonralar filin öldürülməsi barədə, əlbəttə ki, sonsuz söz-söhbət dolaşdı. Filin sahibi qəzəbdən dəli olmuşdu, amma o, sadəcə, bir hindli idi və heç nə edə bilməzdə. Onun etiraz səsləri öz qulaqlarından o yana eşidilməzdə. Həm də mən hüquqi cəhətdən doğru olanı etmişdim, qudurmuş fil

əgər sahibi tərəfindən idarə oluna bilmirsə, eynən qudurmuş köpək kimi öldürülməli idi. Avropalılar arasında isə fikirlər haçalanmışdı. Yaşlı insanlar deyirdilər ki, mən haqlıyam, gənclər isə bir hambalı öldürdüyüñə görə fili gülləlməyin biabırçı hadisə olduğunu söyləyirdilər, çünki fil istənilən murdar hambaldan daha dəyərlidir. Və sonunda hambalın fil tərəfindən öldürülməyinə sevinəsi oldum: hüquqi baxımdan bu, mənə fili öldürmək haqqı verirdi. Tez-tez özümdən soruşuram: görəsən, həmin gün o izdihamdan bir kimsə fili axmaq kimi görünməkdən yaxa qurtarmaq üçün öldürdüyüñü anlamışdım?

Tərcüməçi: Fidan VAHİD

Adil HƏSƏNOĞLU

SEVGİNİN DİLİ...

Min çiçəkdən toplanan
Baldı sevginin dili.
Çiçəklər soldu getdi,
Qaldı sevginin dili.

Yarı pətək, yarı şan,
Gah küsən, gah barışan,
İrvanda alışan
Xaldı sevginin dili.

Əlifbası bədəndi,
İlk söz Həvva, Adəmdi,
Cənnət qoxulu dəndi,
Kaldı sevginin dili.

Mürəkkəbli, adili,
«Qu»dilidir, «qa» dili.
“Bəla”lara Adili
Saldi sevginin dili.

SƏNƏ VƏ ŞOPENƏ
("Yağış" valsını dinləyərkən)

Bir yağış yağır ki, hələ bilmirəm,
Ruhum durulacaq, kirlənəcəkmi?

Sevdalar süzülür quş dimdiyindən,
Görən, torpaq bunu heç biləcəkmi?

Ömür çardağıma gur yağış yağır,
Payız yağışımı, yaz yağışımı?
Göylərdən gah dua, gah qarğış yağır,
Bu «Yağış» Tanrıının son alqışımı?

Qurbanlar demişdim yağış adına,
Cadar dodağıma paymı, görəsən?
Belə doğulasan «Yağış» altında,
Beləcə «Yağış»ın altda ölüsən.

QƏHƏTDİR

Hanı bu gecənin aydın sabahı,
Niyə gözümüzə səhər qəhətdir?
Ağillısı yolun azıb, haqq deməz,
Dəlisində doğru xəbər qəhətdir.

Sel basmaz dərədə bəndə dönənik,
Hiyləyə, kələyə, fəndə dönənik.
Hərdən darıxanda kəndə dönənik,
Niyə kənd həyali şəhər qəhətdir?

Bir könül alası söz deyən yoxdu,
“Hər şey düzələcək, döz”, – deyən yoxdu.

Daha ağ atlinı gözləyən yoxdu,
Üzəngi qəhətdir, yəhər qəhətdir.

Haqqın toxumluğu haqsız talandı,
Sabaha verilən vədlər yalındı,
Maşallah, koramal özü ilandı,
İndi ilanlıarda zəhər qəhətdir.

Açıq qapıları bağlayan artıb,
İçində küdürüt şaxlayan artıb,
Sogən doğrayanda ağlayan artıb,
Duru könüllərdə qəhər qəhətdir.

Çiçək də vaxtında solmur ki daha,
Ağaclar saçını yolmur ki daha,
Birtəhər yaşamaq olmur ki daha,
Bir özü yalqızdı, təhər qəhətdir.

QONAQ GƏLİMMİ?

(Anamı düşünərək)

Birlikdə bölünməz söz olaq deyə,
Yarımçıq hecana qonaq gəlimmi?
Bir ocaq qarsıdan köz olaq deyə,
Tüstüsüz bacana qonaq gəlimmi?

Gəlimmi dünyani bir görmək üçün?
Gəlimmi hər yeri pir görmək üçün?
Gəlimmi dağilan yer görmək üçün?
Ruhu itkin cana qonaq gəlimmi?

Gəlimmi bir zurna, qaval səsinə?
Gəlimmi bir nişan, toy həvəsinə?
Gəlimmi bəxtimin gənclik dərsinə?
Əllərimdə həna qonaq gəlimmi?

Gəlimmi «Şuşanı aldıq!», – deməyə?
Gəlimmi «Bir zəfər çaldıq!», – deməyə?
Gəlimmi «Biz millət olduq!», – deməyə?
Yazılan dastana qonaq gəlimmi?

Otuz il yolumu gözlədin orda,
Otuz il ağrular izlədin orda,
Otuz il «Ay oğul, döz» – dedin, orda,
Ana, Mincivana qonaq gəlimmi?
Ana, Zəngilana qonaq gəlimmi?

TƏRƏFİ VAR

Ömür təkcə zəhər deyil,
Bal, şəkər, qənd tərəfi var,
Hər qapalı ev-eşiyin
Bir aynabənd tərəfi var.

Çalan bilmə hər ilanı,
Ocaq bilmə hər yanani.
Seldə, suda qərq olanı
Saxlayan bənd tərəfi var.

Nazını çəksən qəhərin,
Gec açılar hər səhərin.
Havası yox hər şəhərin,
Şükür ki, kənd tərəfi var.

BƏNZƏMİR

Bu qış yenə yaylayıbdı,
Qarı da qara bənzəmir.
Payızından sovqat qalan
Narı da nara bənzəmir.

Tumarlayır hey Ələddin,
Çıraqından çıxmayıır cin.
«Davaxor»du ağ göyərçin,
Sarı da sara bənzəmir.

Yuvalar yox, qışlasan,
Ərənlər yox, basılasan,
Ağaclar yox, asılasan,
Darı da dara bənzəmir!

Çirkabı bol yağışında,
İlməsi yox naxışında,
Buzdu Məcnun baxışı da,
Yarı da yara bənzəmir.

Şəlalənin donub səsi,
Gəlmir çayın zümzüməsi,
Daha yanmir pərvanəsi,
Qoru da qora bənzəmir.

SULAR HƏDİYYƏSİNİ GERİ ALIR

Turqut NƏHMƏTLİ

Napoleon, adəti üzrə, şahmatda Müqəddəs Yelena adasının yerlilərinə meydan oxumağa davam edirdi. Yeni şahmat taxtası və fil dişindən düzəldilən fiqurlar ilə qazandığı qələbələr ona çox zövq verirdi. Bu şahmat dəsti ona hədiyyə idi, amma kimin göndərdiyi bəlli deyildi. Hədiyyəni çatdırmaq əmri almış əsgər adaya çatanda hədiyyəni təhvil verdikdən sonra ürəyi partlamışdı. Napoleon bu müəmmalı ölüm haqqında çox düşünmürdü, çünkü onu maraqlandıran əsas şey əyləncə idi.

Şahmatdakı qələbələri ona Avropa torpaqlarındaki qüdrətini xatırladırıdı. Adadakı acizliyinə baxmayaraq, Napoleon özünü şahmat taxtasındaki şaha bənzədirdi. Yerliləri məğlub etmək onun eposunu təmin edirdi.

Davamlı şəkildə, ard-arda məğlub etdiyi yerlilərin arasında uzun, qara saçlı bir gənc qız hər zaman şahmat taxtasındaki oyunları pürdiqqət izləyirdi. Onun varlığı qələbəlikdə o qədər də hiss olunmurdu, amma insanlar onun fərqinə vardıqda maraqla göz süzdürüb gənc qızın şahmata olan marağına heyrətlərini bildirirdilər.

Gənc qız isə çox zaman utanıb qələbəlikdən uzaq qalardı.

Bu gənc qız özündən xeyli razi fatehin də diqqətinə cəlb etmişdi. Napoleon yerlilərdən soraqlaşınca qızın kim olduğunu öyrənməyə çalışırdı. Ada əhalisi bu qızı yaxşı tanıydırdı. Sakit bir yay günündə müəmmalı gəmi qəzasından sonra dəniz ləpələrinin adanın sahilinə gətirdiyi beşikdə tapılmışdı. Dənizçilər onu okeanın adıyla “Nereida”, ada sakinləri isə adanın adı ilə “Yelena” deyə çağırırdılar. Bu uzunsaç, utancaq qız maraqlı gəlmüşdi Napaleona. Onun haqqında daha çox şey öyrənmək istəyirdi. Yətim qızdan sevgi əsirgənmişdi.

Növbəti gün Napoleon üçün yeni rəqiblər və yeni qarşılaşmalar demək idi. Amma həmin gün gözlənilməyən bir şey baş verəcəkdi. Napoleon növbəti qələbəsini qazandıqdan sonra yerindən sıçradı və gur səs tonu ilə özündən razı şəkildə ətrafa car çəkdi:

– Avropanın fatehi, taktika dühəsi Napoleona meydan oxumaq istəyən var?!

Və gözlənilmədən dənizçilərin Nereidası, yerlilərin Yelenası irəli yeriyib qətiy-



yətli şəkildə «Mən!» dedi. Yelena Napoleonun cavabını gözləmədən şahmat taxtasının olduğu masanın arxasında yerini alıb başı ilə onu oyuna dəvət etdi. Və hər kəsin marağını çəkən qarşılaşma başladı.

Napoleon ağ fiqurlarla son dərəcə aqressiv şəkildə oyuna başladı. «Napoleon hückumu»ndan istifadə etməyə qərar verdi. Bu açılışdan tez bir zamanda oyundan qələbə ilə ayrılməq istədiyi bəlli olurdu.

1. e4 1. e5 2. Vf3 2. Ac6 3. Fc4
3. Af6 həmlələrindən sonra taxtada vəziyyətdə tarazlıq yarandı. Ta ki Yelenanın 7-ci həmlə olaraq «Ah5» oynamığına qədər belə davam etdi. İstifadə etdiyi riskli açılışın müqabilini ağır ödəyən imperator 24-cü həmlədə məglubiyyətlə barışmalı oldu.

Yelenadan başqa hər kəs heyrət içində idi. O özünə əmin şəkildə başladığı oyunu qələbə ilə başa vurmüşdu. Napoleon isə uzun müddət masadan qalxmadi və qeydlərinə əsasən, məglubiyyətinə gətirib çıxaran səhvərini götür-qoy etdi.

Napoleon Yelenanın zəkasına aşiq olduğunu fərqində idi. Uzun saçlı, utancaq qız Avropa fatehinin qəlbini fəth etmişdi. Eqosit, özündən razı imperator məglubiyyətdən zövq almışdı sanki. Məglubiyyət hissini dadmaq onu narahat etmirdi.

Ertəsi gün Napoleon hər kəsdən iraq, öz iqamətgahına yaxın bir yerdə, ağacların arasında məglubiyyəti haqqında düşünürdü. Qeyd dəftəri qarşısında açıq, fiqurlar isə taxta üzərində dünənki oyunda 24-cü gedidən sonrakı vəziyyətdə düzülmüşdü. Qarışındakılar bir tərəfə, Napoleonun ağıllıdan çıxmayan tək şey Yelenanın zəka dolu həmlələri idi. Və təbii ki, Yelenanın özü.

Elə bu vaxt bu tablonun müəllifi ağacların arasından boylanarkən göründü. Cəsarətini toplayıb Napoleonu yaxınlaşaraq dedi:

– C-c-cənab, dünənki oyuna görə üzr istəyirəm.

Napoleon hisslərini gizlədərək bütün ciddiyəti ilə cavab verdi:

– Qələbənizlə qürur duya bilərsiniz, xanım qız. Mən məglubiyyətə layiq oynadım və siz qələbə qazandınız.

Napoleonun alicənəblığı gənc qızı heyran etmişdi. Utancaq səslə təşəkkür edib getmək istəyəndə Napoleon yenidən sözə başladı:

– Bu «su pərisi»nin başqa nə məhərətləti var?


Yelena utandı və çəşqinliq içində cavab verdi:

– Dua və ibadət etməyi çox sevirəm. Müqəddəs ata deyir ki, bu, mənim ailəmdən uzaq böyüməyimdən irəli gəlir. Məndən əsirgənən sevgini mənə Tanrı bəxş edir.

Napoleon gülümşədi. Yelena yenidən aradan çıxmışcasına sürətlə geri çevrildi. Bu zaman uzun saçları şahmat fiqurlarından birinə sürtülərək onu aşındı. Yelena bunun fərqiənə varmadan oradan uzaqlaşdı. Buna kimi Napoleon Yelenanın gözəlliyyinin fərqiənə varmamışdı.

Aşan fiquru düzəltmək istəyəndə Napoleon fiqurun içinin açıldığını gördü. Bu onu təəccübəldəndirməmişdi. Onu diqqətini başqa bir şey cəlb etdi. Fiqurun içində bükülmüş, kiçik bir kağız parçası var idi. Napoleon maraqla bükümü açdı. Anladı ki, əlindəki Yelena adası və Avropa qıtəsinin xəritəsinin kiçikmiqyaslı təsviridir. Digər fiqurlara əl atdı və hər birini açmağın mümkün olduğunu anladı. Fiqurların içərisindəki kağızları bir araya yiğdiqda məlum oldu ki, ona göndərilən bu hədiyyə bir qaçış planıdır. Təcili şəkildə iqamətgahına yollandı və öz qeydlərini apardıqdan sonra qərar verdi: sabah gecə yarısı adadan qaçaqadı.

Ertəsi gün həyəcanla oyandı. İntiqam hissi ilə yanıb-tutuşdurdu. Bütün Avropanı və bütün dünyani fəth edəcək gücү hiss edirdi özündə. Yatağından qalxdı və ən



sevdiyi qiyafəsini geyindikdən sonra şəhər mərkəzinə yollandı. Bir növ, vidalaşmaq istəyirdi yerlilərlə.

Şəhər mərkəzində həmişəkin-dən fərqli olaraq, xaos deyil, sükut və hüzn hökm süründü. Napoleonu bu elə də narahat etmirdi, amma yenə də sakinlərin birindən xəbər almaq istədi. Yoldan keçən dənizçiye yaxınlaşış nə baş verdiyini soruşdu. Də-nizçi dedi:

– Bu gecə dənizdə tufan olub. Tufan vaxtı Nereida sahildə gəzişirmiş. Sahilə vu-ran dalğalar onu da ağuşuna alıb aparıb. Yazıq qız! Tələf oldu.

Sular hədiyyəsini geri almışdı...

Bu xəbər soyuqqanlı Napoleonu dərindən sarsıtdı. Həyəcanla başladığı gün onun üçün qı-yamət gününə çevrildi. Öz iqamətgahına qayıdırıb axşama kimi heç yerə çıxmadı. Axşam isə planı reallaşdırmaq məqsədi ilə sahilə gəldi. Uzun müddət coşqun okeani seyr etdi. Hər şey hazır idi, amma ona getməyə mane olan nəsə var idi sanki. Bütün etməli olduğu, sadəcə, bir sal üzərində okeani fəth etmək idi. Şərait onun üçün uyğun idi.

Bir müddət keçmiş, Napoleon sahildə ili-şib qalmışdı. Sanki o, Yelenanın ruhunu na-rahat etməmək üçün okean sularına boyun əymışdı.

Uzun müddət dənizi seyr etdikdən sonra şahmat daşlarını çıxardı və hamisini dənizçilərin Nereidasına ərməğan etdi. Qüdrətli imperator Yelenanın əsirinə çevrilmişdi, ada bəhanə idi...



Şəhriyar HEYDƏR

Gedəndə elə gedəsən,
Göy də yerindən oynaya.
Ağlamağa səndən ötrü
Bir nəfərin də olmaya,

Araya kim hördü hasar?
Berlin divarıdır, baxsan,
Yerin görünür, hardasan,
Gəl, ay yerində olmayan.

Demə ki, sevgin ucuzdur,
Qarğışım tutar, quduzdur,
Bir sevgi sənə uduzu düm,
Bəlkə, birin də oynayaq?

Payız bilməz ağaclarla soyuqdur,
Bilsə, salmaz yarpaqları budaqdan.
Uçar quşlar, göy üzünü tərk edər,
Günəş baxıb əl yelləyər uzaqdan.

Bir bax, yenə göyün üzü tutulub,
Ağrıyıram, Tanrı, dizim tutulub.
Bir bulaqdım, çıxdan gözüm tutulub,
Daha gözüm su içmir bu bulaqdan.

İstəmirəm, gəlib apar bu günü,
Kimdən ötrü qoydum ağlar bu günü?
Tərkibində göz yaşı var bu günün,
Tanrı, mənə göz yaşısız gün ağla.

Bu, dünyadır, gec-tez sıxır adamı,
Söykəndiyin yerdən yixır adamı,
Böyüdükcə zayı çıxır adamın,
Aman gündür, böyüməyin, uşaqlar.

Bir ağaca söykənib tamaşa edirəm
Günəşin qürubuna,
Bir azdan göylər qara geyinəcək
Onun yoxluğuna.
Bir ağaca söykənib gedirəm qocalığa, bu
əsadan tuta-tuta...
Zaman o qədər sürətlidir ki, ləngiyirəm
arzulara çatmağa.
Bir ağaca söykənib tamaşa edirəm başı
dumanlı
bu qoca dağ kimi dünyaya.
Bir az əvvəl göy qurşağıını da qaldırıb
başı üzərinə, üzürdü səma okeanında.
İndisə yelkəni enmiş gəmidir,
Üzərinə atılan bombalardan dəlmə-deşik,
Batmaq üzrədir
İçində səkkiz milyard ekipaj üzvü ilə...
Bir ağaca söykənib baxıram Tanrıya,
Bu gəminin
Kapitanı gözü ilə...



QARA XAL



Maya İMRAN

—Ay qızım, mən də bu pulla dolanıram. Elə sən belə desən, biri beş gün gecikdirəsə, o birisi desə ki, maaşı gözlə, onda mən acıdan olərəm ki. İndi gör qohumdan-əqrəbadan kimdən borc tapıb verirsən. Mənə ver, sonra borcunu qohumuna-əqrəbana qaytararsan.

Ev sahibi dilxor halda sözünü bitirib qapını bərk çırpdı. Ariq, çəlimsiz qız yerində donub qalmışdı. Üç-beş saniyə yerindən tərpənmədi. Sonra ağır addimlarla aşağı-otağına endi. Səhərin ala-toranında gün işığı otağı yaxşı işıqlandırmırıldı. Otağın lampası da həftədən artıq idi ki, yanmırıldı. Nə zaman düzələcəyi isə ev sahibinin insafına qalmışdı.

Otağın narahat atmosferini Bənövşənin rahat xorultusu pozurdu. Gecə gözünü yumandan başlayan xorultu eyni templə davam edirdi.

— Axı necə ola bilər? Bu pul buxarlanmadı ki? Hə, saydım, bəlkə də, beş dəfə saydım, ayırdım, qoydum pulqabının ən kiçik cibinə. Yox e, ağlım qaçmayıb ki,

səhv sayım. Bəlkə, otağa kimsə girib? Gi-ribə də, nə bılıb ki, pulqabım hardadı? Lap pulqabımı tapdı, ən kiçik cibdə olan pulu niyə götürdü ki?

Suallar beynində sürətlə axışır, birinə cavab tapmamış o biri əks-səda verirdi.

— Sabahın xeyir, — Bənövşə gərnəşərək aramla dedi.

— Sabahın xeyir, — Şəbnəm başını qaldırmadan cavab verdi.

— Nə olub? Yaxşısan?

— Yaxşı deyiləm. Kirayəyə verəcək pulumu itirmişəm. Bayaqdan ha fikirləşirəm, tapa bilmirəm. Axı bu pulu gecə sayıb qoydum pulqabıma.

— AA, dünən burda sayırdın, o pul? Gecədən səhərə evə oğru girmədi ki!

— Hə də. Elə mən də ona məəttəl qalmışam. Mən heç vaxt pul itirən deyiləm.

— Vallah, sən belə dedikcə adam özündən şübhələnir. Biz səninlə bir otaqda yaşıyırıq, gərək bir-birimizə inanaq. Mənə inanırsan da, yəqin. O pulu çantana yox, lap stolun üstünə də qoysan, mən ona əl uzadacaq adam deyiləm.

— Ay qız, dəli olma. Mən sənə demədim ki, sən götürmüsən.

— A, dayan görüm e. Bəlkə, axşam yenə ev sahibəsi otağın istiliyini yoxlamağa gəlib? Ola bilərmi elə? Özü də dünən bərk-bərk tapşırkı ki, qapını içəridən bağlamayın. Guya istilik aparatından otağa su axa bilərmiş.

— Onda sıxma ürəyini. Canına gələcək bəla malına gəlsin. Puldu da, işləyib yenə qazanacaqsan. Təki itən pul olsun.

— Hə, elədir, əlbəttə. Amma adam pis olur da. Ay boyu o maaşı beynində bölmər insan, nəyi hara verəcəm, nə qədər pulu nə almaq üçün ayıracam...

— Onda gərək bir ehtimal olaraq pulun oğurlana biləcəyini də düşünəydim.

Cümləsini bitirən kimi qəhqəhə çəkib gülməyə başladı. Yerindən atılıb ayağa qalxdı, gülə-gülə Şəbnəmə yaxınlaşış arxadan onu bərk qucaqladı.

— Əziz bacım, necə belə əminsən ki, gözlənilməz xərc çıxmayaq sənin üçün? Həm də pula görə üzülməzlər. Əksinə, sevin ki, hələ pul qazancaq şansın və gücün var. Hə, bir də ağıln, əlbəttə ki. Təsəvvür et, dünyada nə qədər insan var ki, heç zaman pul qazana bilməyəcək qədər bacarıqsız və şanssızdır!

Gülüşə bükülmüş bu hikmət dolu sözlər Şəbnəmi məsələnin qaranlıq aurasından çıxarıb məcburən gülümsəməyə və ümidi lənməyə vadar edirdi.

— Doğrudur. Nəysə, mən yavaş-yavaş işə hazırlaşım. Yeməyə vaxtim çatmayaq, amma sən yeyərsən. Dünən ilk maaşından səhər yemək üçün pendir, bir az da qaymaq almışam. Xoşlayırsan?

— Əlbəttə, xoşlayıram. Tələbəyə belə sual verərlər, bacı? Özü də ilk maaşla alınmış pendir, qaymaq, bilirsən, nə dadır? Bal!

Yenə gülüşə qərq oldu.

— Onda nuş olsun sənə.

— Qazancın bərəkətli olsun, əzizim. Həmişə işdə-gücdə, pullu-paralı, vəzifəli olasan. Dünən sənə deməyi unutmuşam. Anamla danışanda otaq yoldaşımın kim olduğunu soruşdu. Dedim, anacan, siz o qızı televizorda görürsünüz, amma mən hər gün canlı-canlı görürəm. Belə də dedim aa! Səninlə bir otağı bölüşdürüm üçün niyə də lovğalanmayım ki?!

— Əşİ, lap böyütdün sən də.

— Yox, elə olanı deyirəm!

Bələcə, Bənövşə Şəbnəmin “həyat eşqi”ni bərpa edib təbəssümlə sağollasdı. Şəbnəm səhərdən bəri beynini qurd kimi yeyən pul məsələsini unutmuş, özünü daxilən xeyli sakitləşdirmişdi. İçinə qara bulud kimi dolan fikirlər yavaş-yavaş aydınlanırdı: “Ölüm olmayıb ki. Ən pisi odur ki, özümə gödəkcə ala bilmədim. Amma bu da dünyanın sonu demək deyil. İndi olmaz, gələn qış olar. Əsas odur ki, Bənövşə demiş, o pulu qazanacaq şansım və gücüm var. Lap ağlım da var. Pul itirmək niyə ağılsızlıq olsun ki? Ehtiyatsızlıqdır, sadəcə. Zamanla daha da ehtiyatlı olmağı öyrənərəm.”

Yol boyu arabir Bənövşənin göstərdiyi dəstək reaksiyasını da xatırlayı və yaşa ondan daha kiçik olsa da, hər vəziyyətdə müsbət düşünə bilmək bacarığına heyrət edirdi. Amma deyəsən, bunu özündən də gizlətmışdı. Bənövşə hələ tibb texnikumunun 1-ci kursunda oxuyurdu. Şəbnəm isə universiteti bitirib iş həyatına yenicə başlamışdı. Amma Şəbnəm bütün doğru qərarlarında tərəddüdü, ürkək, Bənövşə isə səhv etdiyi əməlində də haqlı görünəcək qədər özünə inamlı formalaşmışdı. İlk baxışda xoş qız idi – hər sözə güləcək qədər müsbət auralı, qarayanız, hündür, iri bədənli, gur və qısa saçlı, dar alaklı, girdə gözlü idi. İri dodaqları ilə burnu arasındaki tünd xal kənardan baxanda dodağına yapışmış böcək kimi görünürdü. Şəbnəmin

diqqətini Bənövşənin görkəmində ilk olaraq bu xal çəkmışdı. Eyni otaqda yaşamağa başladıqları ilk gün dialoqları belə başlamışdı:

- Nə qəşəng xalın var.
- Qəşəng? İşləməyə başlayan kimi ilk maaşımıla bu xalı əməliyyat etdirib götürəcəm.
- Məncə, bu səni özünəməxsus göstərir.
- İnanmaq istəyirəm ki, bu, kompliment deyil.

Bu əks xarakterli iki qız iki il eyni otağı bölüşmüdü. Bənövşə xoş sözləri, həvəsləndirmə bacarığı ilə Şəbnəmin, Şəbnəm isə hər ay maaşı ilə aldığı şirniyyatlar, meyvəli yulaf, özü üçün mövsümdə bir dəfə aldığı bir-iki yeni geyimi ilə Bənövşənin sevimlisinə çevrilmişdi.

Başı işə-güçə qarışsa da, arabir əhvalını aşağı doğru çəkən oğurluq məsələsi beynində dolaşır, yenə çəkilib kənarda dayanırıldı. Və beləliklə, əhvalı tez-tez dəyişir, dağınıq görkəm alırdı.

– Günorta efirinə oğurluq xəbərini də əlavə et. Mətninə göz at, düzelişə ehtiyac varsa, et. Əhmədin çəkib gətirdiyini deyirəm.

Redaksiyada hər kəsin hörmət və ehtiyatla davrandığı Səlim müəllim gözünü kompüterin monitorundan çəkmədən tapşırıq verdi.

– Mən? – Şəbnəm türkək halda cavab verdi.

– Bəli, sən. Redaktəyə elə bu mövzudan başla, nə də olsa, gündə ən azı bir oğurluq xəbəri olacaq xəbər blokunda. Bunu öyrəndinsə, o birilərini redaktə eləmək iki vur iki olacaq sənə görə.

– Səlim müəllim, bir az ağır mövzudu mənim üçün. Qanunvericilik, polis, məhkəmə, oğru, cinayətkar... – bu mövzuların adı gələndə məni həyəcan bürüyür, o ki qala o mövzuda xəbər hazırlamaq.

– Soyuqqanlı ol. Xəbər adamı elə olmalıdır. Bir də gördün, göndərdik səni cinayət hadisəsini çəkməyə. Onda nə edəcəksən? Deyəcəksən, qorxuram?

– Ola bilər ki, elə deyim. Çünkü həqiqətən, qorxuram.

– Qorxa bilərsən, bu, normaldır. Amma onu hiss etdirməməlisən. Belə çıxır ki, sənin gözünün qabağında cibindən pul götürsələr, qorxundan səsini çıxarmazsan. Deyərsən ki, oğrudan qorxuram?

– Yəqin ki, elə edərəm.

– Böyü, Şəbnəm, böyü. Uşaqları oğurlarla qorxudurlar. Amma böyükler başa düşürlər ki, oğrular və cinayətkarlar ən qorxaq insanlardırlar, əslində. Onlardan qorxmaq lazımlı deyil, qətiyyən. Bu, ağılsız hərəkətdir. Həm də ki oğrular təkcə bizim pulumuzu, qızılımımızı oğurlayan insanlar deyil ki. Böyüdükcə zamanımızı, sevgimizi, gülüşümüzü, illərimizi oğurlayanlar, ya da oğurlamaq istəyənlər olacaq. Onları heç kim ittiham etməyəcək, onlar həbs olunmayacaq. Elə əllərini, qollarını salla-ya-sallaya gəzəcəklər aramızda. Məsələn, sən həyat yoldaşına xəyanət etdiyinə görə həbs olunan qadın, yaxud kişi görmüsənmi? Yox! Amma xəyanət edildiyinə görə qarşı tərəfə fiziki şiddet göstərən insan ittiham olunur mütləq. Cəzalandırılır. Az, ya çox, fərqi yoxdur. Mütləq cəzasını alır. Amma xəyanət edən etdiyi cinayətinə görə heç sorğulanmir. Ona heç kim demir ki, sən illərini, sevgisini, inamını aldığın bu insana qarşı mənəvi cinayət etmisən. Sən cinayətkarsan!

– Heç bunları düşünməmişdim... – Şəbnəm astaca dedi.

– Sən birinin barmağının ucunu kəssən, bura polis gələr, səni tutub apararlar. Amma birinin qəlbini qırıq-qırıq eləsən, sənə heç kim heç nə deyə bilməz. Bu şəhər gizli cinayətkarlarla doludur. Nə də olsa, qırılan qəlbin hıçkıraqını heç kim duymaz. Qəlb-

dən axan yaşlar səssizcə Xəzərə tökülər. Birini aldatsan, yalan danışsan, qarşındağının inamına xəyanət etmiş olarsan. Sanki onun etimadını oğurlamış olursan. Təəssüf ki, buna görə heç kim sənə oğru deməz. Amma birinin 5 manatını oğurlasan, sən oğru sayılırsan, hər kəs səndən gen gəzər. Eşidən, bilən səndən oğru kimi danışar orda-burda. Belə çıxır ki, inam 5 manatdan ucuzdur. Təəssüf ki, yaradılışımız mənəvi aləmlə vəhdətdə olsa da, insanlıq üçün vacib olan yalnız maddi dünyadır – gördüklərimiz və toxuna bildiklərimiz. Ağılli və tədbirli olmaq lazımdır. Gərək ətrafında olan o gizli cinayətkarları tez taniya biləsən, onlardan uzaq olmayı bacarasan.

– Bəs 100 manatı oğurlayan necə, oğru sayılır?

– Əlbəttə. 100 manatı da, 5 manatı da, sənin zamanını da, inamını da, sevincini də oğurlayan ogrudur. Problem ondadır ki, biz insanlar pulumuzu, malımızı oğurlayani ittiham edirik, o birilərini, ümumiyyətlə, oğru hesab etmirik. Sənin 100 manatını oğurlayan hər kimsə, sənin pulunla yanaşı, sənin inamına, etibarına xəyanət edib, sənin bir neçə günlük sevincini oğurlayıb, gülüşünə qənim kəsilib, sənin saflığından öz pis niyyəti üçün istifadə edib. Bunlar 100 manatdan daha dəyərli deyilmə? 100 manat yerinə qayida bilər, amma itirilən hissələr, zaman? Onlar qayıdacaqmı?

– Bəs dediklərinizi oğurlayan adam itirdiklərdən narahat deyilsə, biz onlara bunu izah edə bilərikmi? O özünü yalnız oğurladığı pulu qazanmış zənn edir. İtirdiyi hissələr onu qətiyyən narahat etmir, doğrudurmu? Halbuki, bir oğurluq prosesində ən çox itirən oğrunun özüdür. Düz anladım?

– Elədir. Oğurladığı hər qəpik pulda, qızilda, hər nədirlə, onda bir az da özündən itirir. Sonda görkəmindən başqa heç nəyi insana bənzəmir. Sonunu gözləməyə ehti-

yac yoxdur. Gördün, tanıldın, dəqiqləşdir-dinsə, mütləq uzaq durmalısan. Sonunu özü gətirib sənə göstərəcək. Hələ gəl sənə məsələnin fəlsəfi tərəfindən başqa bir az gülməli tərəfindən danışım e. Edvard Munku taniyırsan, yəqin. Norveçli simvolist rəssam. Ekspresyonizmin görkəmli sələfi olub. Onun ən məşhur əsəri var ha, əlləri ilə başını tutub qışqıran adam. Əsərin adı «Qışqırıq»dır və Qərbədə “Mona Liza”dan sonra ikinci ən məşhur sənət əsəri hesab edilir. O əsəri ötən əsrin sonunda bir axmaq oğurlamışdı. Bu xəbəri oxuyanda dəli gülmək tutmuşdu məni. Adama deyərlər ki, ay axmaq, acsan, get çörək oğurla, ye. Axı bu sənətin mənasını, dəyərini anlayan insan niyə onu oğurlamaq istəsin? Yaxud niyə, ümumiyyətlə, oğru olsun?

Dərk edə bilməmişdim. İndi də dərk etmirəm. Düşünürəm ki, o, sadəcə, barəsində danışılsın, xəbər yayılsın, istayırmış. “Mono Liza”nın oğurluq tarixi daha qədimə söykənir. O daha tragikomikdir. Pah dədə. Oğurluğu da estetik, mədəni formada etmək olurmuş e. Pulun yoxdu, get Luvrdan “Mono Liza”nı oğurla, sat. Ağila bax sən. Oğrunun da bəsiti, zəkalısı olurmuş, görəsən? Mənəcə, bunu araşdırmaq lazımdı. “Bir oğrunun düşüncələri” adı altında, məsələn. Bir insan necə oğruya çevrilir? Səmimi, ağılli bir oğru tapıb danışdırasan. Bu da sənin jurnalistika fəaliyyətində ən heyvətamız araşdırman ola.

Şəbnəm diqqətlə qulaq asır, söhbətin zarafat, yaxud ciddi olduğunu anlamağa çalışırdı. Səlim müəllim arabir danışlığı fikirlərə qəhqəhə çəkir, anidən də ciddiləşirdi. Danışdılqca söhbətin dərinliyinə varır, az zamanda mövzuya müxtəlif aspektlərdən yanaşma tətbiq edirdi.

– Məndən sənə məsləhət, bu mövzunu araşdır. Oğru azlığıdır? Adicə bir parkda gəzişən 10 cütlükdən beşi ogrudur- qarşısındakının saf hissələrini qarət edir. O biri də zərərçəkən.

Bu yarızarafat, yarıciddi dialoqumuzdan 10 il keçmişdi. Daha ogrulardan qorxmurdum. Redaksiyada bir cümləmi də oğurlayan olsa, Səlim müəllim ilk gündəki kimi ata qayğıkeşliyi ilə mənə sətiraltı xəbərdarlıq edirdi: "Oğrunu tanı, uzaqlaş". Hər sözümə də xüsusi himayə göstərirdim. Səlim müəllimin dediyini qulaqlarına sırga etmişdim: "Kim deyr ki, kitab oğurluğu oğurluq sayılmır? Söz oğrusu da ogrudur!"

Nahara yaxın xəbər otağında yenə ağız deyəni qulaq eşitmirdi. Biri əlində vərəq redaktorun yanına qaçırmış, biri kompüterin ekranına zilləniib diqqətlə mətni tamamlaymağa çalışırmış, biri səsləndirmə otağına yürüyürdü. Həmişəki kimi ölkədə baş verən ən son xəbərləri operativ və dəqiq çatdırmaq üçün ondan çox insan var gücü ilə zehni əmək sərf edirdi. Dəqiqliklər sonra gözəl bir xanım ekranдан hər kəsi salamlayacaq, bu qarşıqlıqdan, səs-küydən uzaq şəkildə, saatlardır hazırlanan xəbərləri arama, dəqiqliklə insanlara çatdıracaqdı. Anidən Səlim müəllim məni səslədi:

– Şəbnəm, günorta xəbərini hazır etmisənsə, axşam xəbərinə çatdırılacaq çəkiliş var. Naharını tezləşdir, get çəkilişə. Mövzu budur ki, paytaxtda beş nəfərdən ibarət oğru dəstəsi saxlanılıb, bir neçə evdən oğurluq ediblər. Sonuncu oğurluqlarında polis onları iş başında yaxalayıb. De ki, sənə canlı-cüssəli operator versinlər, zirək olsun.

Şəbnəm üçün tələsik nahar etmək və vaxtında çəkiliş məkanına – hadisə yerinə çatmaq vərdişə çevrilmişdi. Həmişəki kimi qalın dəftərcəsi də yanında idi. Səlim müəllimin verdiyi qısa məlumat əsasında ünvanlayacağı sualları dəftərcəyə qeyd etmişdi. Ayın tarixini, saatı, ünvanı da vərəqin başlığına əlavə etdi. Bu, onun ilk iş gündündən adəti idi – çəkilişin tarixini, saatını və ünvanını qeyd edirdi. Şəbnəmin

bu adəti Səlim müəllimin də zarafatına çevrilmişdi: "Efir arxivini də silinsə, Şəbnəmin o qara üzlü dəftərcəsindən heç nə silinə bilməz".

Çəkiliş qrupu polis idarəsinə çatanda ogrular gətirilməmişdi. Təxminən 10-12 dəqiqə dəhlizdə gözlədikdən sonra dəhlizə guppultu ilə ayaq səsləri doluşdu. Ardarda beş oğrunun hər birini iki polis gətirirdi. İlk iki oğru qadın idi... Polislər hər birinin başını boynunun dibindən aşağı əymışdı, birinin sarı, o birinin şabalıdı saçları önə doğru sallanırdı. Şəbnəm bir əli ilə iki gözünü qapayıb o biri əli ilə qara dəftərcəsini sinəsinə sıxmışdı. Yəqin ki, təbiətinə uyğun olaraq, yenə hadisəyə çox həssaslıqla yanaşıb harda olduğunu və bura niyə gəldiyini unutmuşdu.

– Şəbnəm, indi dindirilmə olacaq. İçəri girək. Çəkilişin icazəsi alınıb.

Operatorun asta səslə dediyi sözlər Şəbnəmi səksəndirdi.

– Hə, hə. Girək içəri.

Şəbnəm dəftərcəsini vərəqləyib sualları gözdən keçirdi. Müsahibəyə nə ilə başlayacağını müəyyən etdi. Sonra bir-bir ogruların gözünün içiñə baxmağa başladı. Üç kişi oğrunu aramla süzdükdən sonra qadınları nəzərdən keçirdi. Hər ikisi üzünü əlləri ilə örtmüştü. Amma nimdaş ayaqqabıları, köhnə palтарları, səliqəsiz saçları, baxımsız dırnaqlarına baxıb onların vəziyyətinə yalnız üzülmək olardı. Kim bilir, daha necə pis vəziyyətlərə düşəcəkdilər. Kim bilir, onları hansı zillətlər gözləyir. Kaş ən başdan zəhməti sevərdilər. Zəhməti sevsəyidilər, zillətə düşməzdilər.

– Əllərinizi aşağı salın, – Polis sərt şəkildə əmr etdi.

– Burda utanmaq lazımdır, oğurluq edəndə utanmaq lazımdır.

Qadın ogrulardan biri əlini astaca aşağı endirdi. Saçları sarı olsa da, qaşları zil qara idi. Görünür, rəngi təkcə doğuluşdan qara

deyildi, qara-qura həyat tərzi görkəmini daha boğunuq etmişdi. Sırada ilk dayanmış kişi oğrulardan biri danışmağa başladı:

– Məcbur qalmışiq oğurluq etməyə. Adətən, villalara oğurluğa girirdik. Əvvəldən izləyirdik, ya da qızları təmizlik adı ilə göndərirdik, onlar ev sahibəsinin inamını qazanıb evin girişini-çıxışını öyrənən-dən sonra vaxt təyin edib “işləyirdik”.

– İşləyirdik? – Şəbnəm təəccübə soruşdu.

– Bunlar öz arasında ona işləmək deyirlər, – polis dedi.

Oğru heç bir suala ehtiyac duymayan, əməllərini əvvəldən sona qədər, əzbərləyibmiş kimi birnəfəsə nağıl etdi. Deyəsən, nəyi necə və kimin danışacağını öncədən aralarında bölüb təyin etmişdilər. Çünkü nitqini tamamlayan kimi yanındakı oğru davam etməyə başladı:

– Məcbur qalmışdıq. Evdə ailə, uşaq bizdən çörək gözləyirdi. Kim istəyər, oğru olsun?

“Kim istəyər oğru olsun?” – Şəbnəm cümləni astaca təkrar etdi. O, beynindəki suallara oğruların nitqində cavab axtarırdı. “Doğrudanmı heç kim oğru olmaq istəmir?”, “Oğurluq seçimdir, ya çıxış yolu?”, “Görəsən, oğurladıqları pul, yoxsa itirdikləri inam daha çox incidir onları?”. Üçüncü kişi oğru davam etməyə başladı:

– Peşmanam əməlimdən.

– Bir insan necə oğruya çevrilir? –

Şəbnəm dəftərçəsinə qeyd etdiyi ilk suali ünvanladı.

Sırada 4-cü dayanan, iki qadın oğruların birincisi başını anidən dikəltdi. Alnına iki dərin qırış düşmüşdü, gözləri girdə və enerjili idi. Əməlindən peşmanlıq duyacaq kimi görünmürdü. Burnu ilə dodağı arasındakı qara xalı hələ də yerində idi.

– Bənövşə, bir insan necə oğruya çevrilir? – Şəbnəm sualın ünvanını tapmış şəkildə cümləni təkrar etdi.

MƏHƏMMƏD FÜZULİ: SITUATİV VİZUALLIQDAN TƏSƏVVÜFİ ABSTRAKSİYAYADƏK

(2-ci yazı)



Sərxan XAVƏRİ

Filologiya elmləri doktoru

Yalnız Azərbaycan bədii düşüncəsində deyil, bütövlükdə ümumtürk, hətta ümumşərqi ədəbiyyatında anı zamandan alıb sənətdə əbədiləşdirməyi bacaran nümunələrdən biri Məhəmməd Füzulinin onun bütün poeziyasının ideya-estetik leytmotivini və mistik-fəlsəfi mündəricəsini özündə əks etdirən, bu baxımdan da şairin «Eşqnamə»sinin epiqrafi seçilməyə layiq «Heyrət, ey büt...» beytidir:

Heyrət, ey büt, surətin gördükdə
lal eylər məni,
Surəti-halim görən surət xəyal
eylər məni.

Qərb nəzəri-estetik görüşlərində poeziyanın həm də Ruhun Zamanla üzbeüz döyüşündən, əlbəyaxa qarşılaşmasından ayrılan enerji olması barədə ekzistensional baxış mövcuddur. Bu baxış bucağından salınan işıqda «Heyrət, ey büt...» nidasını Ruhun sözçüsü poeziyanın zamanla əbədi mübarizəsində qalibiyət aktı da hesab etmək mümkündür. Çünkü bu beyt varlığın harmoniyası qarşısında heyrətdən donan Şairin həm də əbədi hərkətdə olan zaman-

dan bir anı ayıraq poeziyada dayandırması, dondurması aktıdır. Burada heyrətdən donan həm lirik qəhrəman, həm şair, həm oxucu, həm də zamandı. Əslində, bu sıralanmada hər kəs sonuncu qarşısında – poetik tilsimlə dondurulmuş Zaman qarşısında heyrətdədir.

«Heyrət, ey büt...» Füzulinin şah beylərindəndir. Füzulinin şah beyləri onun əsərlərindən, xüsusən də qəzəllərindən seçilmiş xüsusi semantikaya malik mətn bütövlərini ifadə edir. Əslində, istənilən şairin, yazıcının, filosofun əsərlərindən xüsusi semantik tutuma malik parçaların, mətn qəlpələrinin fərqləndirilməsi mümkündür. Elə buna görədir ki, ədəbi, fəlsəfi fikrin tarixinə münasibətdə belə bir ənənə formalılmışdır. Lakin bizə elə gəlir ki, Füzulidə şah beylər seçimi ənənədən daha çox, metamətnin öz struktur özəlliyi ilə şərtlənir. Belə ki, Füzuli yaradıcılığını orta əsrlər ümummüsəlman tipologiyalı oğuztürk mədəniyyətinin mətn bütövü hesab etsək, o, öz daxilində birləşdirdiyi elementlərin avtonom statusu ilə xüsusi fərqlənən

bir mədəni bütövlükdür. Şərq poeziyasının digər nümayəndələrindən fərqli olaraq Füzulidə beytlər janr bütövünүн ümumi kontekstindən sanki daha asanlıqla ayrılb müstəqil bədii bütöv statusunda çıxış edə bilir. Ən əsası isə, belə bir parçalanma mətnin semantik və poetik sistem bütövlüyüne heç bir xələl gətirmir. Füzulidə beyt daxili emosiyanın poetik ifadəsi kimi də, poesemantik struktur bütövü kimi də başlanan və bitən mətndir. Burada metasistemin bütövlüğünü təşkil edən alt sistemlər öz daxili strukturu etibarılə sistemin öz strukturunun kiçik modelləridir.

Öz mifoloji araşdırmları ilə XX əsr dünya mədəniyyətşünaslığına, xüsusən mifologiya sahəsindəki araşdırmlara ciddi təsir etmiş Josep Kempelin miflərlə bağlı son illər Azərbaycan folklorşünaslığında da intensiv müraciət olunan bir fikri vardır. Müəllif mifləri kosmosun sonsuz enerjisini insanın mədəni yaradıcılığına axıdan gizli mənbələr adlandırır. Alim irəli sürdüyü bu postulatı konkret nümunə ilə belə izah edir: «Pəri haqqında kiçik bir nağılda rast gəldiyimiz dərin yaradıcı mərkəzlərə toxunma və onları oyandırma gücü okeanın sirlinin bir damcı suda, yaxud da həyatın bütün sirlinin bir birə yumurtasında qorunub saxlanılması qədər böyük bir möcüzədir».

Mifoloji mətnlər üzərində alimin müşahidə etdiyi bu xüsusiyyət ümumən mətnə, o cümlədən bədii mətnə də şamil edilə bilər. Bu baxımdan, Füzulinin qəzəllərində poetik strukturlar miqyasın kiçildilməsi ilə öz struktur bütövlüğünü və müəyyənlik keyfiyyətini qorumaq şərtilə daim təkrarlanır. Onun əsərlərindən ayrılmış ən kiçik bir element – birə yumurtası həyatın ən mühüm keyfiyyəti olan «canlılıq» haqqında informasiyanı özündə ifadə etdiyi kimi, həm də ümumən metamətnin strukturu haqqında aydın təsəvvür yaratmaq gücündədir.

Birinci məqalədə qeyd edildiyi kimi, beytin mətn təhlili prinsipi ilə araşdırılması üçün ilk növbədə mətnin semantik səviyyələrinin müəyyənləşdirilməsi lazımdır. Müşahidəmizə görə, beyt də zahirən vahid və bütöv, daxili qəlpələrə parçalanması qeyri-mümkün kimi görünən mətnin iç semantik strukturu, əslində, varlığın poetik duyumuñun, fəlsəfi-mistik qavramının vəhdətindən təşkil olunmuşdur. Bu, mətn-də poetik, metafizik-mistik səviyyələrdən ibarət semantik ierarxiyanı təşkil edir. Eyni zamanda hər bir ierarxik səviyyənin özü ümummüsəlman mədəniyyətində uzun əsrlər ərzində formallaşmış hazır dünya modellərinin (varlığı poetik və fəlsəfi-mistik dərk təcrübələrinin) yaddaş kodları olmaqla mürəkkəb semantik struktura da malikdir. Bütün bu mürəkkəbliyə o mürəkkəblik də əlavə olunur ki, mətndə hər bir səviyyənin semantik strukturu yalnız ikili mürəkkəblik meydana gətirməklə kifayətlənmir. Əksinə, burada hər bir səviyyənin semantik strukturu digər iki səviyyənin strukturu ilə mürəkkəb qarşılıqlı əlaqələr şəbəkəsi təşkil edərək əlavə mənalar törədir. Beytdə sanki güclü bir məna məbəyindən şaquli və üfiqi istiqamətlər üzrə semantik şüalanma, sonsuz sayda semantik strukturların cilvələnməsi prosesi baş verir...

Bəlkə də, buna görədir ki, Füzulidən ayrılıqda şair kimi bəhs edən filoloq da, mütəfəkkir, Tanrı, peyğəmbər və imam aşığı kimi bəhs edən teoloq da... həm eyni dərəcədə haqlıdır, həm də eyni dərəcədə metodoloji yanlışlığa yol verir. Ayrılıqda götürüldüyü halda onların heç birinin baxış bucağından salınan işıqda Füzuli bütün parametrləri ilə bütöv görünə bilmir. Mətnin mikroskopik müşahidəsi onu daxil olduğu mədəni konteksti ilə bütöv halda təsəvvür etməyə, teleskopik müşahidəsi

isə bütöv halda görünən mətnin iç strukturuna nüfuz etməyə imkan vermir.

Bələliklə, hesab edirik ki, beyti bütün parametrlər üzrə təhlil etmək üçün ona iki semantik struktur səviyyə üzrə yanaşmaq lazımdır:

1. Beytin poesemantik struktur səviyyəsi;

4. Beytin metafizik-mistik semantik struktur səviyyəsi.

Beytin poesemantik struktur səviyyəsi

Beytdə olan ərəb-fars sözlərinin lüğəvi tərcüməsi:

- **Büt (fars)** - büt pərəstlərin ibadət etdikləri rəsm və ya heykəl, sənəm, məcazi mənada gözəl;
- **Surət (ərəb)** - zahiri görünüş, şəkil, üz, sıfət, bəniz;
- **Surəti-hal (ərəb)** - əhval;
- **Xəyal etmək (məcaz)** - zənn etmək.

Bələliklə, beytin hamiya məlum olan müasir Azərbaycan ədəbi dilindəki anlamı:

Ey gözəl, səni (sənin simanı)
gördükdə heyrət məni lal edər,
Mənim bu əhvalımı görən məni
şəkil zənn edər.

Göründüyü kimi, beytdə situasiya olunduqca sadə fabulaya əsaslanır: aşiq (küçədə) təsadüfən öz sevgilisi ilə rastlaşır (Hicran estetikasına əsaslanan Füzuli poetik konteksti üçün bu rastlaşma yalnız təsadüfən mümkündür). Aşiq bu rastlaşmada sevgilisinin surətini görmək fürsəti əldə edir. Xatırladaq ki, adı halda aşiq gözəlin surətini yalnız xəyalında canlandırma bilər. Bu baxımdan, aşiq üçün belə bir üzbezər seyr fövqələdə dərəcədə səadət məqamıdır. Bir az da irəli gedib deyə bilərik ki, Füzuli poetik konteksti üçün bu seyr elə tam olaraq vüsalın özü deməkdir. Aşiq və məşuqə arasındaki münasibətdə bundan o yana başqa yaxınlığı heç təsəvvür etmək belə mümkün deyil. Bələliklə, görüş, yəni

“vüsal” baş verir və elə o andaca aşiq bu gözlənilməz seyrdən heyrət düşür, heyrət emosiyasının təsirindən küçənin ortasındaca donub qalır. Beytdəki «lal eylər» ifadəsinin yalnız nitqin tutulmasını deyil, bütövlükdə hərəkətsizliyi, şəkil kimi, heykəl kimi donuqluğu ifadə etdiyini mətnindəki situasiyanın ümumi süjet kompozisiyası diktə edir. Bələliklə, aşiq heyrət içinde donub qalır, gözəl isə təbii ki, keçib gedir. Küçədən keçən digər şəxslər bu hərəkətsiz müqəvvani seyr edərək onun insan deyil, şəkil, yaxud heykəl olduğunu zənn edirlər.

Beytin poetik fabulasının üzərində qurulduğu situativ vizuallığın mərkəzində aşiq obrazı dayanmış olsa da (küçənin ortasında heykəl kimi donub qalan odur), burada poesemantik planda ideallaşdırılan, tərənnüm olunan aşiq yox, məşuqədir. Başqa sözlə ifadə etsək, heyrətin heykəlləşdiridiyi aşiqin «surəti-hali» (emosional vəziyyəti) səbəb deyil, nəticədir. Bu vəziyyət ilk növbədə məşuqənin misilsiz gözəlliyyinin təsdiqidir. Ümumən Füzuli poetikası üçün universal olan bu fakt elə bir səviyyədə kanonlaşmışdır ki, burada eşq hüsн haqqında, hüsн də eşq haqqında informativ işarə statusundadır. «Heyrət, ey büt...» beytində də poesemantik estetika müəyyən mənada bu düstura tabedir. Belə ki, burada psixoloji vəziyyət olaraq heyrət vasitəsilə ifadə olunan eşq «o, misilsiz dərəcədə gözəldir!» predikatının həm informativ işarəsidir, həm də aksiomudur. İnformativ işarəsidir ona görə ki, görünən əlamət konkret olaraq görünməyən əlamət haqqında (beytdə məşuqənin heç bir zahiri əlamətindən söhbət getmir) informasiya verir. Aksiomudur ona görə ki, heç bir zahiri əlaməti təsvir edilməsə belə, heyrət situasiyasını yaranan görünməz səbəb «surətin gördükdə» ifadəsilə işarələnən «hüsн»dür, gözəllikdir.

Təbii ki, beytin poesemantik səviyyəsi üçün ilk növbədə onu da müəyyənləşdirmək lazımdır ki, «Heyrət, ey büt...» beytinin

yaranmasını şərtləndirən “emosional enerji” hansı tipoloji xarakterə malikdir. Mövcud baxışlar iki fərqli yanaşma təqdim edir:

1. Bu, mistik yaştanının simvollarla poetik ifadəsidir;
2. Bu, emosional yaştanının təsəvvüfi konseptual baxış hesabına (nəzərə alınması zəruridir ki, burada beytin poetik terminoloji aparıcı təsəvvüfi leksikaya əsaslanır (“büt”, “heyrət”, “surət”, “lal”) əyanılış məsidi dir;

Nə qədər paradoskal olsa da, ayrılıqda onların heç biri deyil, bütövlükdə isə onların hər ikisidir. Bəlkə də, «eşq» yeganə anlayışdır ki, ən nəzəri təsəvvüfi risalələrdə belə o, analitik nəzəri düşüncənin predmetinə çevrilərək bu düşüncədən düşən idraki işiqda sonadək təhlil olunmur, daxili atomar hissəciklərə parçalanır və bundan da irəli gələrək təsnif olunmur. Nə qədər taftoloji səslənsə də, o ya olur, ya da olmur. Əksinə, idrakin ən gur işığı belə, eşqdən düşən nurun şöləsi qarşısında görünməz olur. Bütün varlığı bütövləşdirməyə, vücud adlandırılan kəstəti (çoxluğu) vəhdət adlanan məqamda vahidləşdirməyə qadir yeganə qüdrət hesab olunan eşq necə ola bilər ki, mətn səviyyəsində «ilahi»yə və «dünyəvi»yə parçalana bilsin? O başqa məsələdir ki, bəzən daxili fizioloji fırıldınalar, instinctin istəkləri – bir sözlə, eyş eşqin imitasiyası kimi təqdim edilir. Bu mənada götürülən «eyş»lə həqiqi eşq arasında nəinki fərq var, hətta onlar arasında Cin səddi də çəkmək mümkündür. Belə bir radikal təsnifati da hamidan daha dəqiq Füzuli özü aparmışdır:

Canı kim cananı üçün sevsə,
cananın sevər,
Canı üçün kim ki cananın sevər,
canın sevər.

Təbii ki, «Heyrət, ey büt...» beytində poesemantik struktur səviyyəsi üçün söhbət teatral situativlik hesabına yaradılan məşuqun gözəlliyindən və onun aşiqdə

doğurduğu təbii emosional təəssüratdan gedir. Lakin bu səviyyənin özü belə «cananı can üçün» deyil, «canı canan üçün» sevməyin faktıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, beytin əsas semantik ağırlıq mərkəzlərini təşkil edən «büt», «hal», «surət» anlayışları təsəvvüfi mənaya malik anlayışlardır. Həm Füzuli yə qədər, həm də ondan bir neçə əsr sonra bu anlayışlar təsəvvüfi poeziyada aktiv işlənmə tezliyinə malikdirlər. Ona görə də əsas anlayışların poetik ənənədəki təsəvvüfi semantikası dərhal poesemantik səviyyənin statusluğunu şübhə altına alır. Lakin beytin yaranmasını şərtləndirən emosiyanın psixofizioloji arxetiplə bağlılığı deməyə əsas verir ki (bu, ümumən Füzuli metamətninin semantik kontekstindən aydın görünür), beytdəki emosionallıqla intellektuallıq arasındaki münasibətlər ənənəvi poeziyada olduğu kimi deyil. Burada semantik strukturlar bir-birinə ziddiyət təşkil etmədiyi kimi, bir-biri ilə tabelilik münasibətində də deyillər. Obrazlılıq səviyyəsində bu prosesin aşağıdakı kimi getdiyini hesab edirik. Vaxtilə erkən orta əsrlərdə ərəb poeziyasında mistik yaştanının ifadə edilməsi üçün ilkin mütəsəviflər İslamaqədərki ərəb ədəbiyyatının dominant obrazları olan «aşıq», «məşuq», «şərab» və s. kimi anlayışlara əlavə təsəvvüfi semantika yükleyərək onları simvollaşdırmışdır. Min ilə yaxın müddət ərzində İslam mədəniyyəti daxilində bu təsəvvüfi semantikali simvollar sistemi elə bir kütləvi ümumilik kəsb edir ki, onun İslamaqədərki məzmunu, ümumiyyətlə, arxaikləşərək unudulur. Füzuli poeziyasında eyni proses sanki əksinə gedir. Xüsusi təsəvvüfi semantikaya malik anlayışlar indi bu dahi söz ustadının timsalında yenidən poetik kontekstə gətirilərək poetik təfəkkürün məntiqinə tabe etdirilir. Həm də yalnız təsəvvüfi poetik simvollar deyil, ümumiyyətlə, orta əsrlərə məxsus təsəvvüfə aid elmi nəzəri terminologiya, bütöv

təsəvvüfi elmi kateqorial aparat Füzuli poeziyasında dünyanın poetik duyumunun təsiri altındadır. Beytdəki «büt», «surət», «hal» kimi təsəvvüfi anlayışlar ikili semantikaya malikdir. Onlar mətnin poesemantik struktur səviyyəsində poeziyanın məntiqinə tabedir və özlərinin yalnız poetik-simvolik yox, elmi-traktat səciyyəli məzmun qatlılığı ilə də aşiqin öz sevgilisinin gözəlliyi qarşısında keçirdiyi təbii hisslerin tərənnümünə xidmət etməsinə qətiyyən mane olmur. Beytin digər səviyyələr üzrə təhlili isə gözlərimiz qarşısında tamamilə başqa mənzərə üzə çıxarır.

«Heyrət, ey büt...» beytində heyrdən küçənin ortasında donub qalmış müqəvvanın heykəl hesab edilməsi real məntiqə əsaslanır. Bu mənada obrazlaşdırma səviyyəsində gerçəklilikin məntiqinə, necə deyərlər, hörmətlə yanaşılır. Lakin əslində isə, gözəllik qarşısında heyrdən donub qalmaq özü, başqlarının bu donmuş şəxsi heykəl hesab etməsi real məntiqin əleyhinədir.

Fəlsəfi baxımdan situasiya zamana tabedir. «Heyrət, ey büt...» beytində də Füzuli müəyyən bir zaman anını ümumi zaman axımından alıb fotolaşdırır. Bu an beytdə «surətin gördükdə» ifadəsilə faktlaşan aşiqin məşuqu gördüyü andır. Situasiyaya da həmin zaman anında baxılır.

“Heyrət, ey büt...” beytində zaman anı daxilində müşahidəyə, seyrə əsaslanan bir neçə situasiya vardır. Burada situasiya situasiya içərisindədir:

1. Aşıq məşuqənin surətini görüb donub küçənin ortasında qalır – aşiq məşuqəni müşahidə edir.

2. Küçənin ortasında donub qalmış müqəvvani kənardan başqası görüb onu şəkil, cansız rəsm hesab edir – müşahidə edən müşahidə olunur.

3. Şair aşiqin məşuqəni müşahidə edərəkn küçənin ortasında donub qalmasının kənar şəxs tərəfindən müşahidə edilməsini müşahidə edir – müşahidə edənin

müşahidə olunması situasiyası şair tərəfindən müşahidə olunur.

4. Nəhayət, oxucu şairin küçənin ortasında heyrdən donub qalmış aşiqin başqa bir şəxs tərəfindən müşahidə edildiyini müşahidə edən şairi müşahidə edir – müşahidə edənin müşahidə edilməsinin müşahidə edilməsi müşahidə olunur.

Bu mürəkkəb müşahidə prosesi fəlsəfədə «idrakı idrak» adlanır. Onun mahiyyətini anlamaq üçün müasir Azərbaycan fəlsəfi düşüncəsinin ən orijinal təfəkkür sahiblərindən olan görkəmli filosof Füzuli Qurbanovun bu xüsusda bir mülahizəsi ilə tanış olaq. Filosof yazır ki, dünyani fəlsəfi-elmi müşahidə özünü müsahidədən başlanır. Müsahidə situativ mahiyyətlidir. Elə bir müşahidə nöqtəsi yoxdur ki, müşahidə zamanı insan özünü müşahidə edə bilsin.

Füzulinin “Heyrət, ey büt...” beytində Əlahəzrət Fəlsəfənin Füzuli Qurbanovun timsalında hökm kimi irəli sürdüyü bu qanuna uyğunluq sanki pozulmuş olur. Və yaxud da beytdə onun pozulmasına ciddi bir cəhd ifadə olunmuşdur. Füzuli sanki poeziyanın qeyri-adi gücü hesabına möcüzə göstərməyə, peyğəmbərlik etməyə cəhd edir. Bu alınmadıqda isə sehrbazlıq hesabına olsa da, möcüzə effektinə nail olmağa çalışır. O, obrazlı ifadə etsək, müşahidə zamanı insanın öz-özünü müşahidə etməsinə cəhd edir. Bu möcüzəyə inam, sehrbazlıq təsiri bağışlasa da, beytdə fəlsəfi baxımdan güclü bir effektin yaranmasına səbəb olur.

Vaxtilə Baxtin yazırı ki, özünü ifadə özünü həm başqası, həm də özün üçün obyektkə çevirmək deməkdir («idrak həqiqəti»). Bu, obyekтивləşdirmənin birinci səviyyəsidir. Həmçinin məndə özün obyektkə çevrilən özə münasibətini də ifadə etmək mümkündür ki, bu da obyekтивləşdirmənin ikinci mərhələsidir. Bu halda xüsusi söz obyekt olur və ikinci səsə çevrilir. Artıq bu ikinci səsdən mənaya heç bir kölgə düşmür. Çünkü o sözün cismində ob-

yektivləşdirilmiş və materiallaşdırılmış təmiz münasibəti eks etdirir.

“Heyrət, ey büt...” beytində “öz” həm özünü özü üçün, həm də başqaları üçün obyektləşdirmişdir.

“Heyrət, ey büt...” beytinin əsasında dayanan emosional yaştının yaşanması anı ilə bizim aramızda beş yüz ildən artıq zaman məsafəsi vardır. Lakin bu emosional yaştından biz abidə kimi deyil, həyatı situasiya kimi bəhs edirik. Bu müasirliyin sırrı nədədir? Bu barədə çoxsaylı mülahizələr vardır. Füzulinin Azərbaycan bəddi düşüncəsini öz təsir orbitinə salıb uzun əsrlər boyu onu inkişafdan qoyması haqqında məşhur mülahizə hamiya məlumdur. Bu barədə çox yazılıb, çox danışılıb. Yəqin ki, bu cazibənin indiyə qədər deyilməyən bir mühüm səbəbi də mətnin sosial kommunikativ funksiyası ilə bağlıdır ki, hesab edirik, beytin poetik struktur səviyyədə təhlili üçün bu aspektin də üzərində dayanmaq lazımdır.

Yuri Mixayloviç Lotman mətnin sosial kommunikativ funksiyasından bəhs edərək onun aşağıdakı əlaqə tiplərini ayırb fərqləndirir:

1. Ünvanlayanla ünvanlanan arasındada qarşılıqlı əlaqə;

Bu aspektdən yanaşıldıqda “Heyrət, ey büt...” beysi bir linqvistik konstruksiya əsasında emosional yaştı daşıyan mətn bütövü kimi informasiya daşıyıcısından – şairdən auditoriyaya yönələn məlumat funksiyasını yerinə yetirir.

2. Auditoriya ilə mədəni ənənə arasında qarşılıqlı əlaqə;

Bu aspektdən yanaşıldıqda “Heyrət, ey büt...” beysi mətn tipi kimi kollektiv mədəni yaddaş funksiyasını yerinə yetirir. O mənada ki, o, emosional yaştının linqvistik modelinin sinxron olaraq normalivləşdirilməsi, mənsub olduğu sosial-mədəni çevre üçün (deyək ki, Füzuli üçün oğuz-səlcuq mədəni çevrəsi üçün) kütləviləşməsi funksiyasını da yerinə yetirir.

3. Oxucuların bir-biri ilə qarşılıqlı əlaqəsi;

Bu aspektdən yanaşıldıqda “Heyrət, ey büt...” bütün diaxron zaman axını boyunca oxucuların şəxsiyyətinin yenidən təşkilində mühüm rol oynayır. Oxucuların struktur özünüriyentasiyası metamədəni konstruksiyalar vasitəsilə onların ünsiyyətində rol oynayır. Lotman qeyd edirdi ki, bu situasiyada mətn mediator funksiyasını yerinə yetirir.

4. Oxucunun mətnlə qarşılıqlı əlaqəsi;

Biz əvvəlki yazınlarda Füzuli beytlerinin mənsub olduğu poetik konstruksiya sistemi daxilində mərkəzdənqəçmə meyilləri, xüsusi statusluluğa cəhdli barədə söz açmışdıq. Bu xüsusiyyət Füzulinin “Heyrət, ey büt...” beytinə xüsusən aid olduğundan burada mətn müəllif və oxucu arasında vasitəçi olmaqdan çıxıb onlarla bərabərhüquqlu həmsöhbətə sevrilir.

5. Mətn və mədəni kontekst arasında qarşılıqlı əlaqə;

Bu aspektdən “Heyrət, ey büt...” beysi bir mətn kimi özünün sosial kommunikativ funksionallığını həm sinxron, həm də diaxron müstəvidə reallaşdırır.

Biz hesab edirik ki, heyrətamız Füzuli əbədiyyaşarlığı onun müəllifi olduğu mətnlərin qeyd olunan sosial kommunikativ funksionallığında axtarılmalıdır. Sadəcə, Füzulidə mətnin sosial kommunikativ funksionallığı başqalarından fərqli olaraq sanki diaxron miqyassızlıqda, zamansızlıqdadır. Bu, mətnin energetik güc ilə bağlıdır. Burada üzərində xüsusi dayanılmalı olan bir linqvopsixoloji aspekt də vardır ki, o, ayrı bir söhbətin mövzusudur.

Füzuli poeziyasının əsas energetik mənbələrindən birini arxetip emosional struktur təşkil edir. Bu poeziyada Füzuliyanlıının şortləndiyi əsas cəhət məhz hissi-emosional yaştıdır. İnsanın emosional strukturunun arxetip səciyyəsi haqqında Karl Qustav Yunqun məlum yanaş-

ması var. Həmin konseptual yanaşmaya görə, sosial tərəqqinin istənilən inkişaf səviyyəsində əldə etdiyi bütün elmi, texniki, mədəni nailiyyətlərə baxmayaraq, insan dəyişməz, sabit emosional struktura malikdir. İnsan fəaliyyəti nəticəsində yaranan artefaktlar sistemi olaraq geniş mənada götürülən mədəniyyət özünün bütün mürəkkəb sistem xarakteri ilə həmin emosional strukturun transformasiyasıdır. Mədəni faktların sinxron düzümü də, diaxron inkişafi da təhtəlşür səviyyədəki arxe-tiplərlə səciyyələnir. Füzulinin poeziyasında formal poetik müstəvidə mürəkkəb ərəb-fars izafət tərkiblərinin bolluguşa, məzmun müstəvisində artıq indiki dövrün ideoloji paradiqmaları baxımından arxaiklaşmış İslami dünya modelinin, təsəvvüfi daxili kamilləşmə konsepsiyasının, hətta bəzən şəhər məzhabət təəssübkeşliyinin mövcudluğuna baxmayaraq, o, bu günün özündə bizimlə çiyin-çiyinə yaşayan, sevən, kədərlənən, həsrət çəkən, darıxan şair müasirlərimiz qədər müasirdir.

Məsələn, müasirimiz Ramiz Rövşənin məşhur «Ay işığı» şeiri ilə Füzulinin «Heyrət, ey büt...» betti arasında müqayisəyə diqqət edək. Birinci ordan başlayaqlı ki, «ay işığı» ister klassik, istərsə də müasir poeziyada hüsnün, gözəlliyin, gözəlin ən aktiv işlənmə tezliyinə malik obraz paradiqmalarından biridir. Füzuli özü «Bu gecə» qəzəlində həmin obraz əsasında olduqca gözəl bir nümunə təqdim edir:

Yenə ol mah mənim aldı qərarım
bu gecə,
Çıxacaqdır fələyə naleyi-zarım
bu gecə.
Şəmivəş məhrəmi bəzm eylədi
ol mah məni,
Yaxacaqdır yenə eşq oduna varım
bu gecə.

Füzulinin «Heyrət, ey büt...» şeirində ay işığı obrazından istifadə edilməsə də, Hər iki nümunədə (Ramiz Rövşənin «Ay işığı» Füzulinin «Heyrət, ey büt...») lirik qəhrəmanların emosional ovqatı və bu

emosional ovqatdan doğan situativ pozaları arasında heyrətamız bənzərlik vardır:

Ay işığı düşdü göydən,
Canımdan, qanımdan keçdi,
Gözümün içindən keçdi,
Özümün içindən keçdi,
Keçdi, dabanımdan keçdi,
Az qaldı ki,
iki yerə bölə məni,
Başımdan göyə mixladı,
Dabanımdan yerə məni,
Ha istədim,
addım ata bilmədim...

Göründüyü kimi, “Heyrət, ey büt...” beytində olduğu kimi, «Ay işığı» şeirinin lirik qəhrəmanı da küçədə heykəlləşmişdir. Ay işığının küçənin ortasında dabanından yerə, başından göyə mixlayaraq çarmixa çəkdiyi lirik qəhrəman, heç bir şübhə yoxdur ki, beş yüz il əvvəl məşqənin surətini seyr edərək heyrətdən küçənin ortasında donmuş həmin aşiqin varisidir. Lakin məsələnin əsas mahiyyəti bu varisliyin səciyyəsindədir. Bu, heç şübhəsiz, poetik fikir ənənəsindən doğulan varislik deyil. Məlum olduğu kimi, linqvopoetik ənənə əsasında Füzuli təsiri Seyid Əzimdən Əlağa Vahidə, ondan da bugünkü Abşeron qəzəlxanlarına doğru uzanan xətt üzrə getmişdir. Bu, linqvopoetik ənənədən daha çox, gerçəkliyin hissi-emosional duyumunun, yaştısının arxetip emosional strukturdan qaynaqlanan varisliyidir. Bu gün hətta istənilən bir ispan, fransız, rus... şairi də Füzulinin Seyid Əzimdən, Əlağa Vahiddən daha səlahiyyətli varisi ola bilər. Burada varislik dilüstü hadisədir. Dilin yaddaşından yox, emosiyanın yaddaşından qaynaqlanır. Burada varislik düsturu daha çox nə dərəcədə şair olmağı, gerçəkliyi nə dərəcədə şair kimi qavramağı, dilin riyazi məntiqini obrazlaşdırma vasitəsilə hissi-emosional yaştısının ifadəsinə nə dərəcədə yönəldə bilməyə əsaslanır. Bunun üçün

dilin yaddasından yox, emosiyanın yaddasından gəlmək başlıca şərtdir.

Ən maraq doğuran cəhətlərdən biri də hər iki nümunədə obrazlılıqda qeyriislami detalın iştirakıdır. Füzulidə «büütü seyr edib bütləşən aşiq» Ramiz Rövşəndə «ay işığına çarmixa çəkilən aşiq»dır.

«Heyrət, ey büt...» beytində olduğu kimi, «Ay işığı»nda da lirik mənin opzisitiv tərəfi də vardır. Burada da lirik qəhrəman zahirən onlarla eyni zamankən parametrlərinə daxil olan, əslində isə tamamilə fərqli dünyalara məxsus «kənardakılar»ın hədəfindədir:


Yanimdan adamlar kecir,
Ay işığı, nə vecinə?
Burax məni, Ay işığı,
Gedim işimə-gücümə.
Bu nə işdi, Ay işığı,
Niyə yolun məndən keçdi?
Hamı çasdı, Ay işığı,
Görən-görən gendən keçdi.
Dedilər, dəlidi – nədi,
Hərə bir ad verdi mənə.
Kimi baxıb kül elədi,
Kimi baxıb güldü mənə.

Burada da ay işığına çarmıxlənib qalan lirik qəhrəmanı müşahidə edib «gendən keçənlər», «kül eləyənlər», «gülənlər» vaxtilə heykəlləşən aşiqi görüb onu cansız müqəvvə, şəkil hesab edənlərin varisləridirlər. Yalnız bir fərq vardır ki, aşiqi görənlərin hamısı birmənalı olaraq illüziyaya qapılırlıarsa, burada artıq «adamlar» lirik qəhrəmana münasibətdə «gülənlər»ə, «kül eləyənlər»ə, «gendən keçənlər»ə çevrilmişdilər. Onlar beş yüz illik zaman müddətində illüziyaya qapılmaqdan çəşqinliğə, biganəliyə, tənəyə qədər inkişaf etmişdir.

Hər iki lirik qəhrəman metaforanın miqyaslılığı ilə də bir-birinə olduqca yaxındır. Füzulinin küçədə heykəlləşən aşiqinə adekvat olaraq, Ramiz Rövşən də kosmik miqyaslı əzəmətli bir obraz yaratmışdır: dabanından yerə, başından göyə mixlanaraq «ay işığına çarmıxlanan» lirik qəhrəman bir az da mifdən gəlir ...

Dərgidə Sərgi

Xədicə Şahbazova Bakı şəhər İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin 10a sinf şagirdidir. "Rəssamlıq mənim üçün sadəcə hobbi deyil, gələcəkdə peşəkar karyera qurmaq istədiyim sahədir", - deyən Xədicə müxtəlif rəsm müsabiqələrinin qalibi olub.





ISSN 0134-522 İNDEKS AZ 1000
QİYMƏTİ: 2 AZN